

E.Ə.MƏSİMOV

Bədən

**MƏHLULLARIN
FİZİKİ-KİMYƏVİ
XASSƏLƏRİ**

(ali məktəblər üçün dərslik)

BAKİ -2008

Elmi redaktoru:


BDU-nun baş müəllimi, f.-r.e.n. Həsənov A.Ə.

541

M54

E.Ə.Məsimov. **Məhlulların fiziki-kimyəvi xassələri** (ali
məktəblər üçün dərslik) – Bakı, 2008, 152 səh.

263564



M 180500000 - 05 © Ləman Nəşriyyat Poliqrafiya MMC, 2008
2008

GİRİŞ

Əgər verilmiş sistem bir neçə cisimdən ibarətdirsə və onlardan birinin miqdarı digərlərin miqdalarından çoxdursa belə qarşıqdan ibarət olan sistemə məhlul deyilir. Miqdarı çox olan komponentə həllədici, digərlərinə isə həll olanlar deyilir. Bu termin cisimlərin istənilən aqreqat halına, yəni qaz, maye və bərk halına aid edilə bilər. Məhlulların əmələ gəlmə prosesi başqa sözlə bir cismiň başqa cisimdə həll olması onların atom, molekul və ionlarının digər cisim hissəcikləri arasında sadəcə paylanması olmayıb, eksər hallarda müxtəlif fiziki və kimyəvi xarakterli qarşılıqlı təsirlərlə bağlıdır. Məhlulun təmiz halda alına bilən tərkib hissələri onun komponentləri adlanır. Əgər məhlulun komponentlərindən biri maye, qalanları qaz və bərk cisimlərdirsə, belə hallarda həllədici maye qəbul olunur. Məhlulların halını xarakterizə edən parametrlərdən biri, temperatur və təzyiqlə yanaşı, onun konsentrasiyasıdır (qatılığıdır). Məhlulun konsentrasiyası onun komponentlərinin nisbi miqdalarını xarakterizə edir. Lakin qeyd etmək lazımdır ki, hər bir elmi termin (anlayış) əsasən, problemin bəzi spesifik xüsusiyyətlərini eks etdiriyindən müəyyən mənada mehdud və şərtidir. Bu, elə məhlullara da aid edilə bilər. Doğrudan da bir komponentli sistemlərə baxdıqda onun izotop tərkibini nəzərə almırlar. Əgər biz bunu nəzərə alsaq, onda təbiətdə rast gəldiyimiz bütün birkomponentli sistemlər də praktiki olaraq məhluldurlar. Məsələn, arqon qazı ^{36}Ar və ^{38}Ar izotoplарının ^{40}Ar izotopunda duru məhluludur.

Məhlullar haqqında elm təbiətşünaslığının ən qədim sahələrindən biri olmuşdur. Hətta qədim əlkimyaçılar belə hesab edirdilər ki, əgər cisimlər bir-birində həll olmayıblarsa onlar bir-birinə təsir etmirlər.

Bu fikir demək olar ki, müəyyən məhdudlaşma ilə həl-hazırda da öz aktuallığını itirməmişdir. Məhlulların nəzəriyyəsi onlarda gedən proseslərin mexanizmini öyrənir. Məhlulların nəzəriyyəsi qeyri-üzvi kimyanın, fizikanın, üzvi kimyanın, molekulyar fizikanın, kimyəvi termodinamikanın, polimerlər haqqında və s. elmlərin formalaşması ilə sıx bağlıdır. Məhlul-

ların molekulyar nəzəriyyəsi tərkibi, konformasiyası və həyecanlanma hələ ilə fərqlənən müxtəlif hissəciklər (atomlar, ionlar, molekullar, molekullardan ibarət olan birləşmələr və s.) arasında mövcud olan əlaqələri-güclü kimyəvi qarşılıqlı təsirdən məlum molekullararası zəif qarşılıqlı təsirlərə qədər olan qarşılıqlı təsirləri öyrənir.

FƏSİL I. MƏHLULLAR

§1.1. Məhlulların konsentrasiyasını ifadə etmək üsulları

Qeyd etdiyimiz kimi, məhlulun halını həm keyfiyyətcə (hansi komponentlərdən təşkil olunub) həm də kəmiyyətcə (komponentlərin məhlulda miqdarı) xarakterizə edən vacib parametr konsentrasiyadır. Konsentrasiyanı kəmiyyətcə ifadə etmək üçün bir çox üsullar mövcuddur. Məhlulun tərkibini ifadə etmək üçün qəbul olunmuş metodlardan biri komponentin məhlulda çəki payının və kütlə faizinin tapılmasıdır. Hər hansı i -ci komponentinin məhluldakı C_i çəki payı

$$C_i = \frac{g_i}{g_1 + g_2 + g_3 + \dots + g_N} \quad (1.1)$$

ifadəsi ilə təyin olunur. Burada g_1, g_2, g_n -uyğun komponentlərin qramlarla, kiloqramlar və s. çəki vahidləri ilə ifadə olunmuş miqdalarları, N -komponentlərin sayıdır. Çəki payı komponentin 1 q məhlulda olan qramlarla miqdardır. Çəki faizi isə $100C_i$ -yə bərabərdir.

Məhlulların xassələrindəki qanuna uyğunluqları daha aydın göstərmək üçün komponentin konsentrasiyasını mol payları ilə də xarakterizə edirlər. Verilmiş komponentinin mol payı N_i bu komponentin mollarının sayının (n_i) məhluldakı bütün komponentlərin mollarının sayının cəminə nisbətinə bərabər olur.

$$N_i = \frac{n_i}{n_1 + n_2 + n_3 + \dots + n_N} \quad (1.2)$$

Ideal qazlar üçün mol payı komponentlərin parsial təzyiqlə-

ri (P_1, P_2, P_3, P_N) və tam təzyiqlə (P) ifadə oluna bilər

$$N_i = \frac{P_i}{P_i + P_2 + \dots + P_N} = \frac{P_i}{P} \quad (1.3)$$

Mol payını bəzən molyar pay və ya molekulyar pay da adlandırırlar. Mol faizi 100 N_i -yə bərabərdir.

Bəzi hallarda, məhlulun komponentləri mayelər olduqda və məhlullar qaz qarışqlarından ibarət olduqda konsentrasiyanı həcm payı ilə ifadə edirlər. Hər hansı i komponentinin həcm payı (φ_i)

$$\varphi_i = \frac{v_i}{v_1 + v_2 + \dots + v_N} \quad (1.4)$$

ifadəsi ilə təyin olunur. Burada v_1, v_2, \dots, v_N - komponentlərin həcm miqdarlarıdır. Həcm faizi isə 100 φ_i -yə bərabərdir.

Bəzi hallarda məhlulda komponentin konsentrasiyasını normallıqla-məhlulun 1 l-də həll olan maddənin qram ekvivalentlərinin sayı ilə, molyarlıqla-1 l-də məhlulda həll olan maddənin mollarının sayı, molyarlıqla-1000q həllədicidə həll olan maddənin mollarının sayı ilə də ifadə edirlər. Məhlulları və ümumiyyətlə, cisimlərin bir-birilərində həllolma proseslərini tədqiq edənlərin qarşısında duran əsas sual ondan ibarətdir ki, cisimlər bir-biri ilə qarışacaqmı və ya həll olacaqlarmı? Termodinamika nöqtəyi nəzərdən bu o deməkdir ki, komponentlərin qarışması özbaşına gedəcəkmi? Məhlulun komponentlərinin bir-birinə hərisliyi necədir? Hansı cisimlər və hansı şəraitdə bir-birilərində həll olacaqlar?

§1.2. Qazların məhlulları

Ən sadə məhlullar qaz məhlullarıdır. Əgər qaz qarışığının komponentlərinin molekulları arasında qarşılıqlı təsir yoxdursa və ayrıraqda hər komponentə ideal qaz qanununu tətbiq etmək mümkündürsə, onda qaz məhlulu özünü ideal qaz kimi aparır. Belə qaz qarışığı əmələ gəldikdə həcm dəyişikliyi baş vermir və qaz qarışığının təzyiqi (P) onun komponentlərinin parsial təzyiqlərinin (ρ_i) cəminə bərabər olur (Dalton qanunu)

$$P = P_1 + P_2 + \cdots + P_N \quad (1.5)$$

Qeyd edək ki, məhlulun verilmiş komponentinin parsial təzyiqi onun həmin temperaturda bütün qazın həcmini tutduğu zaman yaratdığı təzyiqə deyilir. Onda məhlulda komponentlərin mollarının sayını n_1, n_2, n_3, \dots ilə ($n=n_1+n_2+n_3+\dots$) işarə etsək və ideal qaz qanununun hər bir komponentə tətbiq olunduğunu nəzərə alsaq verilmiş T temperaturunda və v həcmində verilmiş komponentin parsial təzyiqi üçün

$$P_1 = \frac{n_1 RT}{v}; P_2 = \frac{n_2 RT}{v}; P_3 = \frac{n_3 RT}{v} \quad \text{və s.} \quad (1.6)$$

yaza bilərik. Burada R -universal qaz sabitidir. Dalton qanunu-na görə

$$P = (n_1 + n_2 + n_3 + \cdots) \frac{RT}{v} = \frac{nRT}{v} \quad (1.7)$$

yaza biləriik. (1.6) və (1.7) ifadələrindən görünür ki,

$$P_1 = \frac{n_1}{n} P; P_2 = \frac{n_2}{n} P; \dots \quad (1.8)$$

yazmaq olar. Yuxarıda qeyd etdiyimiz kimi məhlulun verilmiş komponentinin mollarının sayını ümumi molların sayına nisbəti həmin komponentin mol payı adlanır. Beləliklə, qaz məhlulunda istənilən komponentin parsial təzyiqi onun mol payı ilə tam təzyiqin hasilinə bərabərdir.

$$P_i = \frac{n_i}{n} \cdot P \quad (1.9)$$

İdeal qaz məhlulu əmələ gəldikdə həllolma istiliyi sıfır bərabər olur və buna görə də həllolma zamanı molekulların paylanması istilik hərəkəti və diffuziya hesabına baş verir.

Məhlulun həllolma entropiyasını molekulların xaotik hərəkətinə əsaslanaraq Gibbs hesablampşdır. Həllolma entropiyası qarışığın entropiyası S_m -lə komponentlərin entropiyalarının (S_1^0 və S_2^0) cəminin fərqiñə (ΔS_m) bərabərdir (1- həllidici, 2-həll olan maddə)

$$\Delta S_m = S_m - (S_1^0 + S_2^0) = k \ln W - k (\ln W_1^0 + \ln W_2^0) \quad (1.10)$$

W, W_1^0, W_2^0 - uyğun olaraq məhlulun və komponentlərin termodinamik ehtimalları və ya molekulların mümkün olan müxtəlif düzülüş sayılarıdır. Mənlullun komponentlərinin molekularının sayını N_1 və N_2 -ilə işaret etsək onda (1.10)-nu aşağıdakı kimi yazmaq olar:

$$\Delta S_m = k \ln (N_1 + N_2)! - k (\ln N_1! + \ln N_2!) \quad (1.11)$$

və ya

$$\Delta S_m = k \ln \frac{(N_1 + N_2)!}{N_1! N_2!} \quad (1.12)$$

Stirlinq düsturuna görə

$$\ln N! = N \cdot \ln N - N \quad (1.13)$$

olduğunu nəzərə alsaq

$$\Delta S_m = -k \left(N_1 \ln \frac{N_1}{N_1 + N_2} + N_2 \ln \frac{N_2}{N_1 + N_2} \right) \quad (1.14)$$

alrıq. Burada $X_1 = \frac{N_1}{N_1 + N_2}$, $X_2 = \frac{N_2}{N_1 + N_2}$ komponentlərin mol paylarıdır. Onda

$$\Delta S_m = -k (N_1 \ln X_1 + N_2 \ln X_2) \quad (6.15)$$

olar. Bu ifadənin sağ tərəfini Avoqadro ədədinə vurub bölsək və $k \cdot N_A = R$, $\frac{N_1}{N_A}$ və $\frac{N_2}{N_A}$ -nın komponentlərin mollarının n_1 və n_2 sayı olduğunu nəzərə alsaq, iki ideal qaz qarışığının həllolma entropiyası üçün aşağıdakı ifadəni alrıq.

$$\Delta S_m = -R (n_1 \ln x_1 + n_2 \ln x_2) \quad (1.16)$$

Bu ifadə iki mayenin qarışığından alınmış məhlulun həllolma entropiyasını da hesablamaq üçün istifadə oluna bilər. Qeyd etmək vacibdir ki, ideal qaz qarışığının U_m daxili enerjisi və H_m istilik funksiyası (entalpiyası) təmiz komponentlər üçün bu kəmiyyətlərin cəminə bərabərdir:

$$U_m = \sum_i U_i^0 \cdot n_i \quad (1.17)$$

$$H_m = \sum_i H_i^0 \cdot n_i \quad (1.18)$$

Məhlulun S_m entropiyası təmiz komponentlərin entropiya-larının cəmindən böyük

$$S_m > \sum_i S_i^0 n_i \quad (1.19)$$

G_m termodinamik potensialı (sərbəst Gibbs enerjisi) isə komponentlərin sərbəst Gibbs enerjilərinin cəmindən kiçik olur

$$G_m < \sum_i G_i^0 n_i \quad (1.20)$$

(1.19) və (1.20) şərtləri qarışığın əmələ gəlməsi, yəni prosesin özbaşına getməsi şərtləridir.

Sərbəst enerjinin, entalpiyanın və entropiyanın dəyişmələri məlum olduğu kimi

$$\Delta G = \Delta H - T\Delta S \quad (1.21)$$

münasibəti ilə əlaqədardırılar.

Məhlulun komponentləri təmiz halda ideal qaz qanunlarına tabe olmadıqda, sözsüz ki, ümumi halda qaz qarışığı da ideal qaz qanunlarına tabe olmur. Lakin qarışığın (məhlulun) kimyəvi tərkibi və xarakterindən asılı olaraq məhlulda qarşılıqlı təsir olduğu halda ideal hal üçün aldığımız ifadələr bəzi hallarda özünü doğruldur.

İndi isə yenidən həllolma proseslərinin termodinamik şərtlərinə qayıdaq. Termodinamika sistemin yalnız başlanğıc və son hallarını nəzərə alıǵına görə həllolma prosesinin təbiəti və mexanizmi haqqında tam təsəvvür yaratmır. Bu təsəvvürlər məhlulların mexaniki və molekulyar-kinetik xassələrini izah etmək və əvvəlcədən görmək üçün çox vacibdir. Bu mənada statistik metodun əvəzi yoxdur. Lakin statistik metodun məhsuldarlığı hesablamalar üçün seçilmiş modellərdən və yaxınlaşmalardan çox asılıdır və bir çox hallarda onun tətbiqini məhdudlaşdırır.

Termodinamikaya görə məhlulun aqreqat halından asılı olmayaraq sabit təzyiqdə və temperaturda gedən proseslərin

(həllolma məhz bu şəraitdə baş verir) öz-başına getməsi Gibbs sərbəst enerjisinin (termodinamik potensialın) azalması ilə müşaiyyət olunur, yəni bu kəmiyyətin sistemin son halindəki qiyməti başlanğıc halindəki qiymətindən kiçik olmalıdır. Beləliklə, məhlulun Gibbs sərbəst enerjisi komponentlərin sərbəst enerjilərinin cəmindən kiçik olmalıdır.

$$G_{\text{məh}} < \sum_i G_i^0 \cdot n_i \quad (1.22)$$

Burada G_i^0 – i -komponentinin bir molunun sərbəst enerjisi və n_i həmin komponentin məhluldakı mollarının sayıdır. Bu iki kəmiyyətin fərqi $\Delta G_m = G_{\text{məh}} - \sum G_i^0 n_i$ həllolmanın sərbəst enerjisi adlanır və öz-özüñə həllolma zamanı bu kəmiyyət mənfi qiymət alır $\Delta G_m < 0$.

Prosesin istiqamətlənmə dərəcəsi eyni zamanda i -ci komponentin parsial molyar sərbəst enerjisinin və ya kimyəvi potensialının dəyişməsi ilə də xarakterizə oluna bilər.

$$\mu_i = \overline{G}_i = \left(\frac{\partial G}{\partial n_i} \right) P, T, n_i \quad (1.23)$$

Hər hansı komponentin məhluldakı kimyəvi potensialı (μ_i) onun həll olmaqdan əvvəlki kimyəvi potensialından (μ_i^0) kiçik olmalıdır:

$$\mu_i < \mu_i^0 \quad (1.24)$$

və ya

$$\mu_i - \mu_i^0 = \Delta \mu_i < 0 \quad (1.25)$$

ΔG və $\Delta \mu_i$ kəmiyyətlərinin mütləq qiymətləri böyük olduqda komponentlərin bir-birlərinə hərisliyi də böyük olur, qarşılıqlı təsir güclü olur və həllolma prosesi gedir. Komponentlərin bir-birinə hərisliyini eyni zamanda həllədicinin termodinamik keyfiyyəti kimi də qəbul etmək olar. $|\Delta G|$ və $|\Delta \mu|$ böyük olduqca komponentlərin bir-birinə hərisliyi böyük olur və həllədicinin termodinamik keyfiyyəti yaxşılaşır. Bu cür həllədici yaxşı həllədici hesab olunur.

§1.3. Maye məhlullar

Maye məhlullar tərkib müxtəlifliyinə görə praktikada daha çox rast gəldiyindən onların öyrənilməsinə çoxlu sayıda elmi-tədqiqat işləri həsr olunmuşdur. Mendeleev ilk dəfə göstərmişdir ki, maye məhlulların xassələrinin formalasmasında komponentlər arasındaki bütün qarşılıqlı təsirlər (həm kimyəvi, həm də fiziki) əhəmiyyətli rol oynayır. Həllolmanın əyani olaraq keyfiyyətcə aşağıdakı kimi göstərmək olar. Həllolma prosesi bir molekulu 1 cisinin kondensə olunmuş fazasından qoparıb 2 cisinin kondensə olunmuş fazasına daxil olması deməkdir. Bu zaman həllolmanın enerji effekti ΔE

$$\Delta E = E_{11} + E_{22} - 2E_{12} \quad (1.26)$$

olar. Burada E_{11} və E_{22} -uyğun olaraq 1 və 2 cisinin öz molekullarının qarşılıqlı təsir enerjisi, E_{12} -isə 1 cisinin molekulları ilə 2 cisinin molekulları arasındaki qarşılıqlı təsir enerjisidir. Həllolma ΔE -nin yalnız mənfi və çox kiçik müsbət qiymətlərində baş verə bilər. İkinci halda, yəni ΔE -nin kiçik müsbət qiymətlərində həllolma entropiya faktoru hesabına, yəni molekulların diffuziya etmək meyli hesabına baş verir. Bu zaman diffuziya molekullararası qüvvələrin yaratdığı enerji çəpərinin (səddini) aşmağa imkan verir. Bu proses həllolan və həllədici-nin molekulları oxşar olduğu halda (məs. polyarlıqlarına görə baş verir).

Əgər hər iki komponentin polyarlığı kiçikdirsə (məs. benzol və toluol) və onların qarşılıqlı təsiri eyni xarakterlidirsə (məsələn, dispers qarşılıqlı təsirlərdirsə) E_{11} , E_{22} və E_{12} -kiçikdirlər və bir-birinə yaxındırlar. Ona görə də ΔE kiçikdir. Belə halda həm toluolun molekulunu qırmaq, (E_{22} -enerjisi sərf olunub), həm də E_{11} -enerjisi sərf olunub benzolda ona yer boşaltmaq eyni dərəcədə asan olur. Bu zaman mayelərin qarışması molekulların diffuziyası və ya istilik enerjisi hesabına baş verir.

Əgər hər iki maye polyardırlarsa (su və qlikol) bu zaman E_{12} , E_{11} və E_{22} -nin böyük qiymətlərinə yaxındır və yenədə həll-

lolma mexanizmi əvvəlki kimi olur.

Lakin qeyri-polyar mayelerin suda həllolma qabiliyyəti çox kiçik olur. Bu zaman toluolun molekulunu qoparmaq asandır (E_{22} kiçikdir). Lakin bu molekul üçün suda yer yaratmaq çətinidir, çünki, toluolla suyun molekulları arasındaki qarşılıqlı təsir (E_{12}) kiçikdir, su molekulları arasındaki qarşılıqlı təsir (E_{11}) isə böyükdür. İstilik enerjisi bu çəpəri aşmağa kifayyət etmir. Beləliklə, dediklərimizdən belə qənayətə gelmək olar ki, oxşar molekulları olan cisimlər bir-birlərində yaxşı həll olurlar.

Öz strukturuna görə ən sadə məhlullar ideal məhlullara yاخınlaşırlar. Bu cür məhlulların molekulları arasında heç bir qarşılıqlı təsir olmur və onlar həm də tamamilə nizamsız paylanırlar. Ideal məhlular əmələ gəldikdə heç bir istilik effekti olmur, yəni entalpiyasının dəyişməsi ($\Delta H=0$) sıfıra bərabər olur. Məhlulun ideal olması üçün ikinci şərt onun həll olma parsial sərbəst enerjisinin dəyişməsinin və həllolma entropiyasının dəyişməsinin istenilən təzyiq və temperaturda qiymətləri aşağıdakı kimi olmalıdır.

$$\Delta G_m = RT[\ln(n_1) + \ln(n_2)] \quad (1.27)$$

$$\Delta S_m = -R[\ln(n_1) + \ln(n_2)] \quad (1.28)$$


Burada R -universal qaz sabiti, T - temperatur, n_1 və n_2 komponentlərin mol paylarıdır. Lakin aydındır ki, ideal məhlullara yalnız yaxınlaşmaq olar və əksər məhlullarda komponentlərin molekulları arasında qarşılıqlı təsirlər (həm kimyəvi, həm də fiziki) mövcuddur. Məhlulların öyrənilməsi üçün əsasən fiziki-kimyəvi analiz metodlarından istifadə olunur. Fiziki-kimyəvi metodlarda məhlulların xassələri, tərkibi və əmələ gəlmə şəraitləri arasındaki asilliqlər öyrənilir və bu asilliqlər hal diogramları şəklində qrafik təsvir edilir. Məhlulların daxili quruluşunu öyrənmək üçün son zamanlar spektroskopik metodlar (İQ, UB, rentgen şüalarının səpilməsi, NMR, EPR və s.) tətbiq olunur. Məhlulun xassələrinin komponentlərin miqdardından asılılığı əksər hallarda çox mürəkkəb olur. Yalnız çox durulmuş məhlul üçün yəni həll olan maddələrin molekullarının bir-birindən uzaq məsafelərdə olduğu halda (karşılıqlı təsirlə-

rin olmadığı və ya cüzi olduğu halda) kəmiyyət nəzəriyyəsini qurmaq mümkün olmuşdur. Maye məhlulların tam amorf fəzaya malik olmaları, yəni onların molekullarının qazlarda olduğu kimi tam xaotik yerləşmələri haqqındaki təsəvvürlər artıq köhnəlmışdır.

İşığın və rentgen şüalarının məhluldan səpilməsinin tədqiqi göstərir ki, maye məhlullarda kristallik quruluş elementlərinin təzahürü vardır və bu mənada onlar bərk kristallarla qazlar arasında aralıq yer tuturlar. Maye məhlulları qızdırıldıqda onların qazlarla oxşarlığı artır, kristallarla oxşarlığı isə azalır. Məlum olduğu kimi, cisimlərdən səpilən rentgen şüalarının intensivliyi səpilmə bucağından, düşən şüa ilə səpilən şüa arasında kəsişməz eýri ilə xarakterizə olunur. Belə asılılıq ayrı-ayrı qaz molekullarının hərəkətlərinin bir-birindən asılı olmaması ilə bağlıdır. Qeyd etmək lazımdır ki, qazlarda yüksək təzyiqlərdə molekullarası və hətta molekul daxilində atomlararası üstün məsafələr müşahidə olunur ki, bu da onlarda iki molekuldan və ya iki atomdan ibarət olan fluktuasiya xarakterli assosiatların yaranması ilə bağlı olur.

Bərk cisimlər isə rentgen şüalarını yalnız müəyyən istiqamətlərdə səpirlər. Bu cür səpilmə atomların kristal qəfəsin düyünlərində möhkəm bağlanmış halda olmaları ilə əlaqədaridir və kristalin quruluşunu tam təhlil etməyə imkan verir.

Mayelərdə rentgen şüalarının səpilməsi mənzərəsi qazlarda və bərk cisimlərdə səpilmədən fərqlənir. Sadə bir atomlu maye olan maye arqondan monoxromatik rentgen şüalarının səpilmə eýrisi, yəni səpilən şüanın intensivliyinin səpilmə bucağından asılılığı müxtəlif temperaturlarda 6.1-ci şəkildə göstərilmişdir.



Şəkil 1.1

Şəkildən göründüyü kimi, səpilmə əyrisi ekstremumlara malikdir və bərk arqondan səpilmə əyrisini yayılmış halda təkrar edir. Beləliklə, mayelərdən rentgen şüalarının səpilməsinin tədqiqi onlarda molekulların düzülüşündə yaxın nizamın olduğunu göstərir. Hər bir fiksə olunmuş molekulun yaxın ətrafindakı qonşu molekulların düzülüşü kristalda olduğu kimi-dir, lakin ikinci layda olan molekulların mərkəzi molekula nəzərən düzülüş kristaldakı düzülüşdən (uzaq nizam) fərqlənir, sonrakı laylarda olan molekulların düzülüşündə isə həmin nizam tamamilə itir (Şəkil 1.1). Bundan əlavə qeyd etmək lazımdır ki, kristal cisimlərdən fərqli olaraq mayelərdə göstərilən quruluş statistik xarakter daşıyır. Molekulların nizamsız hərəketləri nəticəsində onların arasındaki məsafələr dəyişir, bir-birlərini (müəyyən) seçilmiş istiqamətlərdə sıxışdırırlar.

Çoxatomlu molekullara malik mayelərdə rentgen şüalarının səpilməsi göstərir ki, molekulların bir-birinə nəzərən düzülüyü müəyyən dərəcədə nizamlıdır. Lakin eyni zamanda, onların qarşılıqlı orientasiyası tam xaotik xarakter daşıyır. Mayelərdə molekulların nizamla düzülüyü yuxarda qeyd olunan statistik xarakteri onların (eyni zamanla qazlarda) sıxlıqlarının orta qiymətlərindən və üstün orientasiyalarından lokal kənara çıxmalarına gətirib çıxardır. Sıxlığın və orientasiyaların bu fluktuasiyaları sıxlığın böyük olduğu oblastlarda az müşahidə olunur. Məhlullarda isə bir neçə tip molekulların olması nəticəsində kristallik yaxın nizam və fluktuasiyalar daha mürəkkəb şəkil alır. Burada sıxlığın və orientasiyanın fluktuasiyasına konsentrasiyanın fluktuasiyası da əlavə olunur, başqa sözlə istənilən kiçik oblastlarda bu və ya digər komponentin konsentrasiyası azalır və ya artır.

Elektrolitlərin sulu məhlullarında daha mürəkkəb struktur yaranır. Elektrolitlərin ionları bir-biri ilə nisbətən zəif əlaqədə olan su molekullarının əmələ gətirdiyi qəfəsə böyük təsir göstərir. Onların ətrafında ion dipol qarşılıqlı təsir hesabına sıx hidrat örtüyü yaranır. Ayrı -ayrı ionlar suyun strukturunda ya su dipolunu əvəz edir, ya da quruluşun boşluğununa düşərək onu təhrif edir. Elektrolitlərin su məhlullarında kombinasiya səpilməsi metodu ilə tədqiqi göstərir ki, ionların suyun strukturuna təsiri temperaturun artmasının göstərdiyi təsir ilə eyni olur.

§1.4. Duru maye məhlullarda doymuş buxarın təzyiqi

Doymuş buxarın təzyiqi məhlulların vacib xassələrindən biridir. Tarazlıq halında maye məhlulun üzərində həmişə bütün komponentlərin buxarı mövcuddur. Bu buxarda komponentlərin P_i parsial təzyiqi həmin temperaturda təmiz komponentin doymuş buxarının təzyiqindən (P_i^0) kiçik olacaqdır. ($P_i < P_i^0$). Bu nəticəni buxarlanma prosesinin sadələşdirilmiş sxeminə nəzər salmaqla almaq olar. Tutaq ki, verilmiş həlle-

dicidə hər hansı maddə çox kiçik miqdarda həll edilmişdir. Onda məhlulun vahid həcmində həllədicinin molekullarının sayı azalacaqdır. Uyğun olaraq, vahid zamanda həllədicinin mayedən buxar fazasına keçən molekullarının da sayı, yəni təzyiqi azalacaqdır. Nəticədə maye ilə buxar arasında tarazlıq buxarin daha kiçik konsentrasiyasında yəni onun daha kiçik təzyiqində əmələ gələcəkdir. Buxarın təzyiqinin azalması həll olan maddənin konsentrasiyası böyük olduqda daha çox olacaqdır. Məhlulun hər iki komponentinin (həll olanın və həllədicinin) molekulları quruluşca yaxın olarsa onların qarşılıqlı cazibə qüvvələri təqribən eyni olar. Belə sadə sistemlərdə A komponentinin buxardakı parsial təzyiqi (P_A) onun məhluldakı mol payı (n_A) ilə düz mütənasib olur.

$$P_A = kn_A \quad (1.29)$$

$n_A = 1$ olduqda P_A - A komponentinin sərbəst halda buxarının təzyiqidir (P_A^0). Beləliklə, $k = P_A^0$ olur və (1.29) düsturu

$$P_A = n_A \cdot P_A^0 \quad (1.30)$$

şəklinə düşür. Həll olan B maddəsinin məhluldakı mol payının n_B ilə işaret etsək və $n_A + n_B = 1$ olduğunu nəzərə alsaq və (1.30)-da yazsaq $P_A = (1 - n_B)P_A^0$ olar. Bu ifadəni

$$\frac{P_A^0 - P_A}{P_A^0} = n_B \quad (1.31)$$

kimi yaza bilərik. Göründüyü kimi, həllədicinin (A) doymuş buxarının təzyiqinin nisbi azalması həll olan maddənin mol payına bərabərdir. Qeyd edək ki, P_A və P_A^0 -təzyiqləri həmin komponentin kimyəvi potensialının $\Delta\mu_A$ dəyişməsi ilə aşağıdakı kimi əlaqədardır.

$$\Delta\mu_A = RT \ln \frac{P_A}{P_A^0} \quad (1.32)$$

İdeal məhlullar üçün bütün konsentrasiya intervalında hər bir komponentin kimyəvi potensialı onun mol payı ilə ölçülür.

$$\Delta\mu_A = RT \ln n_A \quad (1.33)$$

(1.32) və (1.33) ifadələrinin müqayisəsindən ideal məhlul üçün

$$\frac{P_A}{P_A^0} = n_A \quad (1.34)$$

alırıq.

(1.31) və (1.34) ifadələri Raul tərəfindən alınıb və Raul qanunu adlanır. Məhlul mayedən və onda həll olmuş qazdan ibarət olduqda Henri tərəfindən təcrübi olaraq göstərilmişdir ki, həll olan maddənin məhlulun buxar fazasındaki parsial təzyiqi (P_2) onun məhluldakı n mol payı ilə düz mütənasibdir.

$$P_2 = k \cdot n \quad (1.35)$$


Burada n -həll olan maddənin mol payı, k - Henri əmsalıdır. İdeal məhlullar, adətən molekullarının kimyəvi quruluşu və ölçüləri eyni olan maddələrin qarışığından alınır.

Bu halda həllədicinin və həll olan maddənin molekulları arasındaki qarşılıqlı təsirlər və onların ölçüləri bir-birinə yaxın olur. Məhz buna görə də onlar bir birində həll olduqda daxili enerji, entalpiya və həcmiň dəyişməsi baş vermir, yəni ideal məhlulun bu xassələri komponentin həmin xassələrinin additiv cəminə bərabər olurlar. Raul qanununa tabe olmayan məhlullar ideal olmayan və ya real məhlullar adlanır. Real məhlullarda həllədicinin doymuş buxarının təzyiqi azalır, lakin bu zaman ideallıqdan kənara çıxmə həm müsbət ($P_A/P_A^0 > n_A$) (şəkil 1.2, a) həm də mənfi ($P_A/P_A^0 < n_A$) olur (şəkil 1.2, b).

İdeallıqdan kənara çıxmanın mənfi olması ($P_A/P_A^0 < n_A$) verilmiş komponentin molekullarının buxarda az olması, bu isə komponentlərin molekullarının bir-biri ilə qarşılıqlı təsirinin güclü olması deməkdir (şəkil 1.2, b).

Əgər ideallıqdan kənara çıxmə müsbətdirsə (şəkil 1.2, a) onda komponentlərin molekulları arasında qarşılıqlı təsir zəif olur ki, bunun da nəticəsində molekullar asanlıqla buxar faza-sına keçirlər.

261564



Şekil 1.2

Məhlulların ideal məhlullardan kənara çıxmasının dərəcəsini xarakterizə etmək üçün iki üsuldan istifadə olunur. Birinci üsulda real məhlulun termodynamik funksiyalarının dəyişməsi ilə ideal məhlulun uyğun funksiyalarının dəyişməsi arasındakı fərq hesablanır. Əgər real məhlul əmələ gəldikdə sərbəst enerjinin, entalpiyanın və entropiyanın dəyişmələrini, uyğun olaraq, G_M , H_M , S_M ilə, ideal məhlul əmələ gəldikdə baş verən dəyişmələri G_i , H_i , S_i ilə işarə etsək, onda bu dəyişmələrin fərqləri, yəni

$$\begin{aligned} G_E &= G_M - G_i \\ H_E &= H_M - H_i \end{aligned} \quad (1.36)$$

$$S_E = S_M - S_i$$

Bakı Dövlət Universiteti
ELMƏK KİTABXANA

kəmiyyətləri real məhlulun xassələrinin ideal məhlulun xassələrindən kənara çıxmığını xarakterizə edirlər. Ideal məhlul üçün $G_E = 0$, ideallıqdan mənfi kənara çıxmalarda $G_E < 0$, müsbət kənara çıxmalarda isə $G_E > 0$ olur.

Lyuis tərəfindən verilmiş ikinci üsulda isə real məhlullar üçün ödənməyən bütün termodinamik funksiyalarda mol payı əvəzinə aktivlik adlanan a_i funksiyası yazılır.

Onda (1.34) və (1.35) ifadələri

$$\Delta\mu = RT \ln a_i \quad (1.37)$$

$$\frac{P_i}{P_i^0} = a_i \quad (1.38)$$

şəklində olar. Bu kəmiyyətin (a_i) konsentrasiyadan (mol payından) fərqlənməsi dərəcəsi məhlulun ideal məhluldan kənara çıxmasını xarakterizə edir.

§1.5. Duru məhlulların bərkimə və qaynama temperaturları

Təcrübələr göstərir ki, duru məhlul təmiz həllədiciyə nəzərən daha kiçik temperaturda bərkir. Məsələn dəniz suyu 0°C -dən aşağı temperaturda donur. Duru məhlulun bərkimə temperaturunu xarakterizə etmək üçün təmiz həllədinin bərkimə temperaturu (T_b°) ilə məhlulun bərkimə temperaturunun (T_m) fərqindən (ΔT_b)

$$\Delta T_b = T_b^\circ - T_m \quad (1.39)$$

istifadə olunur. Məhlulların hal diaqramlarının təhlili göstərir ki, bərkimə temperaturunun azalması buxarın təzyiqinin azalması ilə düz mütənasib olur. Bu isə o deməkdir ki, məhlulun bərkimə temperaturunun azalması həll olan maddənin məhlul-dakı konsentrasiyası (C) ilə düz mütənasibdir.

$$\Delta T_b = K \cdot C \quad (1.40)$$

C -məhlulun molyallığıdır (1000q həllədiciidə həll olan maddə-

lərin mollarının sayı), K -hər bir həllədici üçün sabit olan mütənasiblik əmsalıdır. Bu əmsal krioskopik sabit adlanır. Məsələn, su üçün $K_{H_2O} = 1,859^0S$, benzol üçün isə $K_{C_6H_6} = 5,10^0S$ qiymətlərini alır.

Əgər uçucu olmayan cisim uçucu həllədicedidə həll olubsa, onda belə məhlulların qaynama temperaturu (T_q) təmiz həllədicingin qaynama temperaturundan (T_q^0) böyük olur. Ümumi halda qaynama temperaturunun artması məhlulun konsentrasiyası çox olduqca böyük olur və təcrübə göstərir ki, kiçik konsentrasiyalı məhlullarda bu artma ($\Delta T_q = T_q - T_q^0$) doymuş buxarın təzyiqinin azalması ilə, yəni məhlulun konsentrasiyası ilə mütənasib olur

$$\Delta T_q = E \cdot C \quad (1.41)$$

Burada mütənasiblik əmsali E verilmiş həllədici üçün sabit olub, qaynama temperaturunun molekulyar artması və ya ebulioskopik sabit adlanır.

§1.6. Osmos. Osmotik təzyiq

Deyildiyi kimi həqiqi məhlul homogen sistemdir və həll olan maddənin və həllədicingin molekülləri xaotik istilik hərəkəti edərək məhlulun bütün həcmində bərabər paylanırlar. Hər bir homogen fazalı məhlulun tarazlıq hali, onun temperaturunun, təzyiqinin, konsentrasiyasının və komponentlərin kimyəvi potensiallarının fazonın bütün hissələrində bərabərliyi ilə xarakterizə olunur. Məhlulun bir fazası digər fazalarla (buxar, bərk cisim) tarazlıqda olduqda isə temperatur və təzyiq sistemi təşkil edən fazaların bütün hissələrində, konsentrasiya isə hər bir fazanın bütün nöqtələrində sabit qalır.

Əgər məhlulun bir fazasının müxtəlif hissələrində və ya müxtəlif fazalarda komponentlərin kimyəvi potensialları fərqlidirsə, onda bu komponentlər öz kimyəvi potensialının azalması istiqamətində diffuziya edirlər və bu diffuziya kimyəvi

potensialların sistemin müxtəlif yerlərində qiymətlərinin fərqi sıfıra bərabər olana qədər dəvam etdir. Bu zaman hər bir fazanın daxilində bütün nöqtələrdə komponentlərin konsentrasiyası eyniləşir və müxtəlif fazalarda isə komponentlərin tarazlıq paylanması yaranır. Belə tarazlığın yaranması üçün bütün komponentlərin hər fazanın istənilən hissəsindən digər hissələrinə və bir fazadan digər fazaya sərbəst keçməsi imkanının olması lazımdır.

Deyilənlər aşağıdakı misalda əyani olaraq öz əksini tapır. Tutaq ki, verilmiş qabda hər hansı maddənin suda qatı məhluluna həmin maddənin suda duru məhlulu və ya təmiz su əlavə olunur. Başlangıçda maddənin və suyun molekulları məhlulda qeyri-bərabər paylanırlar. Sonra isə maddənin molekulları diffuziya nəticəsində nizamsız hərəkət edərək qatı məhluldan duru məhlula və əksinə, duru məhluldan qatı məhlula nüfuz edirlər. Müəyyən zaman intervalında qatı məhluldan duru məhlula keçən molekulların sayı duru məhluldan qatı məhlula keçən molekulların sayından çox olur. Eləcə də su molekulları müxtəlif istiqamətlərdə hərəkət edirlər, lakin duru məhluldan (suyun miqdarı çox olan hissədən) qatı məhlula keçən su molekullarının sayı çox olur. Beləliklə, maddənin molekullarının qatı məhluldan (sistemin qatı olan hissəsindən) duru məhlulu və su molekullarının isə duru məhluldan qatı məhlula istiqamətlənmış hərəkəti baş verir. Başqa sözlə, hər maddə öz konsentrasiyası az olan istiqamətə konsentrasiyalar bərabərləşənə qədər hərəkət edir.


Belə diffuziya nəticəsində komponentlərin sistemdə (məhlulda) ilkin nizamlı paylanması onların tam nizamsız paylanması ilə əvəz olunur. Bu zaman sistemin entropiyası artır və o, özünün maksimal (tarazlıq) qiymətini aldıqda diffuziya prosesi dayanır.

Əgər konsentrasiyaları ilə fərqlənən iki məhlul və ya məhlulla təmiz həllədici bir-biri ilə komponentin biri üçün şəffaf (məsələn, həllədici molekulunun keçə bilecəyi) digəri üçün isə qeyri-şəffaf (nüfuz edə bilməyəcəyi) olan çəpər, yəni yarımnüfuz etdirici çəpər qoysaq tamam başqa bir mənzərə

müşahidə olunur (belə çəpərlərə dərini, heyvanların və bitkilərin toxumalarını misal göstərmək olar). Dediklərimiz şəkil 6.3-də təsvir edilmişdir.

AC həcmində həllədici, *AB* həcmində isə hər hansı bir maddənin həmin həllədici də məhlulu yerləşdirilmişdir. Bu həcmələr həllədiciinin keçə bildiyi, həll olan maddənin isə keçə bilmədiyi çəpərlə ayrılmışlar. Əgər *B* və *C* porşenlərinə təsir edən xarici təzyiq (xüsusi halda, atmosfer təzyiqi) eynidirsə, onda həllədici *AC* həcmindən *AB* həcmində keçəcəkdir.

Bu zaman *B* porşeni sözsüz ki, şaquli olaraq yuxarı hərəkət edəcəkdir. Həllədiciinin özbaşına bu cür (yarımnüfuzetdirici çəpərdən) keçməsi prosesi osmos adlanır. Osmosun baş verməsinin əsas səbəbi, yuxarıda deyildiyi kimi, təmiz həllədiciinin (*AC* həcmində) kimyəvi potensialının (μ_i^0) onun məhluldakı (*AB* həcmində) kimyəvi potensialından (μ_i) böyük olmasıdır $\mu_i < \mu_i^0$. Bu proses (osmos) kəmiyyətə ($\Delta\mu = \mu_i^0 - \mu_i$) fərqindən asılı olan osmotik təzyiqlə qiyamətləndirilir. Başqa sözlə, osmotik təzyiq həllədiciyi vahid səthdən məhlula keçməyə məcbur edən qüvvəyə bərabərdir. Əgər *B* porşeninə olan təzyiqi artırısaq, onun müəyyən qiymətində həllədiciinin məhlula keçməsi prosesi dayanır və sistemdə dinamik tarazlıq yaranır. Başqa sözlə, vahid zamanda təmiz həllədici dən məhlula keçən həllədici molekullarının sayı, məhluldan təmiz həllədiciyə keçən həllədici molekullarının sayına bərabər olur. Bu zaman $\mu_i = \mu_i^0$ olur. Əgər təmiz həllədiciyə olan xarici təzyiqi (*C* porşeni) P^0 - ilə, məhlula olan xarici təzyiqi (*B* porşeninə) P ilə işarə etsək, tarazlıq halında $P - P^0$ təzyiqlər fərqi osmotik təzyiqə (π) bərabər olur.



Şəkil 1.3

$$\pi = P - P^0 \quad (1.42)$$

Beləliklə, bir-birindən yarımnüfuzetdirici çəperlə ayrılmış verilmiş konsentrasiyalı məhlula təmiz həllədici arasında tarazlıq halına məhlul olan həcmə təsir edən və osmotik təzyiqə bərabər olan hidrostatik təzyiq uyğun gelir. Təcrübədə real ölçülən kəmiyyət məhz hidrostatik təzyiq olduğundan demək olar ki, osmotik təzyiq həllədiciinin molekullarını yarımnüfuzetdirici çəpərdən məhlula keçməsini (və ya məhluldən uzaqlaşdırmasını) dayandırmaq üçün məhlula tətbiq olunan əlavə təzyiqə bərabərdir. Başqa sözlə, məhlulun osmotik təzyiqi həllədiciinin məhluldakı kimyəvi potensialının təmiz həllədiciinin kimyəvi potensialına bərabər olması üçün məhlula tətbiq olunan əlavə təzyiqə bərabərdir.

Müxtəlif məhlulların osmotik təzyiqlərinin tədqiqi göstərir ki, osmotik təzyiqin qiyməti məhlulun konsentrasiyasından və temperaturdan asılıdır, lakin həll olan maddənin və həllədiciinin təbiətindən asılı deyildir. Vant-Hoff göstərmişdir ki, qeyri-elektritolitlərin duru məhlularının osmotik təzyiqinin konsentrasiyadan və temperaturdan asılılığı aşağıdakı düsturla ifadə olunur.

$$\pi = CRT \quad (1.43)$$

burada π -məhlulun osmotik təzyiqi, C – məhlulun molyarlığı (mol/litr), R – universal qaz sabitidir. (1.43) ifadəsi elektrolitin dissosiasiya baş verən məhlullarına tətbiq olunmur. Bu cür məhlullarda çoxlu saydla dissosiasiya olunmuş hissəciklər əmələ gəlir və onlar osmotik təzyiqin sürətlə artmasına səbəb olur.

Məhlulun molyarlığını həll olan maddənin V –həcmindəki mollarının n sayı ilə ifadə etsək

$$C = \frac{n}{V} \quad (1.44)$$

alariq. Maddənin mollarının sayının onun kütləsinin (m) molekulyar kütləyə (M) olan nisbətinə bərabər olduğunu ($n = m/M$) nəzərə alsaq, (1.43) ifadəsi

$$\pi = CRT = \frac{n}{V} RT = \frac{mRT}{MV} \quad (1.45)$$

şeklinə düşər. Buradan

$$\pi V = \frac{m}{M} \cdot RT \quad (1.46)$$

alarıq. Bu Vant-Hoff qanunuñudur.

Alınan tənlik ideal qazlar üçün Klapeyron-Mendeleyev tənliyini xatırladır. Bu ifadə məhlulun osmotik təzyiqinin qiymətinə görə həll olan maddənin molyar kütləsini tapmağa imkan verir.

§6.7. Osmotik təzyiqin termodinamikası

Yuxarıda göstərildiyi kimi, məhlulun osmotik təzyiqi həlledicinin məhluldakı kimyəvi potensialının təmiz həlledicinin kimyəvi potensialına bərabər olması üçün məhlula edilən əlavə təzyiqə bərabərdir.

Həlledicinin məhlulda kimyəvi potensialının (μ_1) sabit temperaturda xarici təzyiqdən asılı olaraq dəyişməsi

$$\left(\frac{\partial \mu_1}{\partial P} \right)_T = \bar{V}_1 \quad (1.47)$$

və ya

$$\partial \mu_1 = \bar{V}_1 \partial P$$

düsturları ilə ifadə olunur. Burada \bar{V}_1 - həlledicinin parsial molyar həcmidir. Bu tənliyi μ_1 -dən (həlledicinin məhluldakı kimyəvi potensialı) μ_i^0 -a qədər (təmitz həlledicinin kimyəvi potensialı) integrallasaq

$$\int_{\mu_1}^{\mu_i^0} d\mu_1 = \int_{P^0}^P \bar{V}_1 \cdot dP \quad (1.48)$$

alarıq. Burada $\bar{V}_1 = \text{const}$ qəbul etsək (məhlul sıxılmır) integrallamadan sonra

$$\mu_i^0 - \mu_1 = \bar{V}_1 (P - P_0) = \bar{V}_1 \cdot \pi \quad (1.49)$$

olar. Onda

$$\mu_1 - \mu_1^0 \equiv \Delta\mu_1 = \bar{V}_1 \pi \quad (1.50)$$

alariq. Məhlulların praktiki olaraq sıxılmadığını qəbul edib, həllədicinin parsial həcmimin dəyişməsinin təzyiqdən asılılığını nəzərə almaq lazımdır. Məlum olduğu kimi bu dəyişmə

$$\bar{V}_1 = \bar{V}_1^0 - \left(\frac{\partial \bar{V}_1}{\partial P} \right)_T \cdot P \quad (1.51)$$

düsturu ilə ifadə olunur. Burada \bar{V}_1^0 - təzyiq (P) sıfıra bərabər və ya çox kiçik olduqda həllədicinin V_1^0 parsial həcmi, $-\left(\frac{\partial \bar{V}_1}{\partial P} \right)_T = \beta_T \bar{V}_1^0$ bərabər qəbul edilən münasibətini ödəyir.

Burada β_T - həllədicinin məhluldakı izotermik sıxılma əmsalıdır. Bu kəmiyyət adətən təmiz həllədicinin izotermik sıxilmaya barəbar qəbul edilir. (1.51) ifadəsini (1.48)-də yerinə yazıb integrallamadan sonra

$$\Delta\mu_1 = -\pi \bar{V}_1^0 \left(1 + \beta_T \frac{\pi}{2} \right) \quad (1.52)$$

alariq. (1.50) və (1.52) ifadələrindən görünür ki, osmotik təzyiq həllədicinin vahid həcmində komponentlər arasındaki termodinamik hərisliyi xarakterizə edir. Osmotik təzyiqin ölçü vahidi adı təzyiqin ölçü vahidi ilə eyni olmasına baxmayaraq molekulların qabın divarlarına vurduğu zərbələrlə heç bir əla-qəsi yoxdur. Osmotik təzyiq böyük olduqda $\Delta\mu_1$ -nin mütləq qiyməti və deyildiyi kimi, komponentlər arasındaki termodinamik hərislik böyük olur. Bu isə həllədicinin termodinamik keyfiyyətinin yüksək olduğunu başqa sözlə, həllədicinin verilmiş həll olan maddə üçün "yaxşı" həllədici olduğunu göstərir.

Qeyd edək ki, polimer məhlullarının osmotik təzyiqi bəzi spesifik xüsusiyyətlərə malikdir. Polimerin məhluldə konsentrasiyasını artırıqda bu məhlulun özlülüyü kiçik molekullu birləşmələrin məhlullarına nisbətən bir neçə tərtib böyük olan sürətlə artır. Bunun nəticəsində məhlulun səviyyəsinin osmos


hesabına qalxması çətinləşir. Ona görə əksər hallarda polimer məhlullarının osmotik təzyiqinin tədqiqi çox duru məhlullar üçün aparılır.

Osmos hadisəsi heyvanların və bitki orqanizmlərinin həyatında mühüm rol oynayır. Hüceyrələrin örtükləri elə formalaşmışdır ki, su bu örtükdən asanlıqla keçdiyi halda, hüceyrə-daxili mayedə həll olmuş maddələr üçün həmin örtük qeyri-şəffafdır. Su hüceyrənin daxilinə nüfuz edərək orada əlavə təzyiq yaradır ki, bu təzyiq hüceyrəni dartaraq gərgin halda saxlayır. Bu səbəbdən yarpaqlar, güllər və s. orqanlar elastiliklik xasslarına malikdirlər. Əgər gülü və yarpağı kəssək onda hüceyredaxili maye buxarlanır və bitki solur. Suyun bitki gövdələri ilə qalxması, hüceyrələrin qidalanması və s. bir sıra hadisələrin də səbəbi osmos hadisəsidir.

§1.8. Məhlulların maye və buxar fazalarında komponentlərin paylanması


Əgər məhluldakı hər iki komponent təmiz halda uçucudursa, onda buxarda hər ikisinin konsentrasiyaları onların məhluldakı konsentrasiyalarından fərqlənəcəkdir (yalnız komponentlərin təmiz halda buxar təzyiqləri eyni olan ($P_A^0 = P_B^0$) sistemlərdə buxarın tərkibi məhlulun tərkibi ilə eyni olur). Əksər hallarda buxarın və məhlulun tərkibləri arasındaki fərq P_A^0 ilə P_B^0 arasındaki fərq çox olduqca daha böyük olur. Sadə sistemlərdə təmiz haldakı buxar təzyiqi (P^0) böyük olan komponentin buxarda miqdarı daha böyük olur. Komponentlərin buxarda və məhlulda konsentrasiyalarının bir-birindən asılılıqları şəkil 1.4-də göstərilmişdir.

Kvadratın diaqonalı komponentlərin konsentrasiyalarının buxarda və məhlulda eyni olduğu hala uyğun gəlir. Sadə sistemlər üçün bu asılılığın diaqonaldan kənara çıxmazı (qırıq xətli əyrlər) komponentlərin təmiz halda buxar təzyiqlərinin fərqi böyük olduqca daha böyük olur. Şəkildə hər bir əyri müəyyən sabit temperatura uyğun gəlir.




Şəkil 1.4

Komponentlərin buxar fazasındaki konsentrasiyalarının məhluldakı konsentrasiyalarından asılılığı bəzi mürəkkəb sistemlər üçün (buxarının təzyiqinin konsentrasiyadan qeyri xətti asılı olan sistemlər üçün) şəkildə bütöv xətlərlə göstərilmiş qdır. Göründüyü kimi, bu halda da verilmiş komponentin məhlulda (maye fazada) konsenrtrasiyasını artırıqca onun buxardakı konsentrasiyası da artır. Lakin bu növ əyrilər mürəkkəb xarakter daşıyırlar (üfqi hissəyə malikdirlər, eksər hallarda diaqonalı kəsirlər və s.) Məsələn, əyrilərin birinin üfqi hissəsi (kiçik üçbucaqlarla qeyd olunan hissəsi) məhlulun fazalara ayrlıma oblastına uyğun gəlir. Bir sözlə, buxar təzyiqinin konsentrasiyadan asılılığının xətti asılılıqlardan kənara çıxması böyük olduqca bu hala uyğun olan bütöv əyrilər daha mürəkkəb olurlar. Beləliklə, a) verilmiş komponentin maye fazadakı (məhluldakı) nisbi konsentrasiyasının artması həmişə onun buxardakı nisbi konsentrasiyasını artırır və b.) maye ilə tarazlıqa olan buxarda sistemə əlavə olunduqda ümumi təzyiqi artıran, verilmiş təzyiqdə onun qaynama temperaturunu azaldan komponentin miqdarı nisbətən böyük olur. Bu iki müddua Konovakov qanunu adlanır. Müəyyən olunmuşdur ki, bu qanun tədqiq olunan bütün sistemlər üçün doğrudur.



Şəkil 1.5



Şəkil 1.6

Bəzi sistemlərdə həm buxarın ümumi təzyiqinin (P), həm də komponentlərin parsial təzyiqlərinin (P_A^0, P_B^0) məhlulun konsentasiyasından asılılıq qrafikləri sadə sistemlərə (ideal məhlullara) məxsus xətti asılılıqdan kənara çıxırlar. Şəkillərdən (1.5 və 1.6) göründüyü kimi, bu kənaraçixmalar həm müsbət (şəkil 1.5, 1,2,3 əyriləri) (təzyiq xətti asılılıq nəzərən böyük qiymətlər alır), həm də mənfi (şəkil 1.6, 1,2,3 əyriləri) (təzyiq xətti asılılıq nəzərən kiçik qiymətlər alır) olurlar. Təcrübələr göstərir ki, kənara çıxmanın işarəsi hər iki təzyiq – ümumi və parsial təzyiqlər üçün eyni olur.

Müsbət kənaraçixmalar müşahidə olunan sistemlərdə komponentlərdən məhlulun əmələ gəlməsi adətən istiliyin udulması ilə müşayiət olunur. Doğrudan da, mehlul əmələ gəldikdə istiliyin udulması mayeni buxara çevirmək üçün lazımlı olan istiliyi azaldır, bu isə öz növbəsində buxarlanma prosesini asanlaşdırır. Ona görə də bütün başqa parametrlərin eyni olduğu halda komponentlərin təzyiqdəri ideal sistemlərə (məhlullara) nəzərən böyük olur. Belə məhlullar əmələ gəldikdə eksər hallarda sistemin həcminin artması müşahidə olunur.

Buxar təzyiqinin mənfi kənaraçixmalarına məzsus olan məhlullar əmələ gəldikdə isə, eksinə, istiliyin ayrılması prosesi baş verir. Bunun nəticəsində komponentlərin məhluldan bu-

xarlanması istiliyi təmiz komponentlərə nəzərən böyük olur. Ona görə də belə məhlulların buxarının təzyiqi uyğun ideal məhlullara nəzərən kiçik olur. Bu cur sistəmlərdə əksər hallarda həcmi azalması müşahidə olunur.

Məhlullarda buxar təzyiqinin xətti asılılıqdan müsbət və mənfi kənara çıxmaları bir sıra faktorlarla bağlıdır. Bunlardan ən vacibi məhlul əmələ gəldikdə mayenin hissəciklərinin sayının orta qiymətinin dəyişməsidir. Bir sıra hallarda məhlul əmələ gəldikdə təmiz komponentlərdə mövcud olan assosiatların dissosiasiyası hesabına məhluldakı hissəciklərin sayı artır. Bu prosesi istiliyin udulması və hissəciklərin mayedən buxar halına keçməsinin asanlaşması ilə müşayiət olunur. Bu isə öz növbəsində buxarın təzyiqini artırır və müsbət kənara çıxmaga gətirir. Bir sıra hallarda isə, əksinə komponentlərin hissəcikləri birləşərək böyük hissəciklər əmələ gətirirlər. Bu zaman hissəciklərin sayı azalır. Bu azalma istiliyin ayrılması ilə müşayiət olunur. Bəzi sistemlərdə komponentlərin təmiz halda assosiasiya olunmuş hissəciklərinin azalması və məhlulun yanlanması zamanı birləşmələrin əmələ gəlməsi eyni zamanda baş verir. Bir-birinə zidd olan hər iki proses hissəciklərin sayını dəyişdirir və onlar bir-birini qismən və tamamilə kompensə edə bilirlər.

Məhlul əmələ gəldikdə komponentlərin birində mövcud olan assosiasiya olunmuş komponentlərin parçalanmasına misal olaraq spirtlərin karbohidrogenlərdəki məhlullarını göstərmək olar. Spirt moleküllərindən təşkil olunmuş komplekslər qeyri-polyar həllədici mühitində parçalanır (kiçik konsentrasiyalarda kompleks ayrı-ayrı moleküllərə parçalanır). Sistemdə bu parçalanmanın kompensə edəcək heç bir birləşmə əmələ gəlmir. Ona görə də məhlulun əmələ gəlməsi kompleksləri parçalamağa sərf olunan istiliyin udulması müşayiət olunur. Bu zaman əmələ gələn məhlulun buxarının təzyiqinin qiyməti xətti asılılıqdan kənara çıxması müsbət olur.

Başqa bir sistemdə – efir – xloroform sistemində isə komponentlərin molekülləri birləşərək komplekslər əmələ gətirirlər. Bu zaman istilik ayrırlar ki, buxarın təzyiqinin konsentrasiya

asılılığından mənfi kənaraçixma müşahidə olunur.


Məhlulların xassələrinin ideal məhlulun xassələrindən kənara çıxmasının bir səbəbi də müxtəlif və eyni adlı molekullar arasındaki cazibə qüvvələridir. Molekulları oxşar komponentlərdən təşkil olunmuş məhlullarda eyni molekullar arasındaki qarşılıqlı cazibə qüvvələri müxtəlif molekullar arasındaki cazibə qüvvələrindən az fərqlənirlər. Ona görə də bu cür məhlullar əksər hallarda özlərini sadə ideal məhlullar kimi aparırlar. Lakin bu qüvvələr müxtəlif olduqda məhlullar özlərini ideal mehlullardan fərqli aparırlar. Qeyd etmək lazımdır ki, yuxarıda qeyd olunan faktorlardan fərqli olaraq, məhlulların xassələrinin ideal məhlul xassələrindən kənara çıxmásında bu faktorun rolu nisbetən kiçikdir. Bəzi hallarda ümumi təzyiqin konsentrasiyadan asılılığı qrafikində maksimumlar və minimumlar müşahidə olunurlar. Konovalovun II qanununa görə bu maksimum və minimum nöqtələri tərkibi (konsentrasiyası) özünün tarazlıqda olduğu buxarın tərkibi ilə eyni olan məhlullara uyğun gəlir.

§6.9. Məhlulların hal diaqramları

Məhlulların bəzən hal diaqramları adlanan tarazlıq əyriləri qaynama temperaturunun (maye məhlullar) və ya ərimə temperaturunun (bərk məhlullar) konsentrasiyadan asılılığını (T,x) xarakterizə edirlər. Bu növ diaqramlar eyni zamanda (P,x) müstəvisində də qurula bilər. Hal diaqramlarında ştrixlənmiş oblastlar fazaların ayrılması, ştrixlənmemiş oblastlar isə bircinsli hallara uyğun gəlir.

Bir-birində tam həll olan iki komponentdən ibarət məhlulun hal diaqramı 1.7-ci şəkildə (T,x) müstəvisində göstərilmişdir.

Tutaq ki, sistem iki fazalıdır və fazalardan biri maye, digəri isə onunla tarazlıqda olan buvardır. Belə hallarda diaqramda yuxarı əyri kondensasiya, aşağı əyri isə qaynama nöqtələri əyrisi adlanır.



Şekil 1.7

dan kiçik olacaqdır. Bu zaman qalan mayenin (qaynamayan) konsentrasiyası artacaq və uyğun olaraq onun qaynama temperaturu da artacaqdır. Məhlulu qızdırmaqdə davam etsək, maye fazını xarakterizə edən nöqtə aşağıdakı əyri boyunca, buxarı xarakterizə edən nöqtə isə yuxarıdakı əyri boyunca yuxarıya doğru yerini dəyişəcəkdir. Prosesin necə getməsindən asılı olaraq qaynama müxtəlif temperaturlarda dayanacaqdır. Əgər qaynama qapalı qabda baş verirsə, yəni bütün qaynama nəticəsində əmələ gələn buxar həmişə maye ilə kontaktda qalarsa, onda, aydındır ki, mayenin qaynaması elə temperaturda dayanacaqdır ki, o temperaturda buxarın konsentrasiyası mayenin ilkin konsentrasiyasına bərabər olar (C nöqtəsi). Beləliklə, bu halda qaynamanın başlangıcı və sonu şəquli KC xəttinin diaqramın aşağı və yuxarı əyrilərini kəsdiyi nöqtələri ilə müəyyən olunan temperaturlarla təyin olunur (E və C nöqtələri).

Əgər proses açıq qabda gedirsə, yəni əmələ gələn buxar həmişə uzaqlaşırsa, onda hər bir anda maye ilə yalnız yenicə əmələ gəlmiş buxar tarazlıqda olacaqdır. Aydındır ki, bu halda qaynama təmiz maddənin qaynama temperaturunda (D nöqtəsi) qurtaracaqdır. Bu nöqtədə mayenin və buxarın tərkibi eyni olacaqdır. Əgər biz buxarın kondensasiyasına baxsaq, onun mayenin qaynaması prosesi ilə əks istiqamətdə eyni tərzdə baş verdiyini görərik.


Müəyyən x konsentrasiyalı maye məhlulu KEC xətti böyüncə qızdırısaq, KEC şəquli xəttinin qaynama nöqtələri əyrisi ilə kəsişməsinə uyğun gələn temperaturda (E nöqtəsi) maye qaynamaga başlayacaqdır. Bu zaman əmələ gəlmiş buxarın konsentrasiyası B nöqtəsinə uyğun konsentrasiya olacaqdır. Bu konsentrasiya mayenin konsentrasiyasından qalan mayenin (qaynamayan) konsentrasiyası artacaq və uyğun olaraq onun qaynama temperaturu da artacaqdır. Məhlulu qızdırmaqdə davam etsək, maye fazını xarakterizə edən nöqtə aşağıdakı əyri boyunca, buxarı xarakterizə edən nöqtə isə yuxarıdakı əyri boyunca yuxarıya doğru yerini dəyişəcəkdir. Prosesin necə getməsindən asılı olaraq qaynama müxtəlif temperaturlarda dayanacaqdır. Əgər qaynama qapalı qabda baş verirsə, yəni bütün qaynama nəticəsində əmələ gələn buxar həmişə maye ilə kontaktda qalarsa, onda, aydındır ki, mayenin qaynaması elə temperaturda dayanacaqdır ki, o temperaturda buxarın konsentrasiyası mayenin ilkin konsentrasiyasına bərabər olar (C nöqtəsi). Beləliklə, bu halda qaynamanın başlangıcı və sonu şəquli KC xəttinin diaqramın aşağı və yuxarı əyrilərini kəsdiyi nöqtələri ilə müəyyən olunan temperaturlarla təyin olunur (E və C nöqtələri).

Qeyd etmək lazımdır ki, əgər sistem bərk və maye fazalarından təşkil olunarsa, biz tamamilə analoji vəziyyətlə rastlaşarıq.


Başqa növ hal diqaramına iki mayenin bir-birində məhdud həll olduğu sistemlərdə rastlaşırıq. Bəzi sistemlər üçün hal diaqramı 1.8-ci şəkildə göstərilmişdir.

Böhran temperaturundan böyük temperaturlarda ($T > T_b$) komponentlər bir-birində tam həll olurlar. Temperaturu $T < T_b$ qiymətlərində isə sistem iki maye məhlula ayrıılır. Bu məhlulların konsentrasiyaları AB üfqü xəttinin tarazlıq əyrisi ilə kəsişmə nöqtələri ilə müəyyən olunur. Bəzi hallarda böhran nöqtəsi tarazlıq əyrisinin minimum nöqtəsi olur (şəkil 1.9).


Birinci halda sistem yuxarı, ikinci halda isə aşağı böhran ayrılma nöqtəsinə malik olur. Aşağı böhran ayrılma nöqtəsinə malik olan sistemlərdə $T < T_b$ qiymətlərində komponentlər bir-birində tam həll olurlar. $T > T_b$ qiymətlərində isə onlar iki fazaya ayrırlırlar.



Şəkil 1.8



Şəkil 1.9



Şəkil 1.10

Nəhayət, qeyd etmək lazımdır ki, müxtəlif aqreqat hallarında (qaz, maye və bərk) olan komponentlərin bir-birlərində həll olma dərəcələrindən asılı olaraq məhlulların hal diaqramları (tarazlıq əyriləri) müxtəlif formalarda olurlar. Bəzi sistemlər həm yuxarı böhran, həm də aşağı böhran nöqtələrinə malik olurlar (məsələn, su-nikotin sistemi) (şəkil 1.10).

§6.10. Ling qaydası

Tarazlıqda olan sistemlərin faza diaqramlarını (maye – qaz, maye – maye, maye – bərk və s.) kəmiyyətə xarakterizə etdikdə sistemin ümumi konsentrasiyasını, əmələ gələn fazaların nisbi miqdarlarını və s kimi kəmiyyətlərin müəyyən olunması çox vacibdir. Bu məsələləri həll etmək üçün Ling qaydası adlanan yarımqrafik metoddan istifadə olunur. Misal üçün, maye ilə buxarın tarazlığını xarakterizə edən faza diaqramına nəzər salaq. Qeyd olunduğu kimi, faza diaqramında maye əyrisinin aşağı hissəsi sistemin maye halına, buxar əyrisinin yuxarı hissəsi sistemin buxar halına, iki əyri arasında qalan hissə isə sistemin heterogen halına (ba halda maye və buxar eyni zamanda bir-biri ilə tarazlıqda olurlar) uyğun gəlir (şəkil 1.7). T_1 temperaturunda mayenin konsentrasiyası E nöqtəsinin absisi ilə, buxarın konsentrasiyası isə B nöqtəsinin absisi ilə təyin olunur. Bu temperaturda mayedən və buxardan ibarət istənilən heteroqeñ sistemin ümumi konsentrasiyasını E və B nöqtələrini birləşdirən xəttin üzərindəki nöqtələrlə göstərmək olar.

İstənilən heterogen sistemin konsentrasiyasını göstərən nöqtənin vəziyyəti fazaların nisbi miqdarları ilə təyin oluna bilər. Əgər hər iki fazanın miqdarı eynidirsə, onda sistemi xarakterizə edən nöqtə EB xəttinin düz ortasında yerləşəcəkdir. Əgər, məsələn, maye fazanın miqdarı buxar fazasının miqdərindən üç dəfə artıq olarsa, onda sistemi xarakterizə edən nöqtə C -yə yaxın yerləşəcək. Təcrübələr göstərir ki, ümumi halda buxarın və mayenin miqdarlarını, uyğun olaraq m_b və m_m ilə işarə etsək, onda EP və BP parçalarının uzunluqlarının nisbəti aşağıdakı kimi olur:

$$\frac{EP}{BP} = \frac{m_b}{m_m} \quad (1.53)$$

Bu münasibəti *Ling qaydası* adlanan aşağıdakı qayda kimi ifadə etmək olar: istənilən heterogen sistemin konsentrasiyasına uyğun nöqtə həmin sistemin tarazlıqda olan fazaların (məsələn, maye və buxar) konsentrasiyalarını göstərən nöqtələri birləşdirən düz xətt üzərində yerləşir. Bu nöqtənin həmin xətt-

dən ayırdığı parçalar uzunluqlarının fazaların miqdarları ilə tərs mütənasibdir. Qeyd edək ki, Ling qaydası universal olub, istənilən sistem üçün doğrudur.


§1.11. Məhlullarda qarşılıqlı təsirlər

Maye sistemlərin, o cümlədən məhlulların quruluşu və xassələri onları təşkil edən hissəciklərin (atomların, molekulaların, ionların və s.) arasındaki qarşılıqlı təsirlərdən asılıdır. Mayelər müəyyən həcmə malik olurlar və molekullar arasında itələmə qüvvələri olduğu üçün sixılmağa müqavimət göstərir-lər. Buxarın kondensə olunması hissəciklər arasında cazibə qüvvələrinin olması ilə bağlıdır. Molekullar arasındaki təsir qüvvələri ümumiyyətlə uzağa və yaxına təsir qüvvələrinə bölünürələr. Yaxınatəsir qüvvələri hissəciklər bir-birinə çox yaxın olduqda, praktiki olaraq bir-birinə toxunduqda meydana çıxırlar. Bu qüvvələrə misal olaraq molekullararası məsafə azaldıqda böyük sürətlə artan itələmə qüvvələrini və kimyəvi rabitə qüvvələrini göstərmək olar. Uzağa təsir qüvvələrinə isə misal olaraq ionlar arasında təsir edən elektrostatik qüvvələri, metallik rabitəni yaradan qüvvələri, Van-der-Vaals qüvvələrini göstərmək olar. Təmiz mayelərdə molekullararası qarşılıqlı təsir əsasən Van-der-Vaals qarşılıqlı təsirləridir. Van-der-Vaals qarşılıqlı təsirləri sabit dipola malik molekulların bir-birini cəzb etməsini, sabit dipola malik molekulla induksiya olunmuş dipol momentinə malik molekul arasındaki cazibəni qarşılıqlı induksiya olunmuş dipollara malik molekulların bir-birini cəzb etməsi kimi elektrostatik təbiətli qarşılıqlı təsirləri özündə cəmləşdirir. Molekulların qarşılıqlı cazibə enerjisi bütün göstərilən qarşılıqlı təsir növləri üçün molekullararası məsafənin altıncı dərəcəsi ilə təqribən tərs mütənasib olur. Bu qarşılıqlı cazibə qüvvələri bir sıra hallarda mayenin molekullarının assosasiya olunmasına səbəb olur. Mayenin assosasiya olunmuş molekulları arasında sabit olmayan qısa müddətli əla-qələr yaranır. Belə əlaqələrə (rabitələrə) misal olaraq bir molekulun protonu ilə digər molekulun elektromənfi atomu ara-

sında emələ gələn hidrogen rabitəsini göstərmək olar. Molekullararası məsafələrin çox kiçik qiymətlərində elektron təbəqələrinin qarşılıqlı təsirləri nəticəsində molekullararası itələmə qüvvələri meydana çıxır. Bu itələmə qüvvələri istilik hərəkəti ilə birlikdə cazibə qüvvələrini tarazlaşdırırlar. Beləliklə mayenin hərəkət edən (rəqs edən, fırlanan və irəliləmə hərəkəti edən) molekullar arasında orta tarazlıq məsafəsi yaranır.

Əgər başlanğıc hesablama nöqtəsi kimi bir-birindən sonsuz uzaq məsafədə yerləşən molekulların qarşılıqlı təsirinin potensial enerjisini götürsek ($U=0$) molekulların bir-birini itələməsinə enerjinin müsbət qiymətləri cəzb etməsinə isə enerjinin mənfi qiymətləri, uyğun olmalıdır. (səkil 1.11).

Molekullararası karşılıqlı təsir enerjisine iki toplananın - cəzibə enerjisi ile itələmə enerjilerinin cəmi kimi baxmaq olar. Əksər hallarda bu enerji təqribi olaraq Lenard-Cons tərefindən təklif olunmuş.




Şekil 1.11

$$U(r) = \frac{a}{r^n} - \frac{b}{r^6} \quad (1.54)$$

İfadəsi ilə təsvir olunur. Burada r -molekullararası məsafə, a , b və n empirik sabitlərdir. Molekullararası məsafə $r=r_0$ olduqda potensial enerji minimum olur (tarazlıq halı). Tarazlıq halindən kiçik kənara çıxmalar harmonik rəqslərin yaranmasına səbəb olur. (parabolik yaxınlaşma). Tarazlıq vəziyyətindən kənara çıxma amplitudu artdıqda anharmonizm meydana çıxır. Qeyd edək ki, qarşılıqlı təsiri xarakterizə etmək üçün başqa potensiallardan da istifadə olunur. Məsələn onlardan biri Morze funksiyasıdır.

$$U(r) = ae^{-b(r-r_0)-l^2} \quad (1.55)$$



Şəkil 1.12

Müxtəlif tipli qarşılıqlı təsirlərin qısa təsvirinə keçməmişdən əvvəl yüklerin atom və ya molekulda paylanması hesabına yaranan potensialı hesablayaq. Atomun və ya molekulun müxtəlif nöqtələrində yüklerin sıxlığı birbirində fərqlənirlər. Hər hansı P -nöqtəsində (şəkil 1.12) potensial atomun, molekulun və ya ionun müxtəlif elementlərinin yaratdığı potensialların cəmینə bərabərdir.

$$V_p = \frac{1}{4\pi\epsilon_0} \int \frac{\rho(r')}{R} dV \quad (1.56)$$

Burada $R = (r^2 + r'^2 - 2rr'\cos\alpha)^{1/2}$ kimi təyin olunur. Buradan

$$\frac{1}{R} = \frac{1}{2} \left[1 + \frac{r'}{r} \cos\alpha + \frac{1}{2} \left(\frac{r'}{r} \right)^2 (3\cos^2\alpha - 1) + \dots \right] \quad (1.57)$$

yazmaq olar, r -in sabit olduğunu nəzərə alsaq (1.56) və (1.57)-ə əsasən V_p

$$V_p = \frac{1}{4\pi\epsilon_0} \left[\frac{K_0}{r} + \frac{K_1}{r^2} + \frac{K_2}{r^3} + \dots \right] \quad (1.58)$$

olar. Burada $K_0 = \int \rho(r') dV$ - sistemin tam yükü və ya monopol momenti olub skalyar kəmiyyətdir, $K_1 = \int r^1 \rho(r') \cos\alpha dV$ - dipol momenti, $K^2 = \frac{1}{r} \int r'^2 \rho(r') \times \times (3\cos^2\alpha - 1) dV$ - kvadradpoql momentidir (tenzordur).

Birinci yaxınlaşmada hesab etmək olar ki, yükler və dipol momentləri molekullararası elektrik təbiətli qarşılıqlı təsirləri praktiki olaraq tam xarakterizə edirlər.

1) İki yük arasındaki karşılıqlı təsir.

Bu halda karşılıqlı təsir qüvvəsi (F) Kulon qanunu ilə təyin olunur. Vakuumda q_1 və q_2 yükleri arasında karşılıqlı təsir qüvvəsi (şəkil 1.13)

$$F = \frac{1}{4\pi\epsilon_0} \cdot \frac{q_1 \cdot q_2}{r^2} \quad (1.59)$$

olur. Əgər karşılıqlı təsirdə olan iki ionun yükleri Z_1e və Z_2e olarsa, onda

$$F = \frac{1}{4\pi\epsilon_0} \cdot \frac{Z_1 Z_2 e^2}{r^2} \quad (1.60)$$

olar.

İki yükün karşılıqlı təsir enerjisi $W = q_1 u_2 + q_2 u_1 = \frac{2q_1 q_2}{4\pi\epsilon_0} \int \frac{dr}{r^2} = \frac{1}{4\pi\epsilon_0} \frac{q_1 q_2}{r}$ ifadəsinə bərabər olar. Burada u_1 və $u_2 - q_1$ və q_2 yüklerinin uyğun olaraq onlar olan yerdə yaratdığı potensiallardır. Əgər yükler dielektrik nüfuzluğu ϵ olan mühitdəirlərsə karşılıqlı təsir enerjisi

$$W = \frac{1}{4\pi\epsilon_0 \cdot \epsilon} \frac{q_1 q_2}{r} \quad (6.61)$$

olar.


2) Yükə (ionla) sabit dipol arasında karşılıqlı təsir.

Hər hansı q yükü r -məsafəsində intensivliyi


$$\vec{E} = \frac{q}{4\pi\epsilon_0 \epsilon} \frac{\vec{r}}{r^2} \quad (1.62)$$

olan elektrik sahəsi yaradır. Tutaq ki, dipol sükunətdədir, belə halda istiqaməti dipol momentinin istiqaməti ilə β bucağı əmələ gətirən sahədə (şəkil 1.14) dipolun enerjisi

$$W = -\mu E = -\frac{\mu q \cdot \cos \beta}{4\pi\epsilon_0 \cdot \epsilon \cdot r^2} \quad (1.63)$$



Şəkil 1.13



Şekil 1.14

kəmiyyətinə bərabərdir. Burada μ -dipol momentinin qiymətidir. Alınmış ifadədən göründüyü kimi $W \sim \frac{1}{r^2}$, yəni ionla dipol arasındaki qarşılıqlı təsir iki yükün qarşılıqlı təsirinə nəzərən məsafə artıqca daha sürətlə azalır.

Əgər dipol sükunətdə olmayıb ionun sahəsində istiqamətlənə bilirsə (dipolun istiqamətinin temperaturdan asılılığının səbəbi istilik hərəkətidir) qarşılıqlı təsir enerjisi Debayın statistik nəzəriyyəsinə görə aşağıdakı ifadə ilə təyin olunur:

$$W = -\frac{\mu^2 E}{3KT} = -\frac{\mu^2 q^2}{16\pi^2 \cdot \epsilon^2 \epsilon_0^2 \cdot 3KTr^4} \quad (1.64)$$

Bu halda enerji $\frac{1}{r^4}$ -ilə mütənasibdir, yəni cazibə qüvvələri tərpənməz dipola nisbətən ($\frac{1}{r^2}$) daha kiçik məsafələrdə təsir göstərir. Bu növ qarşılıqlı təsir hidrogen rabitələrinin yaranmasını, ionların solvatlaşmasını və bir sıra hadisələri izah etməyə imkan verir.

Məlum olduğu kimi, real halda molekullar sərt sferalar olmayıb xarici təsir nəticəsində deformasiyaya uğrayırlar. Sözsüz ki, onların özəkləri elektron buluduna nisbətən çox az deformasiyaya uğrayırlar. Elektron buludu xarici sahədə çox asanlıqla deformasiyaya uğrayaraq öz formalarını dəyişir. A ionu ilə B molekulu və ya ionu qarşılıqlı təsirdə olduqda onlar bir-birlərini polyarizə edirlər. Polyarizəlmə əmsali α elektron buludunun elektrik sahəsində deformasiyaya uğrama qabiliyyətini xarakterizə edir. Hər bir molekulda induksiya olunmuş dipol momenti yaranır.

$$\mu = \alpha \cdot E \quad (1.65)$$

Burada E molekulun olduğu yerdə elektrik sahəsinin intensivliyidir. Onda A ionu üçün induksiya dipol momenti

$$\mu_1 = \frac{q_2 \cdot \alpha_1}{4\pi\epsilon_0 \cdot \epsilon r^2} \quad (1.66)$$

B molekulu və ya ionu üçün isə

$$\mu_2 = \frac{q_1 \alpha_2}{4\pi\epsilon_0 \epsilon r^2} \quad (1.67)$$

ifadələri ilə təyin olunurlar. Burada q_1 və α_1 - *A* ionunun yükü və polyarizəlmə əmsalı q_2 və α_2 isə *B* molekulunun və ionunun yükü və polyarizəlmə əmsalıdır.

Polyarizədici yüklə onun induksiya etdiyi dipol arasındaki cazibə qüvvəsi isə

$$F = -\frac{\sqrt{2} \cdot \mu \cdot \varphi}{4\pi\epsilon_0 \cdot \epsilon \cdot r^3} = -\frac{\sqrt{2} \cdot q^2 \cdot \alpha}{(4\pi\epsilon_0)^2 \cdot \epsilon^2 \cdot r^5} \quad (1.68)$$

düsturu ilə təyin olunur və görünüşü kimi, temperaturdan asılı olmur. Ümumi halda həm kulon həm də ion-dipol qarşılıqlı təsirlərini nəzərə alsaq

$$F = \frac{q_1 q_2}{4\pi\epsilon_0 \cdot \epsilon r^2} - \frac{\sqrt{2}}{(4\pi\epsilon_0)^2} \cdot \frac{q_1^2 \alpha_2 + q_2^2 \alpha_1}{\epsilon^2 \cdot r^5} \quad (1.69)$$

olar. Bu ifadədəki α -nın qiyməti birinci yaxınlaşmada Klauzius-Mossotti düsturundan tapılı bilər.

$$\alpha = \frac{M}{N \cdot \rho} 3\epsilon_0 \frac{\epsilon - 1}{\epsilon + 2} \quad (1.70)$$

Burada *N*-Avogadro ədədi, *M*-molekulyar kütlə, ρ - sıxlıqdır.

§1.12. Van-der-Vaals qüvvələri

Van-der-Vaals qüvvələri iki neytral molekul arasındaki qarşılıqlı təsir qüvvələri olmasına baxmayaraq bu qarşılıqlı təsirlər elektrostatik təbiətə malikdirlər. Bu qarşılıqlı təsirin enerjisi molekullar arasındaki məsafə artdıqca həmişə $1/r^6$ qanunu isə azalır. Van-der-Vaals qüvvələri molekullar arasındaki məsafənin elə qiymətlərində özünü biruzə verir ki, onların elektron buludları bir-birini örtməsinlər.

İki dipol (iki polyar molekul) arasında qarşılıqlı təsir.

Sükunətdə olan və sabit dipol momentinə malik olan iki müxtəlif molekullar ararsındakı qarşılıqlı təsirə baxaq. Məlumdur ki, A molekulunun B molekulu olan nöqtədə yaratdığı potensial (V_B) və elektrik sahəsi (şəkil 1.15).

$$V_B = \frac{\mu \cos \alpha}{4\pi\epsilon_0 \cdot \epsilon r^2} \quad (1.71)$$

$$E_B = -\text{grad} V_B \quad (1.72)$$

kimi təyin olunurlar. Potensialın (1.71) ifadəsinə əsasən elektrik sahəsinin $E_{||}$ və E_{\perp} -komponentlərini hesablaşsaq

$$\left| E_{||} \right| = \frac{\partial V}{\partial r} = \frac{2\mu_1 \cdot \cos \beta}{4\pi\epsilon_0 \cdot \epsilon r^3} \quad (1.73)$$

$$\left| E_{\perp} \right| = \frac{1}{r} \frac{\partial V}{\partial r} = \frac{\mu_1 \sin \beta}{4\pi\epsilon_0 \cdot \epsilon r^3} \quad (1.74)$$

olar. Buradan isə


$$E = \frac{\mu_1}{4\pi\epsilon_0 \cdot \epsilon r^3} (1 + 3 \cos \beta)^{1/2} \quad (1.75)$$

alarıq.

Dipolların (μ_1 və μ_2) hərəkətdə olduğu halda onların qarşılıqlı təsir enerjisi üçün Keezom

$$W = -\frac{3}{2} \frac{\mu_1^2 \mu_2^2}{4\pi\epsilon_0 \epsilon \cdot KT \cdot r^6} \quad (1.76)$$

ifadəsini tapmışdır. Yuxarıda alınan nəticələrdən görünür ki, fiksə olunmuş qarşılıqlı orientasiyalı tərpənməz dipollardan fərqli olaraq (karşılıqlı təsir enerjisi $1/r^3$ mütənasib və temperaturdan asılı deyil), tərpənən dipolların qarşılıqlı təsir enerjisi $1/r^6$ - ilə mütənasibdir və həm də temperaturdan asılıdır.



Şəkil 1.15

Sabit dipolla induksiya olunmuş dipol arasındaki qarşılıqlı təsir enerjisi isə aşağıdakı düsturla təyin olunur.

$$W = -\frac{1}{2} \alpha E^2 = -\frac{1}{2} \frac{\alpha \mu^2}{16\pi^2 \cdot \epsilon_0^2 \epsilon^2 r^6} (1 + 3 \cos^2 \beta) \quad (1.77)$$

Burada μ -polyar molekulun dipol momenti, α isə qeyri-polyar molekulun polaryezlənmə əmsalıdır. London göstərmışdır ki, iki qeyri-polyar molekulların (induksiya olunmuş dipol-induksiyası olunmuş dipol) qarşılıqlı təsir enerjisi $\sim 1/r^6$ -ilə mütənasibdir. Bu tip *cazibə qüvvələri dispersiya qarşılıqlı təsir* adlanır. Beləliklə, Van-der-Vaals qarşılıqlı təsir enerjilərinin həmisi molekullararası məsafənin altıncı dərəcəsi ilə tərs mütənasibdir ($W \sim 1/r^6$).

Məhlullarda eyni növ molekullar arasındaki qarşılıqlı təsirlərdən başqa müxtəlif növ molekullar arasında qarşılıqlı təsirlər də mövcuddur. Bu qarşılıqlı təsirlər sistemdə kimyəvi reaksiya getmədikdə təmiz mayelərdə olduğu kimi Van-der-Vaals qarşılıqlı təsirləridir. Lakin qeyd etmək lazımdır ki, həll olan maddənin molekulları həllədicinin molekullarının yaxın ətrafını güclü dəyişdirə bilər və bununla da onların (həllədicinin molekullarının) arasındaki qarşılıqlı təsirin intensivliyini dəyişə bilər. Eyni zamanda məhlulda həll olan maddə molekulların qarşılıqlı təsiri həll olan maddənin təmiz halında molekullarının arasındaki qarşılıqlı təsirdən xeyli fərqlənə bilər. Müxtəlif növ molekulların qarşılıqlı təsirləri təmiz maddələrin molekulları arasındaki qarşılıqlı təsirlərə nəzərən başqa qanuna uyğunluqlara tabe ola bilər. Bundan başqa müxtəlif növ molekullar kimyəvi əlaqəyə girərək möhkəm və ya asan dissosiasiya edən birləşmələr əmələ gətirə bilər.

§1.13. Məhlulların termodinamikası. Kimiyəvi potensiallar

Yuxarıda göstərildiyi kimi, cisimlərin sabit temperaturda və təzyiqdə bir-birilərində öz-özünə həll olması məhlulun

Gibbs sərbəst enerjisinin azalması ilə müşaiyət olunur. Bir mol məhlulun Gibbs sərbəst enerjisi onun konsentrasiyasından asılıdır. Əgər verilmiş temperaturda, məhlulun komponentlərin-dən biri bərk haldadırsa, o maye həllədicidə doymuş məhlul əmələ gələnə qədər (konsentrasiyanın müəyyən x qiymətinə qədər) həll olacaqdır. Gibbs sərbəst enerjisi konsentrasiyadan asılı olaraq dəyişəcəkdir. Doymuş məhlulda həllolanın sonrakı əlavələri həll olunmur və bu zaman iki fazadan - doymuş məhlul və bərk maddədən ibarət sistem yaranır. Beləliklə, ixtiyari kütləli məhlulun Gibbs sərbəst enerjisi temperatur və təzyiqlə yanaşı məhlulun konsentrasiyasının və ümumi kütləsinin də funksiyası olur. Başqa sözlə, Gibbs sərbəst enerjisi hər bir komponentin miqdarından (kütləsindən) asılı olur. Bu asılılıq bütün termodinamik potensiallara (daxili enerji, entalpiya, Helmhols sərbəst enerjisine) və ümumiyyətlə sistemin bütün ekstensiv (kütlə ilə mütənasib) xassələrinə aiddir. Xatırlayaq ki, sabit tərkibli sistemlər üçün termodinamik funksiyaların (potensialların) dəyişmələri aşağıdakı tənliklər sistemi ilə xarakterizə olunur.

$$dU = TdS - PdV \quad (1.78)$$

$$dH = TdS + VdP \quad (1.79)$$

$$dF = -SdT - PdV \quad (1.80)$$

$$dG = -SdT + VdP \quad (1.81)$$

Burada dU , dH , dF , dG - uyğun olaraq daxili enerjinin, entalpiyanın, Helmhols sərbəst enerjinin və Gibbs enerjisinin dəyişmələri, dT , dS , dV , dP - temperaturun entrapiyayanın, həcmnin və təzyiqin dəyişmələridir. İndi isə termodinamik potensiallarla məhlulun konsentrasiyası arasındakı əlaqəyə baxaq.

Məhlul istilik udduqda və ya şüalandırıldığda, iş gördükdə və komponentlərin konsentrasiyası (kütləsi) dəyişdikdə onun daxili enerjisi (U) dəyişdiyindən termodinamikanın I qanununu

$$dU = \delta Q - \delta A \quad (1.82)$$

genişləndirərək

$$dU = \delta Q - \delta A + \mu_1 dn_1 + \mu_2 dn_2 \quad (1.83)$$

şəklində yazmaq olar. Burada δQ - udulan və ya şüalanan elementar istilik, δA -sistem tərəfindən görülən iş, n_1, n_2, n_3, \dots məhlulun komponentlərinin mollarla ifadə olunan konsentrasiyaları, $\mu_1, \mu_2, \mu_3, \dots$ isə komponentlərinin kimyəvi potensiallarıdır. Yalnız genişlənmə zamanı görülən işin (PdV) olduğunu nəzərə alsaq tarazlıq prosesi üçün ($\delta Q = TdS$) olduğundan

$$dU = TdS - PdV + \sum_i \mu_i dn_i \quad (1.84)$$

yaza bilərik. Gibbs sərbəst enerjisinin izobar-izotermik potensialının tam diferensialının qiymətini (1.80) və (1.84) ifadələrindən tapa bilərik.

$$dG = VdP - SdT + \sum_i \mu_i dn_i \quad (1.85)$$

Buradan i -komponentinin kimyəvi potensiali üçün temperaturun, təzyiqin və digər komponentlərin kütlələrinin (konsentrasiyalarını) sabit olduğu hal üçün

$$\mu_i = \left(\frac{\partial G}{\partial n_i} \right)_{p, T, n(n_i - \text{dən başqa})} \quad (1.86)$$

alariq. Analoji olaraq Helmhols sərbəst enerjisi üçün

$$\mu_i = \left(\frac{\partial A}{\partial n_i} \right)_{V, T, n(n_i - \text{dən başqa})} \quad (1.87)$$

ifadəsi alınır. Kimyəvi potensial üçün alınan ifadələrdən görünür ki, sabit temperaturda komponentlərin müəyyən konentrasiyalarında sonsuz böyük miqdarda məhlula hər hansı komponentin 1 molunu əlavə etsək (sonsuz böyük miqdarda məhlulla 1 mol maddənin əlavə olunması məhlulun komponentlərinin konsentrasiyasını dəyişmir), kimyəvi potensial sabit təzyiqə və sabit temperaturda ($P=const; T=const$) Gibbs sərbəst enerjisinin, sabit həcmde və temperaturda ($V=const; T=const$) isə Helmhols sərbəst enerjisinin dəyişməsinə bərabər olur. Kimyəvi potensial eyni zamanda daxili enerji və entalpiya ilə də analoji düsturlarla ifadə olunur. Başqa sözlə bütün aşağıdakı xüsusi törəmələr bir-birinə bərabərdirlər.

$$\mu_i = \left(\frac{\partial U}{\partial n_i} \right)_{V,S,n} = \left(\frac{\partial H}{\partial n_i} \right)_{P,S,n} = \left(\frac{\partial F}{\partial n_i} \right)_{V,T,n} = \left(\frac{\partial G}{\partial n_i} \right)_{P,T,n} \quad (1.88)$$

Sabit təzyiq və temperaturda (6.86) ifadəsini

$$dG \sum \mu_i dn_i \quad (1.89)$$

kimi yazmaq olar.

Məhlulun komponentlərinin konsentrasiyalarının sabit olduğu hal üçün (komponentlərin konsentrasiyaları eyni ədəd dəfə dəyişərsə) (1.89) ifadəsini integrallasaq

$$G = \sum \mu_i n_i \quad (1.90)$$

alarıq.

Beləliklə, komponentin kimyəvi potensialı sistemdə onun 1 molekullunun payına düşən sərbəst enerjisidir. Alınmış (1.89) ifadəsini diferensiallaşaqq

$$dG = n_1 d\mu_1 + n_2 d\mu_2 + \dots + n_i d\mu_i + \mu_1 dn_1 + \\ + \mu_2 dn_2 + \dots + \mu_i dn_i = \sum n_i d\mu_i + \sum \mu_i dn_i \quad (1.91)$$

olar. Alınmış (1.91) ifadəsi ilə (1.89) ifadəsinin sağ tərəfləri bərabər olduğundan sabit temperatur və təzyiqdə

$$\sum n_i d\mu_i = 0 \quad (1.92)$$

olar. Buradan binar (iki komponentli) sistem üçün

$$n_1 d\mu_1 + n_2 d\mu_2 = 0 \quad (1.93)$$

və ya

$$d\mu_2 = -\frac{n_2}{n_1} d\mu_1 = -\frac{x_1}{x_2} d\mu_1 \quad (1.94)$$

alınır. Bu tənliklər Gibbs-Duhem tənlikləri adlanır. Heterogen sistemin bir neçə fazasına (maye-buxar, maye-maye) daxil olan hər hansı komponentin kimyəvi potensialları arasındaki münasibəti müəyyənleşdirək. Sabit temperaturda və təzyiqdə məhlulun hər hansı komponentinin dn_i kütləsinin (miqdarının) bir fazadan (I fazadan) digər fazaya (II fazaya) keçməsi onun Gibbs sərbəst enerjisini dG -qədər dəyişdirir. Bu dəyişmə hər

iki fazanın Gibbs sərbəst enerjilərinin dəyişmələrinin (dG^I və dG^{II}) cəminə bərabərdir.

$$dG = dG^{II} + dG^I = \mu_i^{II} dn_i^{II} + \mu_i^I dn_i^I \quad (1.95)$$

$dn_i^{II} = -dn_i^I$ olduğunu nəzərə alsaq tarazlıq halında ($dG=0$) olduğundan

$$\mu_i^{II} dn_i^{II} + \mu_i^I dn_i^I = \mu_i^{II} dn_i^{II} - \mu_i^I dn_i^I = (\mu_i^{II} - \mu_i^I) dn_i^{II} = 0 \quad (1.96)$$

və ya

$$\mu_i^{II} - \mu_i^I = 0; \mu_i^{II} = \mu_i^I \quad (1.97)$$

olar.

Aydındır ki, bu nəticəni bütün başqa fazalara da aid etmək olar. Beləliklə, verilmiş komponentin kimyəvi potensialları sistemin (məhlulun) bütün fazalarında bir-birinə bərabərdirələr. Sistem tarazlıqda olmadıqda

$$dG = (\mu_i^{II} - \mu_i^I) dn_i^{II} < 0 \quad (1.98)$$

olur. Buradan göründüyü kimi, $\mu_i^{II} - \mu_i^I > 0$ ($\mu_i^{II} > \mu_i^I$) olduqda $dn_i^{II} < 0$ olur, $\mu_i^{II} - \mu_i^I < 0$ ($\mu_i^{II} < \mu_i^I$) olduqda isə $dn_i^{II} > 0$ olur.

Başqa sözlə əgər komponentin kimyəvi potensialının qiyməti II fazada I-fazaya nəzərən böyükdürsə o II-fazadan I-fazaya keçir və ya tərsinə. Beləliklə məhlulun hər hansı komponenti kimyəvi potensialı çox olan fazadan az olan fazaya özbaşına keçir. Bu keçidlər komponentin hər iki fazanın kimyəvi potensialları bərabərləşənə qədər davam edir.

§1.14. Bəzi sinif real məhlullar

Yuxarıda müzahirə olunan ideal məhlul modeli real məhlullara aid edilə bilməz. Ona görə də real məhlulların termodinamik funksiyalarını hesablamaq üçün daha mürəkkəb model-lərdən istifadə etmək lazımlıdır. Real məhlulların xassələrinin ideal məhlul xassələrindən kənara çıxmalarının kəmiyyət qanuna uyğunluqlarını yalnız bəzi sinif məhlullar üçün nəzərə almaq olur.

Ümumiyyətlə bəzi hallarda diferensial termodinamik tənlikləri integralladıqda ideal qazlar (ideal məhlullar) üçün ödə-

nilən tənliklərdən istifadə etmək məcburiyyətində olur. Ona görədə alınan nəticələr çox təqribi olur (çünki, sistem ideal sistemdən fərqlənir). Bu vəziyyətdən çıxış yolunu tapmaq üçün sistem (məhlul) çox dərin öyrənilməli, ideal haldan kənaraya çıxmaların səbəbləri təhlil edilməli və nəhayət sistemin halını xarakterizə edən düzgün tənliklər tapılmalıdır. Lakin bəzi hallarda bir çox praktik məsələləri həll etmək üçün sistemin termodinamik xassələrinin təzyiq və temperaturdan asılılığını xarakterizə edən tənliklərin formaları saxlanılır, həmin tənlikləridə təzyiq və konsentrasiyanın əvəzinə, uyğun olaraq, uçuculuq (f) və aktivlik (a) adlanan funksiyalar yazılır. Məsələn, məlumdur ki, ideal qaz sisteminde Gibbs sərbəst enerjisi

$$G_{id} = G_0 + RT \ln P \quad (1.99)$$

şəklində olur. Burada G -sistemin Gibbs sərbəst enerjisi, G_0 -sistemin təzyiqi vahid olduqda onun Gibbs sərbəst enerjisi, P -təzyiqdir. Əgər biz (1.99) ifadəsində real qazın ölçülümiş təzyiqini yazsaq, Gibbs potensialının düzgün qiymətini ala bilərik. Uçuculuq (f) elə seçilir ki, onu təzyiqin yerinə yazdıqda real qazın Gibbs sərbəst enerjisiniin düzgün qiyməti alınsın. Beləliklə, real qaz üçün

$$G_r = G_0 + RT \ln f \quad (1.100)$$

olur. Təzyiqin qiyməti kiçik olduqca qaz ideal qaz halına yaxın olur və uçuculuq təzyiqdən az fərqlənir.

Təzyiqin qiyməti sıfır yaxın olduqda uçuculuq və təzyiq üst-üstə düşür. Uçuculuğun daxil edilməsi ilə avtomatik olaraq təzyiqin, temperaturun və konsentrasiyanın Gibbs sərbəst enerjisini təsiri nəzərə alınır. Uçuculuğun hesablanması real qazın ideal qaz qanunlarından kənaraya çıxmına əsaslanır. Məsələn, 1 mol ideal qazın həcmi RT/P olduğu halda həmin şəraitdə real qazın həcmi V -yə bərabər olur və real qazın həcmi ilə ideal qazın həcmi arasındaki fərq kənaraya çıxma ölçüsü olur.

$$\alpha = \frac{RT}{P} - V \quad (1.101)$$

Gibbs sərbəst enerjisiniin (izobar potensialın) sabit tempera-

turda təzyiqə görə törəməsi, məlum olduğu kimi, həcmiñ qiy-mətinə bərabardır.

$$\left(\frac{\partial G}{\partial p} \right)_T = V \quad (1.102)$$

Ona görə də (1.100)-ni nəzərə alsaq

$$\left(\frac{\partial ln f}{\partial P} \right)_T = \frac{V}{RT} \quad (1.103)$$

olar. (1.101) ifadəsini (1.102)-də yerinə yazsaq

$$RT \ln \frac{f}{f'} = RT \ln \frac{P}{P'} - \int_{P'}^P \alpha dP \quad (1.104)$$

alariq. Burada integrallın aşağı sərhətdini sonsuz böyük həcm halına aid etsək $P' = f' = 0$ ola. Onda

$$RT \ln \frac{f}{f'} = RT \ln \frac{P}{P'} - \int_0^P \alpha dP \quad (1.105)$$

yaza bilərik. Sadə halda α -kəmiyyətinin təzyiqdən asılı olduğunu qəbul etsək

$$RT \ln f = RT \ln p - \alpha p \quad (1.106)$$

alariq. Birinci yaxınlaşmadə

$$\frac{f}{p} \approx 1 - \alpha \frac{p}{RT} \quad (1.107)$$

yaza bilərik. Burada (1.101) ifadəsini nəzərə alsaq

$$f = \frac{p^2 V}{RT} = \frac{p^2 V}{RT} = \frac{p^2}{p_{ideal}} \quad (1.108)$$

olar. Real qazın ideal qaz qanunlarından kənara çıxmاسını də-qiq hesablamaq üçün α -düzəlişinin təzyiqdən asılılıq qrafikini təcrübi olaraq qurub, qrafik integrallamaq yolu tlə $\int pdp$ kə-miyyətini tapmaq lazımdır.

Aktivliyi (α) daxil etməklə real qaz sistemi üçün düzgün

olan (ideal qaz üçün $\mu = \mu_0 + RT \ln x$ (x – konsentrasiyadır).

$$\mu = \mu_0 + RT \ln a \quad (1.109)$$

ifadəsini saxlamış oluruz. Sözsüz ki, aktivlik uçuculuqla bila-
vasitə əlaqədardır (çünki hər ikisi real sistemin ideal sistem
qanunlarından kənara çıxmayı xarakterizə edir). Tutaq ki, hər
hansı bir cismin başqa bir cisimdə (həllədicidə) müəyyən kon-
sentrasiyalı məhlulu verilmişdir. Temperaturu sabit saxlamaqla
həmin məhlula həllədicidən əlavə edək (duruldaq). Bu zaman
həll olan komponentin 1 molunun Gibbs sərbəst enerjisi (iza-
bar-izotermik potensialı) dəyişəcəkdir. Gibbs sərbəst enerjisi-
nin uçuculuqla ifadə olunduğunu nəzərə alsaq I (f_1) və II (f_2)
hallar üçün

$$G_1 = G_0 + RT \ln f_1 \quad (1.110)$$

$$G_2 = G_0 + RT \ln f_2 \quad (1.111)$$

ifadələrini alarıq. Sərbəst enerjilərin iki hal üçün qiymətlərinin

$$\Delta G = G_2 - G_1 = RT \ln \frac{f_2}{f_1} \quad (1.112)$$

fərqi hər hansı komponentin 1 molunun başlanğıc konsen-
traşıya halından son konsentrasiya halına dönen izotermik köçü-
rülməsi zamanı görülən işə bərabər olar. Halın birini standart
hal kimi və standart halda uçuculuğu $f_i = f_0$ ilə işarə etsək

$$\Delta G = RT \ln \frac{f}{f_0} \quad (1.113)$$

alarıq. Məlum olduğu kimi, bu işi cismin iki müxtəlif halindəki
kimyəvi potensiallarının (μ_1, μ_2) fərqi kimi də ifadə etmək olar:

$$\mu_2 - \mu_1 = RT \ln \frac{a_2}{a_1} \quad (1.114)$$

Burada a_1 və a_2 - birinci və ikinci halda maddənin aktivliyidir.
Standart halda $a_1=1$ hesab etsək, aktivliyin nisbi uçuculuq ol-
duğunu görərik

$$\frac{f}{f_0} = \frac{a}{a_1}; a = \frac{f}{f_0} \quad (1.115)$$

Standart hal olaraq ele hal qəbul olunur ki bu halda uçuculuq vahidə, yəni uçuculuq aktivliyə bərabər olsun. Belə hal hipotetik bir haldır, çünkü $f = 1$ olduqda verilmiş qazın bütün başqa parametrləri (məsələn, istilik tutumu) sonsuz böyük durulmalarda olduğu kimi olmalıdır.

Aktivliyin qiyməti, xüsusən qatı məhlullarda konsentrasiyanın (qatılığın) qiymətindən kəskin fərqlənir. Bu kənara çıxma aktivlik əmsalı γ ilə xarakterizə olunur.

$$a = \gamma x \quad (1.116)$$

Burada x -həll olan maddənin mol payıdır. Sonsuz durulmuş məhlullarda həm həllədicinin, həm də həll olan maddənin (düzgün seçilmiş standart hal üçün) aktivlik əmsalı vahidə bərabərdir. Standart hal ele seçilir ki, sonsuz duru məhlul üçün aktivlik konsentrasiyaya, aktivlik əmsalı isə vahidə yaxınlaşın. Bu şərtlər daxilində real məhlul özünü ideal məhlul kimi aparır.

Coxkomponentli məhlullarda baş verən molekulyar proseslərin mənzərəsi ilə bir komponentli mayelərdə baş verən proseslərin xüsusiyyətləri əsasən eynidir. Onların fərqi molekulyar nəzəriyyə baxımından o qədər də prinsipial olmayıb termodinamik nöqtəyi-nəzərdən çox vacibdir. Məhlulların nəzəriyyəsi onların quruluşunu və baş verən proseslərin mexanizmini öyrənir. Məhlulların nəzəriyyəsi həmişə dinamik inkişaf etmiş və güclü kimyəvi qarşılıqlı təsirlərdən molekullara rası müxtəlif fiziki təbiətli zəif qarşılıqlı təsirlərin öyrənilməsinə qədər çox uzun yol keçmişdir. Əgər məhlulda güclü kimyəvi rabitələrin yaranması ilə müşayiət olunan kimyəvi proseslər gedirsə, onun xassələri əsasən bu proseslərlə müəyyən olunur və bu zaman mövcud fiziki proseslər o qədər də böyük əhəmiyyət kəsb etmirlər. Əksinə, zəif kimyəvi qarşılıqlı təsirlər olan məhlullarda isə fiziki-kimyəvi proseslər ön plana çəkilir. Zəif kimyəvi qarşılıqlı təsirlər məhlulların poliarizələnmə, özlü axın, ultrasəsin udulması, həyəcanlanma enerjisinin daşınması, flüktuasiyaların yaranması və yox olması kimi bir sıra hadisələrin mexanizmlərini başa düşməyə imkan vermişdir. Bu hadisələrin öyrənilməsi adı kimyəvi reaksiyal-

rın mexanizmləri haqqında təsəvvürləri dərinləşdirir və zəng-inləşdirir.

Mayelər və ya maye məhlullar atom nüvələrindən və elektronlardan təşkil olunmuşlar. Onların müəyyən həcməri var, lakin axıcıdırular və yerləşdikləri qabin formasını alırlar. Mayenin quruluşu dedikdə həmin nüvələrin və elektronların mayenin tutduğu fəzada necə paylanması başa düşülür. Əslində istənilən mayedə bütün nüvələr və elektronlar bir-biri ilə qarşılıqlı əlaqədədirler. Məhlulun quruluşu dedikdə nəyi başa düşmək lazımdır? Əvvəla, maye fazanı hər hansı dəqiqliklə quruluş vahidi kimi atomlara, molekullara, ionlara ayırmalı? Onların həli bir-birindən izolə edilmiş analoji atomların, molekulların, ionların hallarından başqa sözlə seyrəldilmiş qaz hallarından fərqlənirlərmi? İkincisi mayelərin atomları molekulları, ionları necə düzülüb? Maye fazada atomlardan, molekullardan və ionlardan əmələ gəlmış nizamlı strukturlar olan oblastlar varmı? Onların təbiətləri necədir və bir-biri ilə əlaqəlidirmi? Məsələn, maye arqonun təşkil olunduğu atomlar onun seyrəldilmiş qazdakı atomlarından frəqlənmirlər. Lakin maye arqonda hər bir atom orta hesabla səkkiz digər argon atomları ilə əhatə olunmuşdur. Su bir-biri ilə əlaqədar olan H_2O molekullarından təşkil olunmuşdur və onlar buzu xatırladan fəza tor strukturunu yaradırlar. Göründüyü kimi, argonun və suyun struktur elementləri dəqiq və aşkarıdır. Onların struktur elementləri demək olar ki, seyrəldilmiş qazlarda olduğu kimidir. Lakin bu sözləri metal üçün demək olmaz. Metalın struktur elementləri atomlar və demək olar ki, praktik sərbəst və kollektivləşmiş lakin atomlarla vahid bir sistem təşkil edən elektronlardan ibarətdir. Metal buxarında belə strukturlar yoxdur.

Məlumdur ki, kristallardan fərqli olaraq mayelərdə dəqiqlik dispersiya qanunu olmadığından onların ciddi molekulyar nəzəriyyəsini qurmaq çox çətindir. Ona görə də əksər hallarda mayelərin termodinamik parametrlərini onların molekulyar sabitləri ilə əlaqələndirən nəzəri tənlikləri tapmaq üçün müxtəlif modellərdən istifadə olunur. Məhlullar üçün ən sadə

model əsasən kimyəvi quruluşuna və ölçülərinə görə bir-birinə identik molekullardan təşkil olunmuş ideal məhlul modelidir.

İdeal məhlullarda eyni və müxtəlif molekullar üçün molekullararası qarşılıqlı təsirlər bir-birinə bərabər olduğundan həllolma istiliyi sıfır bərabərdir. Ona görə də molekulların paylanması onların istilik hərəkətləri ilə bağlıdır. İdeal məhlullar Raul qanununa tabedirlər və onların həll olma entropiyası Gibbsin ideal qazlar üçün müəyyən etdiyi

$$\Delta S^M = -R(n_1 \ln x_1 + n_2 \ln x_2) \quad (1.117)$$

düsturundan istifadə etməklə hesablana bilər. Burada n_1 və n_2 – komponentlərin məhluldakı mollarının sayı, x_1 və x_2 isə komponentlərin mol payıdır.

İdeal məhlulun i komponentinin kimyəvi potensialı isə ideal qaz qarışığının kimyəvi potensialının təyin olunduğu

$$\mu_i = \mu_i^\circ + RT \ln x_i \quad (1.118)$$

düsturu ilə ifadə olunur. Burada μ_i° - standart hal üçün (təmiz maddə üçün) kimyəvi potensialın qiyməti, R – universal qaz sabiti, T – mütləq temperatur, x_i – i -ci komponentin məhluldakı mol payıdır. İdeal məhlul modeli real məhlullara cavab vermir. Ona görə də real məhlulların termodinamik funksiyalarını hesablamaq üçün daha mürəkkəb modellərdən istifadə edirlər. Real məhlulların xassələrinin ideal məhlulların xassələrindən kənara çıxmasının kəmiyyət qanuna uyğunluqlarını yalnız bəzi sinif real məhlullar üçün nəzərə almaq mümkündür.

Bu tip məhlullardan requlyar məhlulları göstərmək olar. Əmələgəlmə istiliyi sıfır olmayan ($\Delta H \neq 0$), lakin komponentlərinin molekullarının paylanması ideal məhlulda olduğu kimi (tam nizamsız) olan məhlulları *Gildenbrant requlyar məhlullar* adlandırmışdır. Bu, o deməkdir ki, requlyar məhlullarında həllolma entropiyası ideal həll olma entropiyasına bərabərdir $\Delta S_m = \Delta S_{id}$ və ideallaqdan kənara çıxma

$$S_E = \Delta S_m - \Delta S_{id} = 0 \text{ olur.}$$

Requlyar məhlulların eləcə də istənilən real məhlulun i -ci komponentinin kimyəvi potensialı, məlum olduğu kimi, aşağıdakı ifadə ilə təyin olunur.

$$\mu_i = \mu_i^0 + RT \ln a_i = \mu_i^0 + RT \ln \gamma_i + RT \ln x_i \quad (1.119)$$

Burada a_i - komponentin aktivliyi ($a_i = \gamma_i \cdot x_i$), γ_i komponentin uçuculuğu, x_i - isə onun konsentrasiyasıdır. (1.118) və (1.119) ifadələrini tərəf-tərəf çıxsaq

$$\mu_i - \mu_{i,id} = RT \ln \gamma_i \quad (1.121)$$

alrıq. Termodynamikadan məlum olan

$$G \equiv U - TS + pV \equiv F + pV = H - TS \quad (1.122)$$

$$\mu_i = \left(\frac{\partial U}{\partial n_i} \right)_{V,S,n} = \left(\frac{\partial H}{\partial n_i} \right)_{P,S,n} = \left(\frac{\partial F}{\partial n_i} \right)_{V,T,n} = \left(\frac{\partial G}{\partial n_i} \right)_{P,T,n} \quad (1.123)$$

və

$$\left(\frac{\partial V}{\partial n_i} \right)_{P,T,n} = \bar{V}_i; \quad \left(\frac{\partial U}{\partial n_i} \right)_{P,T,n} = \bar{U}_i \quad (1.124)$$

ifadələrini nəzərə alsaq, kimyəvi potensialların fərqini aşağıdakı tənliklə

$$\mu_i - \mu_{i,id} = [\bar{H}_i - \bar{H}_{i,id}] - T(\bar{S}_i - \bar{S}_{i,id}) \quad (1.125)$$

ifadə edə bilərik. Burada H_i və S_i , uyğun olaraq, parsial entalpiya və entropiyadır. Beləliklə, aydın olur ki. real məhlulların xassələrinin ideal məhlulun xassələrindən fərqi istilik $(\bar{H}_i - \bar{H}_{i,id})$ və $(\bar{S}_i - \bar{S}_{i,id})$. T entropyia kimi iki kəmiyyətlə xarakterizə olunur.

İdeal məhlulların əmələ gəlmə istiliyi sıfır bərabər olduğundan

$$\bar{H}_{i,id} = H_i^o \quad (1.126)$$

və

$$\bar{H}_i - \bar{H}_{i,id} = \bar{H}_i - \bar{H}_i^o = \bar{Q}_i \quad (1.127)$$

olur. Burada \bar{Q}_i real məhlulda parsial həllolma istiliyidir. Bir mol məhlulun tam əmələgəlmə istiliyinin qiyməti

$$Q = \sum x_i \cdot \bar{Q}_i \quad (1.128)$$

olacaqdır.

(1.125) tənliyindəki ikinci həddi aşağıdakı kimi yaza bilərik:

$$(\bar{S}_i - \bar{S}_{i,id}) = (\bar{S}_i - S_i^o) - (S_{i,id} - S_i^o) \quad (1.129)$$

İdeal məhlullardan az fərqlənən məhlullar qrupu (sinfi) üçün (1.129) ifadəsinin sol tərəfini sıfıra bərabər hesab edə bilərik. Bu, o deməkdir ki, hər bir komponent verilmiş konsentrasiyalı məhlula keçdikdə onun parsial entropiyasının dəyişməsi ideal məhlul üçün uyğun kəmiyyətə bərabər olur.

$$\bar{S}_i - S_i^o = \bar{S}_{i,id} - S_i^o \quad (1.130)$$

Təmiz komponentlərdən 1 mol məhlul əmələ gəldikdə entropiyanın tam dəyişməsini (ΔS_{qar}) tapmaq üçün (1.130) ifadəsinə konsentrasiyalar üzrə cəmləmək lazımdır:

$$\Delta S_{qar} = \sum x_i (\bar{S}_i - S_i^o) = \sum x_i (\bar{S}_{i,id} - S_i^o) \quad (1.131)$$

Bu ifadədəki birinci cəm ümumi hala, ikinci cəm isə requlyar məhlula aiddir. (1.130) və (1.131) ifadələri ödənilən məhlullar requlyar məhlullardır.

Entropiyanın ΔS_{qar} qiymətini asanlıqla tapmaq olar. Bunun üçün ideal məhlulun i komponentinin (1.118) kimyəvi postenşalını aşağıdakı kimi yazaq:

$$\mu_{i,id} - \mu_i^0 = RTx_i \quad (1.132)$$

Bu ifadəni diferensiallaşsaq və (1.130)-u nəzərə alsaq

$$\bar{S}_i - \bar{S}_{id} = -R \ln x_i \quad (1.133)$$

olar. Beləliklə, bir mol ideal və eləcə də requlyar məhlul əmələ gəldikdə entropiyanın dəyişməsi bu məhlulun konsentrasiyası ilə müəyyən olunur və məlum konsentrasiya üçün asanlıqla hesablanır bilər. Bundan əlavə (1.119), (1.125) və (1.130) ifa-

dələrindən istifadə edərək aktivlik əmsali üçün

$$RT \ln \gamma_i = \mu_i - \mu_{i,id} = \bar{H}_i - H_i^o = Q_i \quad (1.134)$$

alıraq. (1.134) ifadəsindən görünür ki, məhlulun komponentinin aktivlik əmsalını tapmaq üçün onun parsial həllolma istiliyini (\bar{Q}_i) bilmək kifayətdir. Entropiyanın (1.133) dəyişməsi və parsial həll olma istiliyinin (1.134) ifadəsi birlikdə məhlulun reqlular olmasını təyin edən termodinamik şərtlərdir.

Bu sinif məhlullar üçün həmin termodinamik şərtləri molekulyar-kinetik nəzəriyyənin təsəvvürləri ilə müqayisə etmək olar.

Əgər (1.128) ifadəsində Q -nin qiyməti kiçikdirsə, onda güman etmək olar ki, məhlulda eyni adlı molekulların arasındaki qarşılıqlı təsirlərlə müxtəlif adlı molekullar arasındaki qarşılıqlı təsirlər bir-birindən bir o qədər də fərqlənmirlər. Ona görə də məhlulda komponentlərin molekullarının fəzada paylanması xaotik xarakterini dəyişmir.

Başqa sözlə, eyni və müxtəlif adlı molekulların qarşılıqlı təsir enerjiləri arasındaki cüzi fərq eyni və müxtəlif molekulaların yaratdığı molekulyar cütlerin sayını onların sayının orta statistik qiymətinə nəzərən artırır. (Molekulyar cüt dedikdə bir-biri ilə yalnız molekullararsı qüvvələrlə bağlı komponentlərin qonşu $A-A$, $B-B$ və $A-B$ molekullarının yaratdığı cütler nəzərdə tutulur). Bu halda bütün cütlerin cazibə qüvvələri molekulların xaotik hərəkətlərini pozmaq üçün kifayət etmir. Belə məhlulların entropiyası cütler əmələ gəlməyən ideal məhlulların entropiyasına bərabər götürülür. Sadə molekulyar-statistik hesablamalar bu tip (sinif) binar məhlulların birinci komponenti üçün aşağıdakı ifadəyə gətirib çıxarır.

$$\frac{\bar{Q}}{RT} = \ln \gamma_1 = \frac{V_1^0}{RT} \varphi_2^2 \left[\left(\frac{\Delta U_1^0}{V_1^0} \right)^{1/2} - \left(\frac{\Delta U_2^0}{V_2^0} \right)^{1/2} \right]^2 = A(\delta_1 - \delta_2)^2 \varphi_2^2 \quad (1.135)$$

Burada V_1^0 və V_2^0 - təmiz maye komponentlərin molyar həcmi, ΔU_1^0 və ΔU_2^0 - komponentlərin təmiz halda buxar-

lanma enerjiləri; $\varphi_2 = \frac{n_2 V_2^0}{n_1 V_1^0 + n_2 V_2^0}$ - ikinci komponentin həcm payıdır və $\delta_i = \left(\frac{\Delta U_i^0}{V_i^0} \right)^{1/2}$ işarə edilmişdir. Mayelərin qarışması zamanı onların həcmərinin dəyişmədiyi qəbul olunur ($V_i^0 = \bar{V}_i$). Bu sistemin ikinci komponenti üçün analoji tənlik alınır. (1.135) ifadəsindəki $\frac{\Delta U_1^0}{V_1^0}$ və $\frac{\Delta U_2^0}{V_2^0}$ - kəmiyyətləri konsentrasiyadan asılı olmayıb təmiz mayelərin vahid həcminə düşən molekullararası enerjilərinin fərqini xarakterizə edir. Əgər bu kəmiyyətlər hər iki təmiz maye üçün eyni olarsa, ideal məhlulda olduğu kimi $\ln \gamma_1 = 0$ olar.

Əgər bu enerjilər bir-birinə bərabər olmazlarsa, onda (1.135)-ə mötərizənin kvadratı daxil olduğu üçün ($\ln \gamma_1 > 0$), bu ifadə yalnız Raul qanunundan müsbət kənara çıxmalar olduqda istifadə oluna bilər. (1.135)-də məhlulun konsentrasiyasından asılı olmayan kəmiyyətləri b – sabiti ilə işarə etsək

$$\ln \gamma_1 = b_1 \varphi_2^2; \quad \ln \gamma_2 = b_2 \varphi_1^2 \quad (1.136)$$

və

$$\begin{aligned} \bar{Q}_1 &= RTb_1 \varphi_2^2 = B_1 \varphi_2^2; \\ \bar{Q}_2 &= RTb_2 \varphi_1^2 = B_2 \varphi_1^2 \end{aligned} \quad (1.137)$$

alariq. Burada $B_i = RTb_i$ işarə olunmuşdur. Komponentlərin həcməri eyni olduqda ($V_1^0 = V_2^0$), $\varphi_1 \approx 1 - x$ və $\varphi_2 = x$ olduğundan


$$\bar{Q}_1 = Bx^2; \quad \bar{Q}_2 = B(1-x)^2 \quad (1.138)$$

olar. Bu halda $B_1 = B_2$ və

$$Q_{qar} = (1-x)\bar{Q}_1 + x_2\bar{Q}_2 = B(1-x)x \quad (1.140)$$

alariq. Burada simmetrik párabolik asılılıq requlyar məhlullar üçün 1 mol məhlullun əmələgəlmə istiliyininin x mol payından

asılılığını gösterir. Şəkil 1.16-da müxtəlif məhlullar üçün 1 mol requlyar məhlulun əmələ gəlməsi üçün lazım olan istiliyin konsentrasiyadan asılılığı göstərilmişdir.



Şəkil 1.16

§6.15. Elektrolitlərin məhlulu. Zəif elektrolitlərin məhlulları

Duru məhlulların tabe olduğu qanunlarla (Raul qanunu, Henri qanunu, Vant-Hoff qanunu) VI fəsildə tanış olduq. Bu qanunlar bir çox təcrübi faktlarla təsdiq olunmuşlar. Lakin elə maddələr vardır ki, onların məhlulları yuxarıda göstərilən qanunlardan kənara çıxırlar. Belə maddələrə misal olaraq duzları, turşuları və qələviləri göstərmək olar. Bu maddələrin məhlullarında osmotik təzyiq, buxarın təzyiqinin azalması, qaynama və bərkimə temperaturlarının dəyişməsi ideal məhlullar üçün verilmiş konsentrasiyaya uyğun qiymətlərindən böyük olur. Ideal məhlullar, yəni Raul, Henri, Vant-Hoff qanunlarına tabe olan məhlullar üçün osmotik təzyiq (Π_0) əvvələr göstərildiyi kimi

$$\Pi_0 = CRT \quad (1.141)$$

düsturu ilə təyin olunur. Burada C -məhlulun konsentrasiyası, T -mütləq temperatur, R -qaz sabitidir. Bu tənliyi real məhlulla-

ra tətbiq etmək üçün Vant-Hoff izotonik əmsal adlanan (*i*) düzəliş əmsalı daxil etmişdir.

$$I\!I=iCRT \quad (1.142)$$

Bu əmsal hər bir məhlul üçün təcrübi olaraq onun buxarının təzyiqinin azalmasına, qaynama temperaturunun artmasına və ya donma temperaturunun azalmasına əsasən tapılır.

Raul və Vant-Hoff qanunlarına tabe olan məhlullar üçün konsentrasiyaya görə nəzəri hesablanmış qaynama temperaturunun azalmasını (ΔT_{qay}^0), bərkimə temperaturunun azalmasını (ΔT_{don}^0), osmotik təzyiqi $I\!I_0$, bu qanunlara tabe olmayan məhlullar üçün isə həmin kəmiyyətləri, uyğun olaraq, ΔT_{qay} , ΔT_{don} , $I\!I$ -ilə işarə etsək onda i izoomonik əmsalını



$$i = \frac{I\!I}{I\!I_0} = \frac{\Delta T_{qay}}{\Delta T_{qay}^0} = \frac{\Delta T_{don}}{\Delta T_{don}^0} \quad (1.143)$$

nisbətləri ilə ifadə etmək olar. Təcrübələr göstərir ki, *i* əmsali duzların məhlullarının konsentrasiyası azaldıqca artır və onun qiyməti 2,3,4-tam ədədlərinə yaxınlaşır. Məsələn, bir valentli metallardan təşkil olunmuş duzlar və birəsaslı turşuların məhlulları üçün $i=2$ qiymətinə, ikivalentli metallardan əmələ gəlmış duzların və ikiəsaslı turşuların məhlulları üçün $i=3$, konsentrasiyanın kifayyət qədər kiçik qiymətlərində isə $i=2$ qiymətinə yaxınlaşır. Beleliklə, duzlar, turşular və əsaslar suda həll olaraq ekvimolekulyar miqdarda digər maddələrə nəzərən daha çox osmotik təzyiq yaradırlar.

Qeyd edək ki, bəzi qazlarda da anoloji hadisələr müşahidə olunur. Qapalı qabda bəzi qazları qızdırıldıqda onların təzyiqinin qiyməti Qey-Lyussak qanununa nəzərən hesablanmış qiymətindən daha böyük olur. Qazlarda bu hadisələr onun molekullarının dissosiasiya etməsi ilə izah olunur. Əgər, məsələn, fosfor 5-xlorid buxarı (PCl_5) tam dissosiasiyyaya uğradıqda ($PCl_5 \rightarrow PCl_3 + Cl_2$) sabit həcmində hissəciklərin sayı ilə mütənasib olan təzyiq 2 dəfə artmalıdır. Əgər PCl_5 buxarı dissosiasiyyaya qismən uğrayıbsa onun təzyiqi artacaq, lakin bu artım 2 dəfədən az olacaqdır. Məhlullarda osmotik təzyiqin qeyri adı böyük olmasının həll olunan maddənin hissəciklərinin

böyük olmasının həllolan maddənin hissəciklərinin daha kiçik hissəciklərə parçalanması ilə əlaqədar olduğunu fərz etmək təbii olardı (osmotik təzyiq, məlum olduğu kimi, məhlulun vahid həcmində həll olan maddənin hissəciklərinin sayı ilə müəyyən olunur). Bu fərziyyəni isveç alimi Arrhenius irəli sürmüştür. Duzların, turşuların və əsasların məhlulları daha bir xüsusiyətə malikdirlər-onlar elektrik cərəyanını keçirirlər. Qeyd etmək lazımdır ki, susuz duzlar əsaslar, turşular və təmiz su elektrik cərəyanını keçirmirlər. Deməli, onlar suda həll olduqda sistem elə dəyişikliyə məruz qalır ki, bu dəyişikliklər alınan məhlulların elektrik keçirməsinə səbəb olurlar.

Beləliklə, duzların, əsasların və turşuların suda duru məhlularının elektrik keçirməsi və onların bir sıra xassələrinin (bərkimə temperaturunun, qaynama temperaturunun, osmotik təzyiqinin) qeyri elektrolit duru məhlulların uyğun xassələrindən fərqlənmələri Arreinius tərəfindən elektrolitin dissosasiya, yəni həll olan maddənin hissəciklərinin ionlara parçalanması haqqında fərziyyəsinə gətirib çıxarır. Məhlullarda ionlara parçalanan maddələr elektrolitlər adlanır. Elektrolitik dissosiasiya nəzəriyyəsinə görə elektrolitlər suda həll olduqda onlar müsbət və mənfi ionlara dissosiasiya edirlər. Kationlar adlanan müsbət ionlara hidrogen və metalların ionları aiddir. Anionlar adlanan mənfi ionları isə turşu qalıqları ionları və hidroksid ionlar aiddirlər. Elektrolit dissosasiyaya misal olaraq xörək duzunun Na^+ və Cl^- ionlarına parçalanmasını göstərmək olar:



Şəkil 1.17

Beləliklə, elektrolitlerin suda məhlullarının Vant-Hoff və Raul qanunlarına ilk baxışdan zidd olan xüsusiyyətləri izah edilir. Lakin Arrhenius nəzəriyyəsi məhlullarda baş verən mürrəkkəb prosesləri nəzərə ala bilmədi. Beləliklə, bu nəzəriyyədə ionlara sərbəst hissəciklər kimi baxılmış, onların həllədici ilə qarşılıqlı təsirləri nəzərə alınmamışdır. Lakin bu nəzəriyyədən fərqli olaraq Mendeleyev özünün həll olan maddə ilə həllədinin qarşılıqlı təsirinə əsaslanmış elektrolit məhlulların kimyəvi və hidrotlaşma nəzəriyyəsini vermişdir. Beləliklə, elektrolitlərin suda məhlullarında dissosiasiya etmiş ionların hidrotlaşması ideyası bu iki nəzəriyyənin birləşməsinə səbəb oldu.

Polyar maddə həll olduqda molekulda əks işaretli yüksək məlik hissəciklər arasındaki qarşılıqlı cazibə zəifləyir və rabiṭə polyarlaşır. Bu, onunla izah olunur ki, yüksək dielektrik nüfuzluğuna (ϵ) malik olan mühitdə ($\epsilon_{su}=81$) ionlar arasındaki cazibə qüvvəsi Kulon qanununa görə ϵ dəfə zəifləyir

$$F = R \frac{q_1 q_2}{\epsilon r^2} \quad (1.144)$$

Dielektrik nüfuzluğu böyük olan mühitlərdə maddələr daha çox dissosiasiya edirlər. Xörək duzu kristalı suda həll olduqda suyun polyar molekulları müsbət qütbləri ilə xlor ionuna, mənfi qütbləri ilə isə sodium ionuna yönəlir və onları cəzb edərək mövcud rabiṭələri zəiflədirir və $NaCl$ sodium və xlor ionlarına (1.143) şəklindəki sxem üzrə dissosiasiya edirlər. Bu zaman məhlulda olan ionlar solvatlaşmış (su mühitinə hidratlaşmış) olurlar. Həllolma prosesində ionların ayrılması üçün sərf olunan iş Gibbs sərbəst enerjisinin azalması ilə müşaiyət olunan solvatasiya hesabına görülür.

Məhlulda ionların əmələ gəlməsi mexanizmi həm həllolma prosesində, həm də həllolmadan sonra ionlarla həllədinin molekulları arasında güclü qarşılıqlı təsirin olduğunu göstərir. Su məhlullarında hidrotasiya prosesi (solvatasiya) onların bütün xassələrində özünü biruzə verir. Məhlulldan ayrıldıqdan sonra bütün elektrolitlər özündə, müəyyən miqdarda kristalli-

zasiya suyu saxlama qabiliyyəti və ya ionların yenidən birləşə-rək molekul əmələ gətirə bilməməsi məhz hidrotlaşma prosesi ilə bağlıdır. İon-dipol qarşılıqlı təsiri kiçik radiusa və eyni zamanda böyük yüke malik olan müsbət ionların (məsələn, Al^{3+}) hidrotasiyası zamanı daha intensiv olur. Elektrolitlərdə ionların dissosiasiyasının onların ölçülərindən asılılığı müxtəlif elektro-litlərin elektrikkeçiriciliklərini müqayisə etdikdə daha aşkar nəzərə çarpır (cədvəl 1.1).

Cədvəl 1.1

Xloridlər	Metal ionunun radiusu, Å^0	Elektrikkeçiricilik	
		Ərimiş hall	0,01 N su məhlulunda
$LiCl$	0,60	166,6	92,1
$NaCl$	0,95	135,5	102,0
KCl	1,32	103,5	122,4
$CsCl$	1,69	66,7	125,2

İlk baxımdan gözləmək olarki kristallik halda xloridlərdə ionların radiusları Li -dan Cs -yə qədər artdığından ən böyük elektrikkeçiriciliyə (yürüklüyü) litium xlorid ən kiçik elektrikkeçiriciliyə isə sezium xlorid malik olmalıdır. Doğurdanda ərimiş xloridlərin elektrikkeçiriciliyinin təcrubi öyrənilməsi bunu təsdiq edir. Lakin həmin xloridlərin sulu məhlullarının elektrikkeçiriciliyinin tədqiqi göstərir ki, ən böyük elektrikkeçiriciliyinə sezium xlorid, ən kiçik elektrikkeçiriciliyinə isə litium xlorid malik olur. Buna səbəb çox kiçik radiusa malik olan litium ionlarının daha çox hidratasiya olunması və bunun nəticəsində onların yerdəyişmə sürətlərinin (elektrikkeçiriciliyinin) digər ionlara nəzərən kiçik olmasınadır. Litium ionunun başqa ionlara nəzərən daha çox hidrotlaşmasına onun daha böyük hidratlaşma enerjisine malik olması da təsdiq edir.

Hidratlaşma enerjisi və ya hidratlaşma istiliyi dedikdə ionun qaz halından məhlula köçürülməsi üçün lazım olan enerji (istilik) başa düşürür. İonların hidratlaşma prosesinin əhəmiyyətini göstərmək üçün kalium xlorid kristalının suda həll olmasına baxaq. Kalium xlorid kristalını ionlara ayırmaq üçün

163 kkal/mol qədər enerji tələb olunur. Bu enerji əsasən hidrotlaşma enerjisi hesabına təmin olunur. Kalium xlorid üçün bu enerjinin qiyməti 159 kkal/mol-dur. Çatışmayan

$$\Delta E = (163 - 159) \text{ kkal/mol} = 4 \text{ kkal/mol}$$

qədər enerji isə istilik enerjisi (kT) hesabına ödənilir və beləliklə, həllolma prosesi ətraf mühitdən enerji (istilik) udulması ilə müşayiyət olunur. Maraqlıdır ki, hidratlaşma prosesində ionların özlərinin elektron örtükləri deformasiya edir (və onlar polyarlaşır) və bu da ionlar olan məhlulların rənglərinə təsir edir.

Qeyd etdiyimiz kimi ionu qaz halından məhlula köçürmək üçün tələb olunan istilik və ya hidratlaşma enerjisi ionla həllidicinin moleuklları arasındaki qarşılıqlı təsirin intensivliyini xarakterizə edir. Bir sıra ionların hidratlaşma enerjisini K. Mişenko təcrübə olaraq təyin etmişdir. Alınan qiymətlər 1.2-ci cədvəlində verilmişdir.

Cədvəl 1.2

İon	Hidratlaşma istiliyi	İon	Hidratlaşma istiliyi	İon	Hidratlaşma istiliyi
H^+	263	Mg^{2+}	470	F^-	113
H_3O^-	110	Ca^{2+}	375	Cl^-	79
Li^+	121	Sr^{2+}	338	Br^-	72
Na^+	98	Ba^{3+}	312	J^-	63
K^+	80	Zn^{2+}	501	OH^-	116
Rb^+	74	Cd^{2+}	445	NO_3^-	72
Cs^+	63	Ag^+	109	SO_4^{2-}	243
NH_4^+	79	Te^+	80	HCOO^-	93

§1.16. Dissosiasiya dərəcəsi və dissosiasiya sabiti

Əgər elektrolit məhlulunun ionları tam dissosiasiyaya uğrayıbsa onun osmotik təzyiq və ona mütənasib olan bütün kəmiyyətlər qeyri-elektrolitlərin məhlularında müşahidə olunan


qiymətlərindən tam ədədlər qədər böyük olacaqlar. Lakin təcrübələr göstərir ki, *i* əmsali kəsr ədədlərə bərabər olur və məhlul durulaşdıqca tam ədədlərə yaxınlaşır. Arrhenius bu təcrubi faktı izah etmək üçün hesab etmişdir ki, elektrolitin hamısı yox, bir hissəsi ionlara dissosiasiya edir və bu hissəni xarakterizə etmək üçün, dissosiasiya dərəcəsi adlanan α kəmiyyətindən istifadə etmişdir.

Elektrolitin dissosiasiya dərəcəsi verilmiş məhlulda onun ionlara parçalanmış molekullarının sayının (n) molekulların ümumi sayına (n_0) olan nisbətinə deyilir.

$$\alpha = \frac{n}{n_0} \quad (1.145)$$

Müəyyən olunmuşdur ki, elektrolitləri dissosiasiya dərəcələrinə görə güclü və zəif elektrolitlərə bölmək olar. Güclü elektrolidlər su məhlullarında praktik olaraq tam dissosiasiya etmiş olurlar ($\alpha=1$). Güclü elektrolitlər üçün dissosiasiya dərəcəsi mənə kəsb etmir və izotonik əmsalın tam ədəd olmaması başqa hadisərlə bağlıdır. Zəif elektrolitlər qismən dissosiasiya edirlər və məhlulda ionlar və dissosiasiya etməmiş molekullar arasında dinamik tarazlıq yaranır. Güclü elektrolitlərə bütün duzları, praktiki olaraq bütün əsasları və turşuları, zəif elektrolitlərə isə əksər üzvi turşulara aid etmək olar.


Zəif elektrolitlərdə ionlar və molekullar arasında tarazlıq yarandığı halda kimyəvi tarazlıq qanunlarından istifadə edib sirkə turşusunun dissosiasiyyası zamanı tarazlıq sabiti K üçün



$$K = \frac{[H^+] [CH_3COO^-]}{[CH_3COOH]} \quad (1.147)$$

olduğunu yaza bilərik. Burada kəsrin surətində ionların kon-sentrasiyalarının hasili, məxrəcdə isə dissosiasiya olunmamış molekulların konsentrasiyasıdır. Zəif elektrolitlər üçün tarazlıq sabitini dissosiasiya sabiti də adlandırırlar. Dissosiasiya sabiti elektrolitin və həllədicinin, təbiətindən asılıdır. Bu kəmiyyət verilmiş elektrolitin dissosiasiya olunma qabiliyyətini xarakte-

rizə edir. K böyük olduqda elektrolit daha asan dissosiasiya edir. Çoxəsashlı turşular və çoxvalentli metalların əsasları mərhələlərlə dissosiasiya edirlər. Məsələn, karbonat turşusu iki mərhələdə dissosiasiya edir.




Dissosiasiya sabiti birinci proses üçün

$$K_1 = \frac{[H^+] \cdot [HCO_3^-]}{[H_2CO_3]} \quad (1.149)$$

İkinci proses üçün isə

$$K_2 = \frac{[H^+] \cdot [CO_3^{2-}]}{[HCO_3^-]} \quad (1.150)$$

olar. Yekun tarazlıq hali üçün



Dissosiasiya sabiti

$$K = \frac{[H^+]^2 \cdot [CO_3^{2-}]}{[H_2CO_3]} \quad (1.152)$$

qiymətini alır. Göründüyü kimi, K_1 , K_2 və K kəmiyyətləri bir-biri ilə

$$K = K_1 K_2 \quad (1.153)$$

münasibəti ilə əlaqədardırlar. Mərhələli dissosiasiya hali üçün

$$K_1 > K_2 > K_3 \dots \quad (1.154)$$

bərabərsizliyi ödənir. Bu onunla izah olunur ki, ionu neytral molekuldan qoparmaq üçün lazım olan enerji minimum olub sonrakı mərhələdəki dissosiasiya üçün lazım olan enerjidən kiçik olur.

İki iona parçalanan elektrolitin konsentrasiyasını C -ilə verilmiş məhlulda dissosiasiya dərəcəsini α ilə işarə etsək, hər bir ionun məhlulda konsentrasiyası $C \cdot \alpha$, dissosiasiya etməmiş molekulların konsentrasiyası isə $C(1-\alpha)$ -olar. Onda dissosia-

siya sabiti üçün tənlik aşağıdakı kimi, olar

$$K = \frac{(C\alpha)^2}{C(1-\alpha)} \quad (1.155)$$

və ya

$$K = \frac{\alpha^2}{1-\alpha} \cdot C \quad (1.156)$$

Dissosiasiya dərəcəsini bilərək bu ifadə vasitəsi ilə verilmiş konsentrasiya üçün dissosiasiya sabitini qiymətini hesablamaq olar. Bu ifadə Ostvaldin durulaşdırma qanunu adlanır. Sadə halda elektrolitin dissosiasiyyası zəif olduqda ($\alpha \ll 1$) (1.156) ifadəsinə görə

$$K \approx \alpha^2 C \quad \text{və ya} \quad \alpha \approx \sqrt{\frac{K}{C}} \quad (1.157)$$

alınır. Bu düsturdan göründüyü kimi, məhlulu durultduqca onun dissosiasiya dərəcəsi artır. Bir sıra zəif elektrolitlər üçün dissosiasiya sabitinin qiymətləri (1.3)-cü cədvəldə verilmişdir.

Cədvəl 1.3

Elektrolit		Dissosiasiya sabiti (K)	Elektrolit		Dissosiasiya sabiti (K)
adı	kimyəvi formulu		adı	kimyəvi formulu	
Azot turşusu	HNO ₃	4·10 ⁻⁴	Karbonat turşusu	H ₂ CO ₃	4,5·10 ⁻² =K ₁ 4,7·10 ⁻¹¹ =K ₂
Hidrogen neroksid	H ₂ O ₂	K ₁ =10 ⁻¹² K ₂ =10 ⁻²⁵	Sirkə turşusu	CH ₃ CO OH	2·10 ⁻⁵
Silikat turşusu	H ₂ SiO ₃	K ₁ =10 ⁻¹⁰ K ₂ =10 ⁻¹²	Hidrogen ftoru	HF	7·10 ⁻⁴
Sulfat turşusu	H ₂ SO ₄	K ₁ =2·10 ⁻² K ₂ =6·10 ⁻⁶	Sianit turşusu	HCN	8·10 ⁻¹⁰
Hidrogen Sulfid	H ₂ S	K ₁ =6·10 ⁻⁸ K ₂ =10 ⁻¹⁴	İmmonium hidroksid	NH ₄ OH	2·10 ⁻⁵

Nəhayət, qeyd etmək lazımdır ki, dissosiasiya sabiti verilmiş elektroliti xarakterizə edir. Sabit temperaturda verilmiş

həllədici üçün dissosiasiya sabiti dəyişmir. Dissosiasiya dərəcəsi isə məhlulun verilmiş konsentrasiyاسında elektroliti xarakterizə edir və konsentrasiyadan asılı olaraq dəyişir. Konsentrasiya artıqca ionların məhlulda toqquşma rekombinasiya etmə, yəni onların birləşib neytral molekul çevrilmesi ehtimalı artır. Bu isə elektrolitin dissosiasiya dərəcəsini azaldır və tərsinə konsentrasiyanın azalması α -ni artırır və 0, vahidə yaxınlaşır (tam dissosiasiya hali)

§1.17. Güclü elektrolitlərin məhlulları

Hələ özünün ilk elmi işlərində Mendeleev elektrolitik dissosiasiya hipotezini tənqid etmiş və göstərmüşdür ki, bir çox hallarda bu hipotez bəzi təcrübə nəticələri izah edə bilmir. Bu məsələlərin sonrakı tədqiqi güclü elektrolitlərin nəzəriyyəsinin yaranmasına gətirib çıxardı. Güclü elektrolitlərin əsasında həm duru, həm də qatı məhlullarda onların tam dissosiasiya etməsi prinsipi dururdu. Deyilənlər elektrolit məhlullarının emələ gəlməsi və ionların məhlulda hidratlaşması mexanizmləri haqqındaki təsəvvürlərlə uyğun gəlirdi. Bundan əlavə güclü elektrolitlərin məhlullarının optik və spektral xassələrinin tədqiqi göstərdi ki, məhlulun dissosiasiya etməmiş molekulların mövcudluğu müşahidə olunmur.

Zəif elektrolitlər üçün elektrolitik dissosiasiya nəzəriyyəsi hər verilmiş cüt ionların bir-biri ilə qarşılıqlı təsirini, molekulaların dissosiasiya etməsini və ionların birləşərək molekul əmələ gətirməsi proseslərini öyrənir.

Güclü elektrolitlərin nəzəriyyəsində isə hər bir ionun onu əhatə edən hər iki yüklü bütün ionlarla qarşılıqlı təsirləri öyrənmiir. Güclü elektrolitin məhlulunda eyni işaretli ionlar bir-birini dəf etdiyindən və müxtəlif işaretli ionlar isə bir-birini cəzb etdiyindən ionların və həllədici molekullarının xaotik hərəkətinə baxmayaraq məhlulda bir ion ona yaxın ətrafdə yerləşən eks yüklü ionlarla və uzaqda yerləşən eyni yüklü ionlarla əhatə olunmuşdur. Beləliklə məhlulda ionlar qeyri-bərabər

paylanırlar və hər bir ion, ion atmosferi ilə əhatə olunur. Eyni zamanda ion atmosferinin hər bir ionu onu əhatə edən başqa ion atmosferinin mərkəzi olur. Beləliklə, nəticədə məhlulun bütün həcmi boyu ionların müəyyən qanuna uyğunluqla yerləşməsi meyli yaranır. İonların bu cür paylanması (yerləşməsi) onların ion kristallarındaki paylanması xatırladır, lakin onlardan ionlar arası məsafələrin böyüklüyü ilə və sistemdə həllədicinin mövcudluğu ilə fərqlənirlər. Həllədicinin molekulları ionlararası fəzani doldurmaqla yanaşı bu ionlarla qarşılıqlı təsirə girərək solvatlar (hidratlar) əmələ gətirirlər. Bu qarşılıqlı təsir həm ionların, həm də həllədicinin molekullarına təsir göstərir. Sözsuz ki, məhlulun hissəciklərin istilik hərəkəti ionların yerləşməsindəki qanuna uyğunluqları müəyyən qədər pozur.

Güclü elektrolitlərin məhlullarında ionların konsentrasiyası verilmiş konsentrasiyada zəif elektrolitlərə nəzərən böyük olduğundan onların (ionların) arasındaki elektrostatik qarşılıqlı təsir nisbətən böyük qiymətə malik olur.

Güclü elektrolitlərdə her ionun ətrafında «ion atmosferinin» olması verilmiş potensiallar fərqində onların sərbəst hərəkətini məhdudlaşdırır. Bu səbəbdən güclü elektrolitin elektrikkeçiriciliyi onun tam dissosiasiya etmiş olduğu halda gözlonildiyindən kiçik olur. Bu fakt elektrolitin qismən dissosiasiya etməsi ilə deyil, müxtəlif işarəli ionların bir-birini qarşılıqlı cəzb etməsi ilə əlaqədardır.

Arreniusun elektrolitik dissosiasiya nəzəriyyəsi güclü elektrolitlərə tətbiq edildikdə bir sıra çətinliklərlə üzləşmişdir. Məhlulların və onların komponentlərinin xassələrinə və məhlulun konsentrasiyasına əsaslanaraq aktivliyin hesablanması mümkün olmamasıdır. Təcrübələr göstərmışdır ki, elektrolitin xassələri yalnız onun öz ionlarının xassələrindən yox, eyni zamanda başqa ionların da xassələrindən asılıdır.

Güclü elektrolitlərin əsası Debay və Hükkel tərəfindən qoyulmuş statistik nəzəriyyəsi, ionlar arasındaki elektrostatik qarşılıqlı təsirlərin məhlulların müxtəlif xassələrinə təsirini öyrənir. Bu nəzəriyə ionların ion atmosferi ilə qarşılıqlı təsiri ni nəzərə alaraq onun radiusu ilə elektrolitin konsentrasiyası

arasındaki əlaqəni, ionların hərəkəti zamanı ion atmosferinin bərpasının sürətini (relaksasiya müddətlərini), məhluldan cərəyanın keçməsini xarakterizə edən bir sıra proseslərin mexanizmini öyrənir.

Xarici sahə olmadıqda ion atmosferi simmetrikdir və mərkəzi iona təsir edən qüvvələr qarşılıqlı kompensə olunurlar. Əgər məhlula sabit elektrik sahəsi tətbiq edilərsə, müxtəlif işaretli ionlar eks istiqamətdə yerdəyişməyə məruz qalacaqlar. Bu zaman hər bir ion hər hansı bir istiqamətdə, onu əhatə edən ion atmosferi isə eks istiqamətdə hərəkət edəcəklər. Bunun nəticəsində ionun istiqamətlənmış hərəketi yavaşayacaqdır və məhluldan vahid zamanda keçən ionların sayı-cərəyan şiddəti azalacaqdır. Məhlulun konsentrasiyası böyük olduqca ion atmosferinin məhlulun elektrikkeçiriciliyinə tormozlayıcı təsiri özünü daha çox bürüzə verəcəkdir. Bu zaman elektrolitin dissosiasiya dərəcəsi azalacaqdır. Kalium xloridin (KCl) suda məhlulunda $t=18^{\circ}\text{C}$ -də elektrikkeçiriciliyin son qiymətlərinə görə hesablanmış dissosiasiya əmsalının konsentrasiyadan asılılığı cədvəl 1.4-də göstərilmişdir.

Cədvəl 1.4

KCl konsentrasiya	Dissosiasiya dərəcəsi ($\alpha, \%$)
0,01	94,2
0,1	86,2
1,0	75,6
2,0	71,2

Lakin qeyd etmək lazımdır ki, dissosiasiya əmsalının konsentrasiya artdıqca azalması ionların birləşib molekul əmələ gətirilməsi ilə yox, ion atmosferinin tormozlayıcı təsirinin artması ilə izah olunur. Analoji olaraq ionlararası cazibə və itələmə qüvvələri osmotik təzyiqin qiymətinə təsir göstərir. Elektrolitin tam dissosiasiya etməsinə baxmayaraq, osmotik təzyiqin qiyməti hissəciklərin artmış sayına uyğun qiymətdən az olur. Ümumiyyətlə, güclü elektrolitlərin məhlullarının

konsentrasiyadan asılı olan xassələri onların tam dissosiasiyyaya nəticəsində alınmalı olan ionların sayına uyğun gəlmir. Elə bili ki, ionların sayı tam dissosiasiyyaya uyğun saydan azdır. Ona görə də məhlulda ionların halını qiymətləndirmək üçün konsentrasiyadan yox, aktivlikdən (*a*) istifadə olunur. Bu hal üçün aktivlik məhlulun konsentrasiyasının (*c*) aktivlik əmsalına (*f*) hasilinə bərabərdir.

$$a = f \cdot c \quad (1.158)$$

Aktivlik əmsali müxtəlif ionlar üçün müxtəlif olub, eyni zamanda məhlulun konsentrasiyاسından da asildir. Termodynamik tənliklərdə konsentrasiyanın əvəzine aktivlik götürülərsə, bu tənliklər verilmiş məhlullar üçün tətbiq oluna bilər.

Qatı məhlullarda aktivlik əmsalı adətən vahiddən kiçik olur və məhlulu durulduqda onun qiyməti vahidə yaxınlaşır. Aktivlik əmsalının vahiddən kiçik olması ionlar arasında onları bir-birinə bağlayan qarşılıqlı təsirin artması ilə, onun qiymətinin vahidə yaxınlaşması isə ionlararası qarşılıqlı təsirin zəifləməsi ilə izah olunur. Doğrudan da, kiçik konsentrasiyalı (duru) məhlullarda ionlar arası orta məsafə o qədər böyük olur ki, ionlararası qüvvələr praktik olaraq sıfıra bərabər olur.

Qeyd etmək lazımdır ki, duru məhlullarda ionların təbiəti aktivlik əmsalına az təsir göstərir. Verilmiş ionun aktivlik əmsalı onun yükündən və məhlulun ion qüvvəsindən – məhlulda ki bütün ionların konsentrasiyalarının onların yüklerinin kvadratına hasillərinin cəmindən asılıdır. Ion qüvvəsi aşağıdakı ifadə ilə təyin olunur:

$$J = \frac{1}{2} \left(C_1 q_1^2 + C_2 q_2^2 + \dots + C_n \cdot q_n^2 \right) = \frac{1}{2} \sum_n C_n q_n^2 \quad (1.159)$$

Burada C_1, C_2, \dots, C_n – məhluldakı ionların konsentrasiyaları, q_1, q_2, \dots, q_n – isə onların yükleridir.

Qeyd etmək lazımdır ki, güclü elektrolitlerin nəzəriyyəsi qurulduqda bir sıra sadələşmələr qəbul edilmişdir. Ona görə də bu nəzəriyyə yalnız çox kiçik konsentrasiyalı məhlullar üçün tətbiq oluna bilər. Əvvəla ionların solvatasiyası (həllədici su olduqda hidratasiyası) bu nəzəriyyədə eks olunmur. Daha

sonra ayrı-ayrı ionların qarşılıqlı təsirini nəzərə almaq əvəzinə ionun onu əhatə edən ion atmosferi ilə qarşılıqlı təsirinə baxılır və mərkəzi iondan olan məsafədən asılı olaraq ion atmosferində yükün sıxlığı hesablanır. Bu hesablama mərzəki ionun yaratdığı qüvvə sahəsində ionların statistik paylanması qanunu-nun tətbiqinə əsaslanır. Sahənin potensialını hesablamaq üçün ion atmosferini təşkil edən ayrı-ayrı yüksəkliklər əvəzinə ion atmosferinə uyğun kəsilməz sahə ilə əvəz etmək yalnız səlt mühitlər üçün yarayan və sadə elektrostatik qanunlardan istifadə etməyə imkar verir. Bu isə alınan nəticənin bəzən səhv olmasına gətirir.

Bütövlükdə haqqında danışılan nəzəriyyə konsentrasiyası (0,01-0,05 n) olan məhlullar üçün kifayət qədər dəqiqliklə tətbiq oluna bilər. Lakin fiziki metodlarla əsaslanan bu nəzəriyyə məhlulda sözsüz ki, mövcud olan kimyevi qarşılıqlı təsirləri nəzərə almır.

§1.18. Suyun dissosiasiyası. Hidrogen göstəricisi

Təmiz su cərəyanı çox pis keçirməsinə baxmayaraq ölçülə bilən elektrikkeçiriciliyinə malikdir. Bunun səbəbi suyun molekullarının çox cüzi də olsa hidrogen və hidroksil ionlarına dissosiasiya etməsidir.



Məlumdur ki, hidrogen ionları (H^+) həmişə hidroksonium (H_3O^+) ionunu əmələ gətirir. Lakin bunun ümumi nəticələrə təsir etmədiyini nəzərə alaraq sadəlik üçün biz hidrogen ionunu H^+ kimi götürəcəyik.

Suyun dissosiasiya sabitini yazsaq

$$K = \frac{[H^+] [OH^-]}{[H_2O]} \quad (1.161)$$

alarıq. Burada $[H^+]$ - hidrogen ionlarının, $[OH^-]$ - hidroksil ionlarının, $[H_2O]$ - su molekullarının konsentrasiyasıdır. Təmiz

suyun elektrikkeçiriciliyinin qiymətinə əsasən hidrogen və hidroksil ionlarının konsentrasiyasını hesablamaq olar. Bu konsentrasiyanın qiyməti $t=25^{\circ}\text{C}$ -də 10^{-7} mol/litr olur.

(1.161)-ə əsasən

$$[\text{H}^+] \cdot [\text{OH}^-] = [\text{H}_2\text{O}] \cdot K \quad (1.162)$$

ifadəsini yazaq.

Suyun dissosiasiya dərəcəsi çox kiçik olduğundan onun dissosiasiyaya uğramamış ionlarının sayı (konsentrasiyası) praktiki olaraq suyun ümumi konsentrasiyasına, yəni $[\text{H}_2\text{O}] = 55,55$ mol olacaqdır. Onda (1.162) tənliyində $[\text{H}_2\text{O}] \cdot K$ hasilini yeni $K_{\text{H}_2\text{O}}$ sabiti ilə əvəz etsək

$$[\text{H}^+] [\text{OH}^-] = K_{\text{H}_2\text{O}} \quad (1.163)$$


alariq. (1.163) düsturu göstərir ki, su və duru su məhlulları üçün sabit temperaturda hidrogen və hidroksid ionlarının konsentrasiyalarının hasili sabit kəmiyyətdir. Bu sabitin qiymətini (1.163) düsturunda hidrogen və hidroksil ionlarının konsentrasiyalarını yazmaqla da almaq olar. Təmiz suda $t=25^{\circ}\text{C}$ olduğundan $[\text{H}^+] = [\text{OH}^-] = 1 \cdot 10^{-7} \text{ mol/litr}$ olduğundan

$$K_{\text{H}_2\text{O}} = 10^{-7} \cdot 10^{-7} = 10^{-14} \quad (1.164)$$

Hidrogen və hidroksil ionlarının konsentrasiyaları bərabər olan məhlullar neytral məhlullar adlanır. Turş mühitlərdə hidrogen ionlarının, qələvi mühitlərdə isə hidroksil ionlarının konsentrasiyası böyük olur. Lakin onların hasili həmişə sabit qalır. Beləliklə, neytral məhlullar üçün $[\text{H}^+] = 10^{-7} \text{ mol/litr}$, turş məhlullar üçün $[\text{H}^+] > 10^{-7} \text{ mol/litr}$, qələvi məhlullar üçün isə $[\text{H}^+] < 10^{-7} \text{ mol/litr}$ olur. Məhlulların turşuluğu və qələviliyini başqa əlverişli üsulla da göstərmək olar. Bunun üçün hidrogen ionunun konsentrasiyası əvəzinə bu konsentrasiyanın ədədi qiymətinin onluq loqarifmi mənfi işaret ilə göstürülür. Bu kəmiyyət hidrogen göstəricisi adlanır və pH ilə işarə olunur.

$$pH = -lq[H^+] \quad (1.165)$$

Əgər $[H^+] = 10^{-7} \text{ mol/litr}$ olarsa, onda $pH=7$ olar. Beləliklə, neytral məhlul üçün $pH=7$, turş məhlul üçün $pH<7$ və qələvi məhlul üçün $pH>7$ olacaqdır. Hidrojen ionlarının konsentrasiyası və hidrojen göstəricisi şəkil 1.18-də göstərilmişdir.



Şekil 1.18

§1.19. Güclü elektrolitlərin nəzəriyyəsinin əsasları

Bu nəzəriyyədə ilkin sadələşdirmələr onun tətbiqini yalnız duru məhlullar üçün məhdudlaşdırır. Lakin bu statistik nəzəriyyə elektrolitlərin Arrhenius nəzəriyyəsinə nisbətən irəliyə doğru böyük bir addım olmuşdur. (Ümumi halda, məhlulun konsentrasiyasının aktivlik əmsalına təsirinin qiymətləndirilməsi bu nəzəriyyənin böyük nailiyyətidir). Biz konsentrasiyanın aktivlik əmsalına təsirinin hesablanması bütün ardıcılılığı ilə təsvir etməyib yalnız müəyyən vacib mərhələləri göstərməklə kifayətlənəcəyik.

Tutaq ki, hər hansı verilmiş ion dielektrik nüfuzluğu ϵ olan mühitdə yerləşmişdir. İonu əhatə edən oblastda müxtəlif işarəli ionlar eyni işaretli ionlara nəzərən daha tez-tez görüşəcəklər. İonu əhatə edən fəzadakı sahənin φ - potensialı ionun yaratdığı φ_{ion} potensialı ilə ion atmosferinin yaratdığı φ_{atm} potensialının cəminə bərabər olacaqdır.

$$\varphi = \varphi_{ion} + \varphi_{atm} \quad (1.166)$$

Bolsman paylanmasına görə $n_i = n_o e^{-\frac{E_i}{kT}}$, n_o - məlum olduqda E_i - enerjisində malik olan hissəciklərin sayını tapmaq olar. Bu hissəciklərin orta enerjisini sıfıra bərabər qəbul etsək, onda E_i - enerjisi həmin hissəciklərin sıfır qəbul olunmuş orta enerjisindən nə qədər artıq olduğunu göstərəcəkdir.

Bu halda bu artıq enerji ionun ətrafında verilmiş v həcmində yerləşmiş yüksək orta Ψ - potensialının hasilinə bərabər olacaqdır. Bu yükün qiyməti

$$q = nze \quad (1.167)$$

olacaqdır. Onda kationlar (q_+) və anionlar (q_-) üçün uyğun olaraq

$$q_+ = n_+ z_k \cdot e \quad \text{və} \quad q_- = n_- z_{an} \cdot e \quad (1.168)$$

olacaqdır. Burada e - elektronun yükü, Z - ionun valentliyi, n_+ və n_- mərkəzi ionun əhatəsində vahid həcmdə olan kation və anionların sayıdır.

Verilmiş ionun sahəsinin təsiri olmadığı oblastda vahid həcmdə olan kation və anionların sayını, uyğun olaraq, n_0^+ və

n_0^- ilə işaretə etsək, onda n_0 üçün

$$n_{0k} = n_0^+ \cdot v \quad \text{və} \quad n_{0a} = n_0^- \cdot v \quad (1.169)$$

alariq. Buradan n_+ və n_- üçün

$$n_+ = v \cdot n_0^+ \cdot e^{-\frac{\psi Z_k e}{kT}} \quad (1.170)$$

$$n_- = v \cdot n_0^- \cdot e^{-\frac{\psi Z_a e}{kT}} \quad (1.171)$$

qiymətləri alınır.

Bu tənliklər ionların konsentrasiyasının v - həcmindəki potensialdan asılılığını göstərir.

Yükün sıxlığının orta qiymətinin

$$\rho = n_+ Z_k \cdot e - n_- Z_a e \quad (1.172)$$

olduğunu nəzərə alsaq və (1.170) və (1.171) ifadəsini (1.172)-də yerinə yazıb $Z_k = Z_a$ (məsələn, HCl , $NaCl$ və üçün) qəbul etsək

$$\rho = -\frac{e^2}{kT} (Z_k^2 \cdot n_0^+ + Z_a^2 n_0^-) \psi \quad (1.173)$$

alariq. Elektrolitlərin qarışıığı üçün isə bu ifadə daha ümumi şəkil alar.

$$\rho = -\frac{e^2}{kT} \psi \sum Z_i^2 \cdot n_i \quad (1.174)$$

ψ - potensialı kiçik v həcmi ilə mərkəzi ion arasındaki məsafədən asılı olacaqdır.

Puasson tənliyindən

$$\frac{1}{r^2} \cdot \frac{\partial}{\partial r} \left(r^2 \frac{\partial \psi}{\partial r} \right) = -\frac{4\pi\rho}{\epsilon} \quad (1.175)$$

istifadə etməklə aparılan nəzəri təhlilnəticəsində yükün sıxlığı (ρ) və ion atmosferinin ψ potensialı üçün aşağıdakı ifadələr alınır:

$$\rho = -\frac{eZ}{4\pi} x^2 \frac{e^{-x/r}}{r} \quad (1.176)$$

$$\psi = -\frac{eZ}{\varepsilon} \left(\frac{1-e^{-x^r}}{r} \right) \quad (1.177)$$

Burada eZ – ion atmosferinin ümumi yükü, x – ion atmosferinin sıxlığının mərkəzi iona qədər məsafədən asılı olan mürəkkəb funksiyadır. Müəyyən edilmişdir ki, bəzi hallarda bu kəmiyyətin tərs qiyməti

$$\frac{1}{x} = \sqrt{\frac{\varepsilon kT}{8\pi r^2}} \quad (1.178)$$

ion atmosferinin radiusunu xarakteriz edir. (1.174) ifadəsindəki $\rho = \sum n_i Z_i^2$ – kəmiyyəti məhlulda olan bütün ionların mərkəzi iona təsirini, yəni elektrolitin aktivlik əmsalını xarakterizə edir və yuxarıda adlandırıldığı kimi məhlulun ion qüvvəsidir. x – kəmiyyəti ionun potensial enerjisini hesablamaya imkan verən daha bir ifadəyə daxil olur. İonun potensial enerjisi ion atmosferinin mövcudluğu ilə nəticədə bağlı yükü olmayan (yüküsüz) hissəciyin potensial enerjisindən böyük olacaqdır. İonun bu artıq enerjisini x – funksiyası ilə ifadə etmək olar.

$$W_{ion} = -\frac{Z_i^2 e^2}{3\varepsilon} x \quad (1.179)$$

Z_i – i -ci ionun yüküdür.

Göstərmək olar ki, potensial enerji (W) konsentrasiyadan

$$W \sim c^{3/2} \quad (1.180)$$

ifadəsinə uyğun şəkildə asılıdır. Burada $c = \frac{q-ion}{l}$ ilə ifadə olunan konsentrasiyadır.

Digər tərərifdən, məlum olduğu kimi, ionun kimyəvi potensial aktivlikdən (a) asılıdır.

$$\mu = \mu_0 + RT \ln a = \mu_0 + RT \ln c \cdot \gamma \quad (1.181)$$

Burada γ – aktivlik əmsalıdır. μ_0 – ideal məhlul üçün kimyəvi potensial, W kəmiyyəti isə sabit təzyiqdə və temperaturda ion atmosferinin yaranması üçün lazımlı işdir və Gibbs sərbəst

enerjisinin dəyişməsinə bərabər olduğundan

$$\mu - \mu_0 = RT \ln \gamma = \left(\frac{\partial G}{\partial c_i} \right)_{P,T} \quad (1.182)$$

yaza bilərik. Sərbəst enerjinin (G) yerinə x ilə ifadə olunmuş (W)-nin qiymətini yazsaq, göstərmək olar ki, $A_+^{Z_1} B_-^{Z_2}$ tipli elektrolitlər üçün

$$\ln \gamma_{\pm} = -A \cdot Z_1 Z_2 \sqrt{J} \quad (1.183)$$

olur. Burada A – dielektrik nüfuzluğundan və temperaturdan asılı sabitdir. Su məhlulları üçün $T=25^\circ C$, $A=0,50$ olduğundan

$$\ln \gamma_{\pm} = -0,50 Z_1 Z_2 \sqrt{J} \quad (1.184)$$

olar. Hesablamalar göstərmişdir ki, əgər ion nöqtəvi yük kimi gürültümeyib, onun müəyyən sonlu həcmə malik olduğu nəzərə alınarsa (1.184) ifadəsi

$$\ln \gamma_{\pm} = - \frac{AZ_1 \cdot Z_2 \sqrt{J}}{1 + B \cdot a \sqrt{J}} \quad (1.185)$$

şəklinə düşər. Burada a elektrolit ionunun effektiv diametridir. Elektrostatik nəzəriyyədən alınan nəticələr təcrübə faktlarla üst-üstə düşür. Lakin ion-həllədici arasındaki qarşılıqlı təsirin nəzərə alınmaması bu nəzəriyyənin tətbiqini duru məhlullarla məhdudlaşdırır.

Fəsil II

MAKROMOLEKUL MƏHLULLARI

§2.1. Makromolekul məhlullarının özlülüyü

Yüksəkmolekullu birləşmələrin (polimerlərin) məhlulları kiçikmolekullu birləşmələrin məhlulları ilə müqayisədə bir sıra xarakterik xüsusiyyətlərə malikdirlər. Məsələn, bu məhlullar temperaturdan kəskin asılı olan, konsentrasiyadan xətti asılı olmayan, məhlulun axma sürətinin qiymətindən asılı olaraq dəyişən, "anomal böyük özlülüyə malik olan məhlullardır. Polimer məhlullarının özlülüyünün göstərilən bu xüsusiyyətlərinin səbəblərinin tam məlum olmamasına baxmayaraq təcrübə faktalar və nəzəri hesablamalar onların xassələrini əvvəlcədən bilməyə və onların alınmasında baş verən texnoloji prosesləri idarə etməyə imkan verirlər. Polimer məhlullarının tədqiqində təmiz mayelərin quruluşlarının nəzəriyyəsinin və özlülüklerinin mexanizminin öyrənilməsi sahəsində əldə olunan nəticələrə əsaslanmaq olar. Lakin buna baxmayaraq həm kiçik molekullu, həm də yüksəkmolekullu birləşmələrin məhlullarının özlüklərini tədqiq etdikdə bir çox çətinliklər meydana çıxır.

Əgər məhlulda eyni növ molekullar arasındaki qarşılıqlı təsir ilə müxtəlif növ (tip) molekullar arasındaki qarşılıqlı təsir eyni olarsa, başqa sözlə, əgər aktivləşmə enerjisi məhlulun konsentrasiyasından asılı olmazsa, onda məhlulun özlülüyünün konsentrasiyadan asılılığı xətti asılılığı olardı.

Lakin müxtəlif növ molekulların qarşılıqlı təsirini xarakterizə edən E_{12} adgeziya enerjisi eyni növ molekulların qarşılıqlı təsirini xarakterizə edən kogəziya enerjisindən nəzərən üstünlük təşkil etdikdə ($2E_{12} > E_{11} + E_{22}$) U_{12} aktivləşmə enerjisi U_{11} və U_{22} -dən böyük olmalıdır ($U_{12} > U_{11}, U_{22}$). Ona görə də aktivləşmə enerjisinin orta qiyməti konsentrasiya (c) artdıqda artır və $\eta \cdot c$ əyrisi maksimumdan keçir. Əksinə, $2E_{12} < E_{11} + E_{22}$ və $U_{12} < U_{11}, U_{22}$ olduqda isə $\eta \cdot c$ əyrisi minimumdan keçir.

Frenkel təmiz mayelərdə olduğu kimi məhlullarda da

$$\eta = Ae^{\frac{\Delta u}{KT}} \quad (2.1)$$

olduğunu qəbul edərək belə nəticəyə gəlmişdir ki, özlülüyün loqarifmi ilə müxtəlif və eyni növ molekulların aktivləşmə enerjilərinin fərqi arasında sadə xətti asılılıq mövcud olmalıdır.

$$\lg \eta = \text{const} + (\Delta U_{12} - \Delta U_{11})c \quad (2.2)$$

Lakin, aydınlaşdır ki, məhlulda həll olan maddənin və həllədinin molekulları arasında qarşılıqlı təsir olduğundan nə özlülüyün, nə də onun loqorifminin sadə additivliyi ola bilməz və yekun özlülük əmsalının öz ifadəsində müxtəlif növ molekulların qarşılıqlı təsirini xarakterizə edən əlavə hədd, daxil olmalıdır. Bu vəziyyət müxtəlif tədqiqatçılar tərəfindən nəzərə alınaraq $\eta \cdot c$ əyrisinin adgeziya və koqeziya enerjilərinin nisbətlərindən asılı olan müxtəlif formalarını izah edən müxtəlif mürəkkəb düsturlar verilmişdir. Yuxarıda deyilənlər və düsturlar həllədici ilə həll olan maddələrin molekullarının ölçülərinin təxminən eyni tərtibdə olduğu kiçikmolekullu birləşmələrin məhlulları üçün doğrudur. Lakin bu düsturları həll olan maddənin və həllədinin molekullarının ölçüləri bir-birindən çox fərqli olan məhlullar üçün tətbiq etmək mümkün olmur. Bu halda aktivləşmə enerjisini dəyişməsi bu sistemlərin özlülüyünü bir o qədər dəyişmir və məhlulda aktivləşmə enerjisini həllədinin aktivləşmə enerjisine bərabər götürmək olar. Lakin (2.1) düsturundakı eksponentin A əmsalı həllədinin özlü axmasının xarakterinin dəyişməsi hesabına kəskin sürətdə dəyişir. Bu isə həllədinin molekullarının onda həll olmuş mərkəzmolekullar və asılmış hissəciklərə yapışması ilə əlaqədardır. Belə qarşılıqlı təsir mayedə sürət qradientinin bərabər paylanması pozur. Qeyd edək ki, makromolekul və mayedə asılmış zərrəciklərin ölçüləri böyük olduqca sürət qradientinin bərabər paylanması daha çox pozulur. Polimer məhlullarının qeyri-adi böyük özlülüyə malik olması məhz yuxarıda qeyd olunanlarla izah olunur.

Qeyd etmək lazımdır ki, yüksəkmolekullu birləşmələrin

məhlullarının, eləcə də kolloid məhlulların özlülükleri əsasən məhlulda mövcud olan həndəsi və hidrodinamik amillərdən asılıdır.

§2.2. Sferik hissəciklərin suspenziyasının özlülüyü

Sferik hissəciklərin suspenziyasının nəzəriyyəsi Eynşteyn tərəfindən verilmişdir. Bu nəzəriyyədə qəbul olunur ki, mayedə asılı vəziyyətdə olan hissəciklər onun tərəfindən islanır, hissəciklərin ölçüsü həllədici molekullarının ölçüsündən çox böyük, məhlulun yerləşdiyi qabın ölçüsündən isə kiçikdir. Suspenziyanın konsentrasiyası o qədər kiçikdir ki, suspenziya hissəciklərinin arasındaki qarşılıqlı təsiri nəzərə almamaq olar. Mayedə asılmış halda olan hissəcik maye seli ilə bütöv sistem təşkil edərək hərəkət edir və ona görə də onun tutduğu həcmi (ψ) daxilində sürətin qradienti sıfır bərabər olur.

Əgər hissəcikdən çox uzaq nöqtələrdə mayenin axma sürəti sabit qalarsa, onda mayenin hissəciyinin sürətinin normal komponentinin olmaması mayenin onu bilavasitə əhatə edən laylarında bu qradientin artması ilə kompensə olunmalıdır.

Bu halda mayenin həll olan hissəciyi əhatə edən laylarındakı enerji itkisinin artması ilə hissəciyin tutduğu həcmdəki enerji itgisinin olmaması arasındaki fərq daxili sürtünmə (özlülük) hesabına yaranan istilik enerji itkisini xarakterizə edir. Enerjinin bu itkisi (səpilməsi) həllədicingin özlülük əmsalının $\gamma \cdot n\psi$ dəfə artmasına ekvivalentdir. Burada ψ -bir hissəciyin həcmi n -onların vahid həcmdəki sayı, γ -Eynşteynin hesablamasına görə sferik hissəciklər üçün $\gamma=2,5$ olan bir əmsaldır. Ümumi halda Eynşteyn tənliyi

$$\eta = \eta_0(1 + \gamma n\psi) = \eta_0(1 + \gamma\varphi_2) = \eta_0(1 + 2,5\varphi_2) \quad (2.3)$$

şəklində olur. Burada φ_2 -suspenziyanın vahid həcmində dispers fazanın (həllolanın) həcmi, başqa sözlə onun həcm payı, η_0 -həllədicingin özlülük əmsalıdır.

Buradan məxsusi özlülük üçün

$$\eta_{\max} = \frac{\eta}{\eta_0} - 1 = \gamma n \psi = \gamma \varphi_2 \quad (\gamma = 2,5) \quad (2.4)$$

ifadəsinə alarıq.

Beləliklə, Eynşteyn tənliyinə görə suspenziyanın özlülük əmsali dispers fazanın ümumi həcmindən asılı olub, ayrı-ayrı hissəciklərin həcmindən asılı deyil. Çoxlu sayıda aparılan təcrübələr sferik hissəciklərin suspenziyası üçün $\gamma=2,5$ qiymətini təsdiq etdi.

Məlum olmuşdur ki, (2.4) düsturu yalnız suspenziya üçün deyil eyni zamanda molekulları sferik formaya yaxın olan maddələrin durulmuş məhlulları üçün də tətbiq oluna bilər.

Məsələn, qlobulyar zülalların sulu məhlulu üçün $\gamma=4,1$ olmuşdur. Göstərilmişdir ki, sferik olmayan molekullara (məhlulda) və hissəciklərə (suspenziyada) sistemdə fırlanan ellipsoid kimi baxıla bilər və onlar üçün də γ -nın başqa qiymətləri ilə Eynşteyn tənliyi (2.4) tətbiq oluna bilər. Bu kəmiyyətin qiymətləri hissəciklərin ölçüləri və formaları ilə yanaşı onların broun hərəkətinin inte nsivliyinə təsir e dən te mperaturdan və həll edicinin özlülüyündən də asılıdır.

Əgər sürət qradientinə nisbətən istilik hərəkətinin rolü cüzidirsə belə hallarda hissəciklər (molekullar) əsasən maye seli istiqamətinə yönəlirlər və əlavə enerji itkisi və özlü müqavimət az olur. Bu hal üçün Eynşteyn hesablamaları göstərir ki, γ kəmiyyəti

$$\gamma = \frac{\eta_{\max}}{\varphi_2} = \frac{1,15f}{\pi \ln 2f} \quad (2.5)$$

qiymətini alır. Burada $f = \frac{b}{a}$ -ellipsin kiçik (b) və böyük (a) yarımxollarının nisbətidir. Əksinə, əgər broun hərəkətinin intensivliyi sürət qradientinə nisbətdən çox olarsa bu zaman uzun çubuq formalı hissəciklərin bütün istiqamətlərdə yerdəyişməsi ehtimalları eyni olur. Simxin hesablamalarına görə bu halda

$$\gamma = \frac{\eta_{\max}}{\varphi_2} = \frac{f^2}{15 \ln 2f - \frac{45}{2}} + \frac{f^2}{5 \ln 2f - \frac{5}{2}} + \frac{14}{15} \quad (2.6)$$

kimi təyin olunur.

Kun daha mürekkeb model seçərək molekula üzərinə bir-birlərindən molekulun dörd radiusu qədər məsafədə yerləşən kürəciklər (submolekullar) yapışmış çubuğa bənzər bərk qaytan kimi baxmışdır. Bu zaman hər bir kürəciyin mərkəzinin və onu əhatə edən mayenin sürətlər fərqi molekulun ölçülərinin və mayenin axma sürətinin qradientinin funksiyası olur. Stoks qanunundan istifadə edərək Kun əvvəl bir "submolekulun" sonra isə bütün molekulların sistemin ümumi özlülüyünə effektiv təsini hesablamış və

$$\eta_{\max} = \left(2,5 + \frac{f^2}{10} \right) \cdot c \quad (2.7)$$

ifadəsini almışdır. Kunun hesablamalarını dəqiqləşdirərək Xaq-qins tamamilə nizamsız hərəkət edən (istənilən istiqamətlənməni aradan qaldıran) çox uzun çubuqvari hissəciklər üçün aşağıdakı tənliyi almışdır:

$$[\eta] = \left(\frac{\eta_{\max}}{c} \right)_{c \rightarrow 0} = \frac{\pi N}{24M_c} l^2 \cdot a \cdot n^2 = \frac{\pi N l^2 a}{24M_c^3} \cdot M^2 \quad (2.8)$$

Burada N -Avogadro ədədi, n -kürəciklərin (submolekulların) sayı, a -kürənin radiusu, l -iki qonşu submolekulların mərkəzləri arasındaki məsafə, C -bir litrə düşən submolekulları sayı və M_c -submolekulun molekul kütləsidir. Polimerhomoloqların məhlulları üçün (2.7.) ifadəsi

$$\frac{\eta_{\max}}{C} = Kn^2 \quad (2.9)$$

kimi yazılı bilər.

Lakin (2.8) düsturuna əsasən gətirilmiş özlülüyün submolekulların sayının kvadrati ilə (bu molekul çəkisinin kvadratı ilə eyni hüquqludur) mütənasibliyi təcrübələrdən alınan nəticələrə uyğun gəlmir. Əgər mütəhərrik zəncirvari polimer molekulları-

nin məhlulda nizamsız əyilmələrini və molekula kifayət qədər uzun olduqda isə onun yumaq konformasiyasına malik olduğunu nəzərə alsaq çubuqvari molekullar üçün alınan nəticələr (2.8) düsturu ilə üst-üstə düşmədiyi təəcüb doğurmur.

Lakin qeyd etmək lazımdır ki, bəzi xüsusü hallarda Kun-Xaqqins modeli özünü təmamilə doğruldur. Məsələn, kənar ionlar olmayan polieletrolitlərin duru məhlullarında onların molekulları sərt çubuqvari forma alırlar. Yüksək dissosiasiya dərəcəsinə malik olan polieletrolitlərin eyni işaretli ionları arasındakı itələmə qüvvələri bəzən o qədər güclü olur ki, zəncirvari molekullar tamamilə düzlənərək sərt çubuq konformasiyasını alırlar.

§2.3. Polimerlərin duru məhlullarının reoloji xarakteristikaları

Duru məhlul dedikdə elə konsentrasiyalı məhlul başa düşülür ki, bu məhlulda həll olan maddənin molekulları bir-biri ilə qarşılıqlı təsirdə olmasınlar.

Makromolekulların (polimer molekullarının) ölçüləri çox böyük olduğundan onların məhlulları kiçik molekullu birləşmələrin məhlullarına nisbətən daha kiçik konsentrasiyalarda duru məhlullar hesab oluna bilərlər. Polimerin molekul çekisi böyük olduqca bu konsentrasiya daha kiçik olmalıdır. Belə məhlulların özlülük əmsalları kapilyar viskozimetrlər vasitəsilə ölçülür. Bu viskozimetrdə polimer məhlulu V həcmli küredən R -radiuslu və L -uzunluqlu kapilyarla laminar axır. Məhlulun özlülük əmsali Puazeyl düsturu ilə hesablanır.

$$\eta = \frac{\pi \Delta P \cdot R^4}{8L \cdot V} \cdot \tau \quad (2.10)$$

Burada ΔP -kapilyarda qeyd olunmuş iki nöqtə arasındakı təzyiqlər fərqi, τ -məhlulun təcrübədə tapılan axma müddətidir.

Əgər məhlul kapilyarda ağırlıq qüvvəsinin təsiri ilə axırsa onda

$$\Delta P = g \cdot h \cdot \rho \quad (2.11)$$

olar. Burada g -sərbəst düşmə təcili, h -axan mayenin başlangıç və son nöqtələrdəki səviyyələrin fərqi, ρ -mayenin sıxlığıdır.

Təzyiqlər fərqnin (2.11) qiymətini (2.10)-də yazsaq özlülük əmsalı üçün

$$\eta = \frac{\pi g h \rho R^4}{8 L V} \cdot \tau \quad (2.12)$$

düsturunu alıraq. Zaman keçdikcə maye sütununun çəkisi, yəni maye sütununun hündürlüyü azalır. Ona görə dəqiq ölçmələr aparmaq üçün xüsusi viskozimetrlər hazırlanır ki, onlarda mayenin kapilyarlardakı səviyyəsi sabit qalır. (2.12) düsturundakı η -məhlulun mütləq özlülük əmsalı adlanır. Ölçülər eyni bir viskozimetrdə aparıldığda V, L, R kəmiyyətləri və maye sütununun hündürlüyü sabit qalır və onda

$$\eta = K \cdot \tau \quad (2.13)$$

yaza bilərik. Burada $K = \frac{\pi h R^4 g}{8 L V}$ -kəmiyyətinə viskozimetrin sabiti deyilir və 0, özlülüyü məlum olan mayenin axma müddətini ölçməklə hesablanır.

$$K = \frac{\eta_0}{\rho_0 \cdot \tau_0} \quad (2.14)$$

burada η_0 , ρ_0 və τ_0 -etalon mayenin uyğun olaraq, özlülüyü, sıxlığı və axma müddətidir.

Polimerlərin duru məhlullarını tədqiq etdikdə bir çox hallarda özlülük əmsalının nisbi qiymətindən (η_{nisbi}) istifadə olunur.

$$\eta_{nisbi} = \frac{\eta_{məhlul}}{\eta_{həllədici}} \quad (2.15)$$

Məhlulun nisbi özlülüğünü ölçmək üçün eyni viskozimetrdə məhlulun və həllədicinin axma müddətləri (τ_1, τ_0) onların sıxlıqlarını bərabər hesab etməklə ölçülür və τ/τ_0 nisbəti məhlulun nisbi özlülüğünə bərabər olur.

$$\eta_{nisbi} = \frac{\tau}{\tau_0} \quad (2.16)$$

Polimer məhlullarını tədqiq etdikdə məxsusi və gətirilmiş özlülüklerdən də istifadə olunur. Məxsusi özlülük polimeri həllediciyə daxil etdikdə özlülüyün artımının həllədicinin özlülüyünə olan nisbətinə deyilir.


$$\eta_{\max} = \frac{\eta_{məhlul} - \eta_{həllədici}}{\eta_{həllədici}} \quad (2.17)$$

Gətirilmiş özlülük isə məxsusi özlülüyün məhlulun konsentrasiyasına (c) olan nisbətinə deyilir.

$$\eta_{gətir} = \frac{\eta_{\max}}{c} \quad (2.18)$$

Məhlulun konsentrasiyası artdıqda nisbi, məxsusi və gətirilmiş özlülükler hətta duru məhlullar üçün belə artırlar. Duru polimer məhlulları üçün gətirilmiş özlülük konsentrasiyadan asılı olaraq dəyişməsi aşağıdakı xətt tənliklə təsvir olunur (Şəkil 2.1)

$$\eta_{gətir} = \frac{\eta_{\max}}{C} = a_1 + a_2 C \quad (2.19)$$



Burada a_1 - düz xəttin ordinat oxundan kəsdiyi parça a_2 -isə düz xəttin bucaq əmsalıdır.

Ordinat oxunda ayrılan a_1 -parçası gətirilmiş özlülüyün konsentrasiya sıfıra yaxınlaşdıqda limit qiymətidir:

$$\lim\left(\frac{\eta_{\max}}{C}\right) = [\eta] \quad (2.20)$$

Bu kəmiyyət konsentrasiyadan asılı olmur və məhlulun xarakteristik özlülüyü adlanır.

§2.4. Özlülüyün polimerin molekul çəkisindən asılılığı

Polielektrolitlerin molekullarının əvvəlki paraqrafda deyildiyi kimi düzlənib çubuqvari sərt konformasiyaya malik olması müstəsna bir haldır. Ümumiyyətlə özlülüyün, hissəcikləri tutduqları effektiv həcmi hesablanmasına əsaslanan nəzəriyyəsi sərt hissəciklərin suspenziyasına müvəffeqiyyətlə tətbiq olunmasına baxmayaraq, polimer məhlullarına tətbiq olunduqda bir sıra çətinliklərlə qarşılaşır. Ona görə də polimer məhlullarının özlülüyünü izah etmək üçün başqa modellər tətbiq olunması zərurəti yaranır. İlk dəfə 1934-cü ildə Kun tərəfindən verilmiş və sonrakı nəzəriyyələrin əsası olmuş, nəzəriyyəyə görə, yüksəkmolekullu birləşmənin (polimerin) molekuluna, üzərinə "muncuqlar" geydirilmiş sap kimi baxılır.

Hər biri polimer zəncirinin statistik elementi olan bu "muncuqlar" saxlayan sapabənzər polimer molekulu özünün sərbəst üzv elementərinin tamamilə nizamsız və sərbəst hərəkətləri nəticəsində əyilmələrə məruz qalır. Bu muncuqların mərkəzləri arasındakı l -məsafəsi molekulun ucları arasındakı məsafənin kvadratının orta qiyməti (\bar{h}^2) ilə

$$\bar{h}^2 = n \cdot l^2 \quad (2.21)$$

kimi əlaqədardır. Burada n -makromolekulunun elementlərinin sayıdır.

Elementləri sərbəst fırlanan, lakin valent bucaqları (α) dəyişməyən polimer zənciri üçün (2.21) ifadəsi

$$\bar{h}^2 = nl^2 \frac{1 + \cos \alpha}{1 - \cos \alpha} \quad (2.22)$$

şəklini alır. (2.21) və (2.22) ifadələrindən görünür ki, molekulun uzununa ölçüsü $\sqrt{\bar{h}^2}$

$$\sqrt{\bar{h}^2} \approx \sqrt{n} \quad (2.23)$$

və uyğun olaraq $\sqrt{\bar{h}^2} \approx \sqrt{M}$ olur. Burada M -molyar kütlədir.

Yumaqvari qırılmış molekulla əhatə olunmuş ψ həcmini diametri $\sqrt{\bar{h}^2}$ -olan kürə kimi hesab edib və yumağın daxilindəki mayenin yürüklüyünün azalmış olduğunu, onu əhatə edən xarici mayenin isə onun daxilinə keçə bilmədiyini, intensiv bro-

un hərəkətində olan bu yumağın maye axlığı zaman deformasiyaya uğradığını qəbul edərək Kun belə bir nəticəyə gəlmişdir ki, yumaqvari qırılmış molekulun effektiv həcmi

$$\psi \approx \left(\sqrt{\bar{h}^2} \right)^3 \approx n^{3/2} \approx M^{3/2} \quad (2.24)$$

kimi təyin oluna bilər. Vahid həcmində olan molekulların sayı c/M (c -məhlulun konsentrasiyasıdır) olduğundan vahid həcmində olan molekulların həcmərinin cəmi

$$V = \psi \cdot \frac{c}{M} \quad (2.25)$$

və ya

$$V \approx cM^{1/2} \quad (2.26)$$

olar. Onda gətirilmiş özlülük üçün (η_{max}/c)

$$\frac{\eta_{ud}}{c} = K \cdot M^{1/2} \quad (2.27)$$

alariq. Burada K -mütənasiblik əmsalıdır. Xarici maye üçün tam şəffaf olan, yəni yumağı əhatə etmiş xarici maye yumağın daxiliyinə sərbəst nüfuz edə bildiyi yumaq modelinə baxaraq Xaqqins broun hərəkətinin rolü böyük olan halda gətirilmiş özlülük və ya xarakteristik özlülük üçün

$$[\eta] = \left(\frac{\eta_{max}}{c} \right)_{c \rightarrow 0} \approx \frac{Bl^2 a}{M_c} n = \frac{Bl^2 a}{M_c^2} \cdot M \quad (2.28)$$

ifadəsini almışdır. Bu tənlik polimerhomoloqlar sırası üçün

$$[\eta] = K \cdot M^\alpha \quad (2.29)$$

kimi yazılı bilər. Təcrübələrdə K əmsalinin dəyişməsi müşahidə olunur. Bu əmsalın sabit qalmaması (2.28) ifadəindəki bir sıra parametrlərdən asılı olan a və l kəmiyyətlərinin həqiqi deyil, effektiv kəmiyyətlər olması ilə əlaqədardır.

Nəhayət, nizamsız qırılmış molekullardan yaranan yumağın daxilindəki mayenin bir hissəsinin yürüklüğünün praktik olaraq sıfır bərabər olduğunu və ətrafdakı maye üçün onun qismən şəffaf olduğunu, yəni yumağı əhatə edən mayenin yumağı qis-

mən nüfuz edə bildiyini nəzərə alaraq Mark aşağıdakı ümumi-ləşmiş düsturu təklif etmişdir:

$$[\eta] = \left(\frac{\eta_{\max}}{c} \right)_{c \rightarrow 0} = K \cdot M^\alpha \quad (2.30)$$

K-həllolan və həlledicinin molekullarının xassələrindən asılı olan sabitdir. Bu tənlikdəki α -əmsalının qiyməti həll olmuş polimerin molekulunun formasından asılıdır.

Sərt çubuqvari molekullar üçün (2.30) düsturuna görə $\alpha=2$ olur. Digər kənar hal üçün molekulun kip yiğilib kürə şəklində olduğu və ətrafdakı mayenin bu yumağa nüfuz edə bilmədiyi hal üçün $\alpha=0$ olmur. Bu halda getirilmiş və xarakteristik özlülükler polimerin molekul çekisindən asılı olur. Ətrafdakı mayenin nüfuz edə bildiyi yumaq modeli üçün isə $\alpha=1$ olur. Polimer molekulları zəncirinin dərtılma dərəcəsini artırın və azaldan istənilən qarşılıqlı təsirlər α -əmsalının qiymətini dəyişdirir. Əgər eyni növ hissəciklər arasındaki koreziya (cazibə) qüvvələrinin orta qiyməti, məsələn, həlledicinin molekulları arasındaki cazibə qüvvələri müxtəlif növ hissəciklər arasındaki adgeziya qüvvələrindən böyükdürse, onda makromolekullar daha kip yiğilib sıx yumaq əmələ gətirirlər və bu zaman α əmsalı daha kiçik qiymətlər alır. Əksinə, adgeziya qüvvələri kozeziya qüvvələrinə üstün gələrsə, onda bu zaman əmələ gələn yumaq daha boş olur və α əmsalı özünün orta statistik qiymətindən böyük olur.

Məxsusi kozeziya və adgeziya enerjilərinin nisbəti $\mu = E_{koz} / E_{adg}$ qarşılıqlı təsir sabiti adlanır. Təbiidir ki, α və μ kəmiyyətləri bir-biri ilə əlaqəli olmalıdır. Qarşılıqlı təsir sabiti böyük olduqda molekul daha kip yiğilmiş olur. Bu halda verilmiş molekul kütləsi üçün α kəmiyyətinin qiyməti az olacaq və öz növbəsində $[\eta]$ -kiçik olacaqdır. Deyilənlər külli miqdarda təcrübələrdə öz təsdiqini tapmışlar.

Bir çox tədqiqatçılar xarakteristik özlülükə molekul çekisi arasındaki asılılığı kəmiyyətcə ifadə edə biləcək nəzəri əsaslar axtarmışlar.

Debay hesab etmişdir ki, molekul kütlesinin küçük qiymətlərində əmələ gələn yumaq ətraf maye üçün tam şəffafdır yəni ətraf maye yumağa tam nüfuz edə bilir. Molekul kütlesinin böyük qiymətlərində isə sərbəst mayenin yumağıa nüfuz etmə dərinliyinin azda olsa məhdudluğunu səbəbi yumağın yüksək molekul çəkili molekullarının daha kip yiğilması və onun daxilindəki mayenin bir hissəsinin yürüklüyüünün sıfır bərabər olmasınaidir. Birinci halda molekul ilə əhatə olunmuş sferanın R radiusunun mayenin yumağıa nüfuz etmə dərinliyinə olan nisbəti vahidə yaxın olur. $R \sim L$ və Xaqqinsin (2.29) düsturunda tam nüfuz edilə bilən yumaq modelinə uyğun olaraq $[\eta] \sim M$ olur. İkinci halda isə R/L kiçik olur (yumağıa maye az nüfuz edə bilir) və $[\eta]$ ilə M arasındaki asılılıq Kunun (2.27) düsturu ilə ifadə olunur.

$$[\eta] = K \cdot M^{0.5} \quad (2.31)$$

Kun nəzəriyyəsi molekulların məhlulda heç bir qarşılıqlı təsirlərlə pozula bilməyən tamamilə nizamsız hərəkəti və polimer zəncirinin elementlərinin Qauss paylanmasına tabe olması müddüalarına əsaslanmışdır. Bu nəzəriyyənin real şəraiti təsvir etməsi üçün polimer zəncirinin elementlərinin sərbəst fırlamasını qarşılıqlı təsirlər hesabına tormozlayan və bunun nəticəsində seqmentlərin arasındaki məsafəni dəyişdirən amillər nəzərə alınmalıdır. Bressler və Frenkel qonşu seqmentlərin qarşılıqlı təsirini nəzərə alaraq polimer məhlullarının statistik nəzəriyyəsini vermişlər və \bar{h}^2 üçün

$$\bar{h}^2 = n \cdot B_e^2 \quad (2.32)$$

ifadəsini almışlar. Burada B_e -seqmentlər arasındaki qarşılıqlı təsirləri nəzərə almaqla düzəliş verilmiş məsafədir. Lakin real molekullarının məhluldakı vəziyyətini izah etmək üçün bu düzəliş də kifayət deyil.

Polimer molekulunun iki seqmenti fəzada eyni vəziyyətdə ola bilməzlər, yəni eyni yeri tuta bilməzlər. Bu zaman "siradan çıxarılmış həcm" problemi meydana çıxır. Bu həcmin mövcudluğu polimer molekulunun mümkün olacaq konfiqurasiyalarının

sayını azaldır, bu isə öz növbəsində valent bucaqlarının dəyişməzliyini pozur və rabitələr etrafında firlanmanı çətinləşdirir.

Polimer zəncirinin iki qonşu seqmentlərinin göstərilən interferensiya effekti statistik nəzəriyyəni qurduqda asanlıqla nəzərə alınır bilir və Kunun hesablamalarına görə seqmentin sadəcə olaraq effektiv uzunluğunun artması ilə ifadə olunur. Polimer zəncirinin bir-birindən uzaqda yerləşmiş seqmentlərinin qarşılıqlı təsirləri hesabına yaranan həcmi effektlər daha böyük rol oynayırlar. Bu effektləri nəzərə almağa Flori cəhd göstərmişdir və o, öz hesablamalarında qəbul etmişdir ki, h -in verilmiş qiymətinə uyğun konfiqurasiyaların sayı $W_0(h)$ Qauss funksiyasının konfiqurasiyaların həcmi effektlərlə qadağan olunmayan hissəsinə hasılı ilə ifadə olunur. Mümkün olan konfiqurasiyaların sayının azalması molekulyar zəncirin yiğilmiş yumağının effektiv həcmiminin artmasına səbəb olur. Onun uzunluq ölçüsünü xarakterizə edən $\sqrt{h^2}$ -kəmiyyəti artır və (2.32) düsturu

$$\bar{h}^2 = nA^2\zeta^2 \quad (2.33)$$

şəklini alır. Burada yumağın xətti genişlənməsini xarakterizə edən ζ -əmsalı polimer molekulunun seqmentlərinin sayı (n) ilə aşağıdakı kimi əlaqədardır:

$$\xi^5 - \xi^3 = c\sqrt{n} \quad (2.34)$$

Burada

$$c = \frac{27}{2^{5/2} \cdot \pi^{3/2}} \cdot \frac{l'}{A} \approx \frac{l}{A} \quad (2.35)$$

kimi təyin olunur.

Qeyd edək ki, seqmentin l -uzunluğu Kun seqmentinin uzunluğundan fərqlənir və müxtəlif sistemlər üçün həlloma istiliyindən və entropiyasından asılı olaraq müxtəlif olur.

Flori və Foksun sonrakı işlərində yiğilmiş molekulun uzunluq ölçüsünün $\sqrt{h^2} = nl^2$ qiymətinə nəzərən ξ -dəfə böyüməsi ni sistemin sərbəst enerjisinin dəyişməsi ilə bağlı olduğunu qə-

bul edərək $\xi = \left(\frac{\bar{h}^2}{\bar{h}_0^2} \right)^{1/2}$ kəmiyyəti üçün

$$\xi^5 - \xi^3 = c' \left(1 - \frac{\theta}{T} \right) M^{1/2} \quad (2.36)$$

ifadəsi alınmışdır. Burada c' və θ - verilmiş polimer-həllədici sistemi üçün sabit olub, həllolma istiliyi və entropiyasının qiymətlərindən asılıdır. (2.36) ifadəsindən görünür ki, $M=\infty$ olduqda temperaturun (T) verilmiş cüt üçün (polimer və həllədici) həllolmanın böhran temperaturu mənasını kəsb edən θ -temperaturundan böyük və ya kiçik olmasından asılı olaraq ξ -vahiddən böyük və ya kiçik ola bilər.

Volkensiteyn və Ptitsin polimer zəncirləri nəzəriyyəsi ilə real qazlar nəzəriyyəsi arasında analoziya apararaq göstəmişlər ki, polimer məhlullarında həcmi effektləri nəzərə alınması real qazlarda Van-der-vaals düzəlişini daxil etməyə, polimer molekulunun müxtəlif hissələri arasındaki cazibə qüvvələrinin təsirini nəzərə almaq isə "a" Van-der-Vaals düzəlişini daxil etməyə ekvivalentdir. Lakin polimer məhlullarında zəncirin elementləri arasındaki cazibə qüvvələri onların həllədici tərəfindən cəzb olunma qüvvələri tərəfindən qismən kompensə olunduqlarından bu sistemlərdə gedən proseslər daha mürəkkəbdirlər.

Sıradan çıxarılmış həcmi xarakterizə edən kəmiyyətlərdən biri də "ikinci virial əmsallar"-ının qiymətidir. Bu əmsal (B) molekulun seqmentləri arasındaki və seqmentlərlə həllədinin molekülləri arasındaki qarşılıqlı təsirləri eks etdirən yarımempirik bir əmsaldır.

Əvvəller göstərildiyi kimi, bu əmsal osmotik təzyiqin (Π) və molekuldan səpilən işığın intensivliyinin molekulyar çəkidən asılılığını eks etdirən düsturlara daxil olur.

$$\frac{\Pi}{RT} = \frac{c}{M} + Bc^2 \quad (2.37)$$

$$\frac{Hc}{\tau} = \frac{1}{M} + 2Bc \quad (2.38)$$

Buradan R -universal qaz sabiti, M -molekulyar kütlə, T -mütləq temperatur, s -məhlulun konsentrasiyası, τ -bulanıqlıq, H -səpilən işığın intensivliyini xarakterizə edən funksiyadır. İkinci virial əmsallar nəzəriyyəsi göstərir ki,

$$B \approx \left(1 - \frac{\theta}{T}\right) \quad (2.39)$$

(2.37) və (2.39) ifadələrinin müqayisəsindən görünür ki,

$$\left(\zeta^5 - \zeta^3\right) \approx B \quad (2.40)$$

Beləliklə, görürük ki, $B=0$ yəni $\theta = T$ olduqda $\zeta=1$ olur və molekulun məhluldakı ölçüsü

$$h^2 = n A^2 \quad (2.41)$$

ifadəsi ilə təyin olunur. Bu halda xarakteristik özlülük

$$[\eta] \sim M^{1/2} \quad (2.42)$$

düsturu ilə digər halda isə (2.33) düsturuna görə

$$[\eta] \sim K \cdot M^{1/2} \cdot \zeta^3 \quad (2.43)$$

ifadəsi ilə müəyyən olunur.

§2.5. Özlülünün məhlulun konsentrasiyasından asılılığı

Məlumdur ki, polimer məhlullarının məxsusi özlülüyü konsentrasiyadan xətti asılı deyil, lakin gətirilmiş özlülük konsentrasiyadan demək olar ki, xətti asılı olur.

Müəyyən olunmuşdur ki, konsentrasiya sıfra yaxınlaşdıqda ($c \rightarrow 0$) $\ln\left(\frac{\eta_{nisbi}}{c}\right)$ və $\frac{\eta_{max}}{c}$ -kəmiyyətlərinin limit qiymətiləri bir-birinə bərabər olur və əvvəllər göstərildiyi kimi, xarakteristik özlülük adlanır ($[\eta]$)

$$[\eta] = \lim_{c \rightarrow 0} \left(\frac{\ln \eta_{nisbi}}{c} \right) = \lim_{c \rightarrow 0} \left(\frac{\eta_{max}}{c} \right) \quad (2.44)$$

$\frac{\eta_{max}}{c}$ -kəmiyyəti konsentrasiyadan xətti asılı olaraq artlığı halda $\frac{\ln \eta_{nisbi}}{c}$ -kəmiyyəti daha kiçik bucaq əmsalı ilə xətti azalır (şəkil 2.2.)

Empirik yolla müəyyən olunmuşdur ki,

$$\ln \frac{\eta_{nisbi}}{c} = [\eta] - \beta [\eta]^2 \cdot c \quad (2.45)$$

Burada

$$[\eta] = \left(\frac{\ln \eta_{nisbi}}{c} \right)_{c \rightarrow 0} \quad (2.46)$$

və

$$\frac{\eta_{max}}{c} = \left(\frac{\eta_{max}}{c} \right)_{c \rightarrow 0} (1 + k' \eta_{max}) \quad (2.47)$$

(2.46)-ifadəsi daha əlverişli formada

$$\frac{\eta_{max}}{c} = \left(\frac{\eta_{max}}{c} \right)_{c \rightarrow 0} + k' \left(\frac{\eta_{max}}{c} \right)_{c \rightarrow 0}^2 \cdot c + \dots \quad (2.48)$$

Şəklində ifadə oluna bilər. (2.48)-düsturunda duru məhlullar üçün konsentrasiyanın daha yüksək üstləri daxil olan hədlər çox kiçik olduqları üçün nəzərə alınmaya bilərlər.

Onda (2.48)-düsturu

$$\frac{\eta_{max}}{c} = [\eta] + k' [\eta]^2 \cdot c \quad (2.49)$$


Şəklini alır. Burada $[\eta] = \left(\frac{\eta_{max}}{c} \right)_{c \rightarrow 0}$ olduğu nəzərə alınmışdır.

Riyazi göstərmək olar ki, (2.45) düsturunda $\beta = 0,50 - k'$ olur. Müxtəlif sistemlər üçün β və k' sabitləri müxtəlif qiymətlər alır. Məsələn, polivinilxloridin tsikloqeksanda məhlulu üçün $\beta = 0,12$ və $k' = 0,38$ asetilsellulozanın asetondakı məhlulu üçün isə $k' = 0,70$.

Gətirilmiş və xarakteristik özlülüklerin məhlulunun konsentrasiyasından empirik alınmış asılılığını Xaqqins izah etmişdir.

Həm Xaqqins həm də Kun $\frac{\eta_{max}}{c}$ -nin makromolekulun uzunluğundan asılılıq tənliyini almışdır. Bunun üçü onlar r radiuslu submolekulun əhatə olunduğu mayeyə nisbətən və sürəti ilə hərəkət edərkən ona təsir edən sürtünmə qüvvəsinin hesablanmasında Stoks qanunundan istifadə etmişlər

$$F = G\pi\eta_0 r v \quad (2.50)$$



Şəkil 2.2

(2.50) ifadəsi sonsuz duru məhlullar üçün alındığından η_0 -həllədicinin özlülüyü kimi qəbul edilə bilər. Əgər məhlul sonsuz duru olmazsa, onda (2.50) düsturunda həllədicinin η_0 -özlülüyü əvəzinə məhlulun özlülüyü daxil edilməlidir. Məlum olduğu kimi, məxsusi özlülük

$$\eta = \eta_0(1 + \eta_{max}) \quad (2.51)$$

düsturu ilə ifadə olunur. Onda biz

$$\frac{\eta_{max}}{c} = \left(\frac{\eta_{max}}{c} \right)_{c \rightarrow 0} \cdot (1 + \eta_{max}) \quad (2.52)$$

ifadəsini alarıq. Kiçik konsentrasiyalar üçün bu ifadəni

$$\frac{\eta_{max}}{c} = \left(\frac{\eta_{max}}{c} \right)_{c \rightarrow 0} + \left(\frac{\eta_{max}}{c} \right)_{c \rightarrow 0} \cdot c \quad (2.53)$$

düsturu ilə əvəz edə bilerik Lakin (2.53) düsturunun alınması zamanı qəbul olunmuşdur ki, 1) submolekullar bir-birindən o qədər uzaqda yerləşmişlər ki, onları əhatə edən maye selləri bir-birinə təsir etmir, 2) submolekullar sferik formaya malikdirlər, 3) submolekullar ölçülərinə görə həllədicinin molekullarından çox böyükdürlər, 4) həllədicinin molekulları submolekulu

aşdıqda heç bir sürtünmeyə rast gelmirlər və 5) enerjinin səpilməsini hesabladiqda submolekullarla həllədicinin molekulları arasındaki qarşılıqlı təsirlər nəzərə alınır. Bu deyilənlər Stoks qanununa k' əmsalını daxil etməklə nəzərə alına bilər. k' əmsalının qiyməti submolekulların və həllədicinin molekullarının ölçülərindən, formasından və koqəziya xassələrindən asılı olub, submolekulların sayından, yəni zəncirin uzunluğundan asılı olur. Onda (2.50) düsturunun əvəzinə

$$F = 6\pi k' \eta r v \quad (2.54)$$

alariq. Bu isə (2.47) və (2.48) ampirik düsturları ilə ekvivalent olan

$$\frac{\eta_{max}}{c} = \left(\frac{\eta_{max}}{c} \right)_{C \rightarrow 0} (1 + k' \eta_{max}) \quad (2.55)$$

ifadəsinə gətirib çıxarır.

Beləliklə, k' əmsalı $[\eta]$ xarakteristik özlülükə yanaşı sistemin reoloji xassələrini də xarakterizə edən daha bir sabit kimi qəbul edilə bilər. Xaqqinsə görə $[\eta]$ ilə k' -sabiti arasındaki fərq polimer seqmentinin və həllədicinin molekullarının ölçüsü, forması və koqəziya xassələri ilə müəyyən olunur, zəncirin uzunluğu və başqa faktorlardan asılı deyil. Belə halda eyni polimerin müxtəlif nümunə və fraksiyalarının eyni həllədicidə məhlulu üçün k' -sabitinin qiyməti eyni olmalıdır. Lakin bu hecdə həmişə belə olmur.

Xaqqins qarşılıqlı təsir sabitini (μ) həllədicinin tərkibindən asılı olaraq k' sabitinin dəyişməsi ilə müqayisə etmişdir və bu parametrlər arasında müəyyən analoqiya müşafidə etmişdir. Lakin bu parametrlərin molekulyar kütlədən asılılıqları arasında deyilən uyğunluq yoxdur. Molekulyar kütlənin böyük qiymətlərindən kiçik qiymətlərinə qədər azalması ilə k' -sabiti monoton azaldığı halda μ -sabitinin qiyməti cüzi azalır.

k' -sabitinin qiyməti və təbiəti haqqında yuxarıda qeyd olunanlar polimerlərin məhluldakı elə konsentrasiya oblastlarına

addır ki, bu konsentrasiya oblastında $\frac{\eta_{max}}{c} - c$ asılılığı xətti ol-

sun, yəni Xaqqins tənliyi ödənilmiş olsun. Belə halda, k' -sabit olduğundan, demək olar ki, bu konsentrasiya oblastında məhluluq quruluşunun hər hansı keyfiyyət dəyişiklikləri baş vermir.

Lakin polimerin məhluldakı konsentrasiyasını artırıqda, onun müəyyən qiymətində xətti asılılıq pozulur və $\frac{\eta_{max}}{c}$ -nin artımı bəzi hallarda monoton, bəzi hallarda isə sıçrayışla baş verir. Polimerin molekulyar kütləsi böyük olduqca $\frac{\eta_{max}}{c} - c$ asılılığının qrafikindəki düz xəttli hissə daha qısa olur. Polimerlərin polimerləşmə dərəcəsi nisbətən kiçik olan hallarda bu xətti hissə bəzən absis oxuna (c -oxuna) paralel olur və k' əmsalı sıfır bərabər qiymət alır ($k' = 0$).

Polimerlərin qatı məhlullarının özlülüyünün konsentrasiyadan asılı olaraq kəskin artmasını rəbitə düyünlərinin statistik artması hesabına zəncirli molekullardan ibarət assosiatların yaşama müddətlərinin artması ilə izah etmək olar. Əgər məhlulun konsentrasiyası elədirse ki, orta hesabla iki polimer molekuluna iki və ya ikidən çox mümkün molekullararası rəbitə (məsələn, hidrogen və dipol) düşür, onda iki molekulun bir-birinə bağlı halda yaşama müddəti bir rəbitəli halda yaşama müddətindən çox böyük olur. Məhlulun konsentrasiyası böyük olduqca bir assosiat daxil olan polimer molekullarının sayı və eləcə də assosiatın yaşama müddəti böyük olacaqdır. Bu assosiatlarla sərbəst molekullar arasında tarazlıq yaranır. Konsentrasiyanın sonrakı artması ilə məhlulun bütün həcmi, bütün hissələri bir-biri ilə qarşılıqlı əlaqədə olan tor strukturla əhatə olunacaqdır. Bəzi tədqiqatçıların fikrincə məhlulun çox böyük konsentrasiyalarında onun axması sapvari molekulların seqmentlərinin yerlərinin dəyişməsi ilə həyata keçir, həlledicinin rolü isə bu sıçrayışların ehtimalının artmasında özünü göstərir. Məhlulun özlülüyünün konsentrasiyadan asılı olaraq kəskin artması yalnız hidrodinamik qarşılıqlı təsirlərin güclənməsi ilə deyil, eyni zamanda

məhlulun axınının mexaniki və həndəsi tormozlanması ilə də sıx bağlıdır. Qatı məhlulların özlülüyü haqqındaki bu fikirlər Frenkel və Eyrinq nəzəriyyəsinə əsaslanan mülahizələrə uyğun gəlir. Polimerlərin qatı məhlullarının özlülüyünün konsentrasiyadan asılılığını ifadə etmək üçün müxtəlif tədqiqatçılar tərəfindən müxtəlif konsentrasiya oblastlarını əhatə edən empirik düsturlar təklif edilmişdir. Bu düsturların bəziləri aşağıda verilmişdir.

$$\lg \eta_{nisbi} = kc \quad - \text{Arrenius} \quad (2.56)$$

$$\eta_{nisbi} = \left(1 + \frac{2,5b}{6} \cdot s \right)^6 \quad - \text{Brede və Buay} \quad (2.57)$$

$$\lg \eta_{nisbi} = kc^n \quad - \text{Papkov} \quad (2.58)$$

$$\lg \eta_{nisbi} = (1+ac)^n \quad - \text{Beker} \quad (2.59)$$

$$\eta_{max} = k \cdot \frac{b_c \cdot c}{1-b \cdot c} \quad - \text{Mark} \quad (2.60)$$

$$\lg \frac{\eta_{max}}{c} = \lg [\eta] + k [\eta] \cdot c \quad - \text{Martin} \quad (2.61)$$

$$\lg \eta_{nisbi} = \left(k + \frac{75k^2}{1+1,5 \cdot kc} \right) \cdot c \quad - \text{Fikentşter} \quad (2.62)$$

(2.56)-(2.62) ifadələrində k , a , b , və n sabitlərdir. Bütün bu ifadələr kiçik konsentrasiyalarda Xaqqins tənliyinə çevrilirlər. (2.56) - (2.62) ifadələrində göstərilən asılılıqları və bu düsturlardakı sabitlərin fiziki mənasını nəzəri izah etmək üçün çoxlu sayda cəhdlər göstərilmişdir.

Özlülüyün konsentrasiyadan asılılıq əyrilərini təhlil edərək Brede və Buay göstermişlər ki, əyrinin birinci hissəsi bütün cismilər üçün (2.56) Arrenius tənliyi ilə konsentrasiyanın müəyyən qiymətindən sonra isə (2.58) Papkov tənliyi ilə xarakterizə olunur. (2.57) düsturunda Brede və Buay sabitini əlavə

$$V_0 = b(1+b \cdot c)^{a-1} \quad (2.63)$$

tənliyindən tapmışlar. Burada V_0 -hissəciyin Eynşteyn düsturuna görə tapılmış hidrodinamik həcmnin onun quru halda olan həcminə nisbətinə bərabördür. (2.63)-düsturundakı a -sabiti qatı məhlullarda müxtəlif faktorlar hesabına özlülüyün artmasını xarakterizə edir. Bu faktorlardan biri, yəni həll olan maddənin hissəciklərinin bir-biri ilə və həlledicinin molekulları ilə qarşılıqlı təsir qüvvələri statistik yumağın həcminə, deformasiyaya etməsилə və sıxılmasına güclü təsir göstərir. Konsentrasiya artdıqda polyar qruplara malik olan polimerlərin assosiasiya etməsini Brede və Buay bütün sistemi təra çevirən qrupların sayının fəza və zamana görə artması ilə izah edirlər.

§2.6. Polielektrolitlər

Əvvəlki paraqrafılarda elektrik yükünə malik olmayan polimerlərin məhlullarının reoloji xassələri təhlil edilmişdir. Lakin külli miqdara həm təbii, həmdə sintetik polimerlər mövcuddurlar ki, onların molekullarında ion yarada bilən qruplar vardır (məsələn, karboksil, sulfat, fosfor və amin qrupları). Belə polimerlər polielektrolitlər adlanırlar. Həll olan nişasta, pektin, aqar, zülallar kimi təbii, poliakrilatlar, polivinilpiridin və s. kimi sintetik polimerlər polielektrolitlərdir. İonlaşan qruplarının təbiətindən asılı olaraq turşu və əsas xarakterli polielektrolitlər mövcuddur.

Polielektrolitlərin məhlulları bir sıra spesifik xüsusiyyətlərə malikdirlər. Xüsusi halda, polielektrolitlərdə ionlaşa bilən qrupların olması nəticəsində qatı məhlullarda molekullararası qarşılıqlı təsirlər hesabına özlülüyün kəskin dəyişməsi və polielektrolitin ionlaşması nəticəsində meydana çıxan itələmə qüvvələri sayəsində duru məhlulların özlülüyünün kəskin artması polielektrolitlərin spesifik xüsusiyyətlərindəndir. Bunun nəticəsin-

$\frac{\eta_{max}}{c} = f(c)$ asılılığı xətti asılılıqdan kənara çıxır və ekstro-polyasiya yolu ilə xarakteristik özlülüyün bir başa təyin olunmasına imkan vermir. Lakin çoxdan məlum idi ki, polielektrolit-

lərin duru məhlullarına mineral duzların qatılması özlülüyün artmasına, bəzi hallarda isə bu artmanın aradan qalxması ilə nəticələnir.

Eynşteyn düsturunun yalnız yüksüz hissəciklərdən ibarət sistemə tətbiq olduğunu nəzərə alaraq və yük olduqda isə bu hissəciklərin sanki itələmə sferası ilə əhatə olunduğu müləhizəsinə əsaslanaraq Smoluxovski Eynşteyn düsturunun məxsusi özlülük üçün

$$\eta_{\max} = 2,5 \varphi \left[1 + \frac{1}{\chi \cdot \eta_0 \cdot r^2} \left(\frac{\zeta \varepsilon}{2\pi} \right)^2 \right] \quad (2.64)$$

ifadəsini almışdır. Burada χ -məxsusi elektrik keçiriciliyi, r -hissəciyin radiusu, ε -dielektrik sabiti, η_0 -həlledicinin özlülüyü, ζ -ikiqat layın elektrokinetik potensialıdır. Bu hadisə Smoluxovski tərəfindən "elektroözlülük" və ya "kvazi özlülük" adlandırılmışdır.

Qeyd etmək lazımdır ki, Smoluxovski düsturu deformasiya etməyən və kiçik konsentrasiyalarda həcmi dəyişməyən hissəciklər üçün alınmışdır. Smoluxovskiyə görə elektroözlülük effekti itələmə sferası ilə əhatə olunan "hissəciklərin" aktiv həcmının zahirən böyüməsinin nəticəsidir.

Lakin Dobri və başqaları tərəfindən aparılan təcrübələr göstərdi ki, Smoluxovski düsturu kəmiyyətcə özünü doğrultmur: təcrübədən məlum oldu ki, sferik hissəciklərin potensialının artması nəticəsində özlülüyün artımı bu artımın nəzeriyyədən alınan qiymətinə nisbətən müqayisə olunmayacaq dərəcədə kiçikdir. Zəncirvari polimer molekullarına isə Smoluxovski nəzəriyyəsi tətbiq oluna bilmir, çünki belə sistemlərdə nüfuz edilə bilməyən ikiqat laylara malik sərt kolloid hissəcikləri yoxdur. Ona görə ionlar makromolekulun tutduğu həcmdən sərbəst keçirlər və bərk ion atmosferinin yaratdığı elektroözlülük effekti müşahidə olunmayacaq dərəcədə kiçik olur. Lakin təcrübələr göstərir ki, məhz bu sistemlərdə elektroözlülük effekti çox böyük qiymətlər alır. Sonralar özlülüyün məhlulun konsentrasiyasından asılı olaraq kəskin artmasını izah etmək üçün bir sıra modellər təklif olunmuşdur.

Yumaqvari qırılmış polimer molekulunun müasir modelinə görə bu molekulun forması və effektiv həcmi, molekulun manqalarının mikrobroun hərəkəti nəticəsində formalaşır. Başqa sözlə molekulun genişlənməsi entropiya effektidir. Molekulun polyar qruplarının həqiqi solvatlaşması burada çox kiçik rol oynayır. Əgər zəncirvari molekul boyu ionlaşa bilən qruplar yerləşiblərsə dissosiasiya olduqda onların bir-birlerini itələmə qüvvələri nəticəsində molekulun effektiv həcmi böyüyür, dissosiasiya azaldıqda isə azalır. Bu isə məhlulun PH-ni dəyişdikdə və ona duz qatdıqda baş verir. Beləliklə, elektroözlülük effekti özünün yeni izahını tapır.

Makromolekulun ionlaşa bilən qruplarının sayının və onların ionlaşma dərəcələrinin artması makromolekulyar yumağın sıxlığının azalması ilə nəticələnir və bu isə məhlulun özlülüğünün artmasına səbəb olur. Polyar qrupların solvatlaşması isə özlülüğün artmasını zəiflədir. Bu səbəbdən polielektrolitlərin müxtəlif həlledicilərdəki məhlullarda və onlara müxtəlif əlavələr (duzlar, qeyri elektrolitlər və s.) etdikdə elektroözlülük effekti özünü müxtəlif cür biruzə verir. Bu prosesdə polyar qrupların molekuladxılı qarşılıqlı təsirləri də mühüm rol oynayır. Bu qarşılıqlı təsirlər isə öz növbəsində həlledicinin tərkibindən və onda həll olmuş elektrolitlərin və qeyrielektrolitlərin miqdardan asılıdır.

Polielektrolitlərin gətirilmiş özlülüğünün konsentrasiyadan (η_{max}/c) anomal asılılığında elektrolitik dissosiasiyanın rolu Füss və Straus tərəfindən tamamilə təsdiq olunmuşdur. Onlar göstərmışlər ki, bromlu polivinilpiridonun suda məhlulunda konsentrasiyasının müəyyən qiymətlərinə qədər ekvivalent elektrik keçiricilik az dəyişir, lakin onun sonrakı durulaşmasında kəskin artır. Hesablamalar göstərmişdir ki, bu zaman brom ionunun çox hissəsi polimerlə bağlı olur, brom ionlarının 20%-i isə sərbəst olaraq ion atmosferini yaradırlar. Bu məhlula etanol əlavə etdikdə brom ionlarının məhlulda nisbi miqdarı azalır və bu da elektroözlülük effektiinin azalmasına səbəb olur.

Beləliklə, demək olar ki, bütün polielektrolitlərin suda məh-

lullarını durulaşdırıldıqda $\frac{\eta_{max}}{c}$ kəmiyyəti kəskin artır və bu nisbetin konsentrasiyanı sıfır ekstropolyasiya etdikdə sonsuz böyük qiymət ($c \rightarrow 0$) alması bu sistemlər üçün xarakterik hesab oluna bilər.


Qeyri-elektrolitlər üçün gətirilmiş özlülüyün konsentrasiyadan alınmış Xaqqins düsturu əvəzinə elektrolitlər üçün

$$\frac{\eta_{max}}{c} = A + B\sqrt{c} \quad (2.65)$$

ifadesi alınır. Sonraki tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, polivinilpiridonun suda məhluluna KBr əlavə etdik-

də elektroözlülük effekti zəifləyir və bununla bərabər $\frac{\eta_{max}}{c} - c$

eyrisi öz formasını dəyişir və eyrinin forması kalium bromun miqdarından asılı olur. Kalium bromun məhluldakı konsentrasiyası polimer elektrolitindəki brom ionlarının konsentrasiyası ilə eyni tərtibdə olduqda



Şekil 2.3

$\frac{\eta_{max}}{c} - c$ öyrisi maksimum-

dan keçir. Kalium bromun konsentrasyasının daha büyük qiymətlərində bu maksimum aradan çıxır (vox olur) və bütün eýri

$\frac{\eta_{max}}{c}$ -nin daha kiçik qiymə-

$\frac{\eta_{max}}{c} - c$ asılılığı xətti xə-

rakter alır ve konsentrasyonun sıfır ekstropolyasiya etmek mümkün olur ve bununla da karakteristik özlülüyü tanımağa imkan verir. (Şekil 2.3).

Daha sonra Fuoss ve Straus göstermişler ki, xarakteristik özlülüğün əyilmiş molekulun effektiv həcmi ilə mütənasib olan

qiymətləri ion atmosferinin radiusundan

$$[\eta] = A \left(R + \frac{B}{\alpha} \right)^3 \quad (2.66)$$

kimi asılı olur. Burada A və B sabitlərdir. R – poliyonun Kun radiusu, α - ion atmosferinin radiusunun tərs qiymətidir. Belə halda Debaya görə

$$\alpha = \sqrt{\sum z_i^2 c_i} \quad (2.67)$$

olduğunu (z – ionun valenti, c_i – elektrolitin konsentrasiyasıdır) nəzərə alsaq xarakteristik özlülük üçün

$$[\eta]^{1/2} = f(c_i)^{-1/2} \quad (2.68)$$

ifadəsini yaza bilərik. (2.68) düsturundan göründüyü kimi bu asılılıq başlanğıcda tam xəttidir və onun kalium bromun sonsuz böyük konsentrasiyasına ekstropolyasiya etdikdə polielektrolitik xarakteristik özlülüğünün həqiqi $[\eta]$ qiymətini tapırıq.

Sonralar Fuoss və Kasers xarakteristik özlülüğün konsentrasiyadan əvvəl göstərilmiş asılılığı əvəzinə

$$\frac{\eta_{max}}{c} = \frac{A}{1 + B\sqrt{c}} + D \quad (2.69)$$

ifadəsini tapmışlar. Göründüyü kimi, (7.69) konsentrasiyanın sıfıra bərabər qıymətində

$$\left(\frac{\eta_{max}}{c} \right)_{c \rightarrow 0} = [\eta] = A + D \quad (2.70)$$

şəklinə düşür. Beləliklə, $A+D$ adı polimerlərin xarakteristik özlülüğünə uyğun gelir.

§2.7. Həlledicinin keyfiyyətinin və temperaturunun xarakteristik özlülüyü təsiri

Xarakteristik özlülük həllədicinin keyfiyyətindən, yəni onun polimerə olan termodinamik hərisliyindən asılıdır. Bu asılılığı ilk dəfə Mark öyrənmişdir. Makromolekulyar yumaq müxtəlif həllədicilərdə müxtəlif ciür şisir. Həllədicinin polimerə hərisliyi böyük olduqca polimer daha çox şisir, onun ölçüləri və xarakteristik özlülüyü daha böyük qiymətlər alır. Ona görə də adətən, polimer molekullarının ölçüləri θ - həllədicilərdə, polimer molekulları ilə qarşılıqlı təsirdə olmayan həllədicilərdə tapılır. Flory xarakteristik özlülünün θ - həllədicidə polimer molekullarının ucları arasındaki məsafənin orta kvadratik $(\bar{\eta}_\theta^2)^{1/2}$ qiymətindən asılılığı üçün aşağıdakı ifadəni tapmışdır.

$$[\eta] = \Phi_0 \frac{(\bar{\eta}_\theta^2)^{1/2}}{M} \quad (2.71)$$

Burada M – polimerin molekulyar kütləsi, Φ_0 – bütün polimerlər üçün universal viskozimetrik sabitdir. $[\eta]$ -ml/qr – larla ölçülersə $\Phi_0 = 2,8410$ qiymətini alır.

Qeyri ideal həllədicilərdə polimer dumanının ölçüsü onun həllədicidə şisməsi nəticəsində θ -həllədicilərdə olduğundan α -dəfə böyük olur. Onda (7.70) əvəzinə

$$[\eta] = \Phi_0 \cdot \alpha^3 \frac{(\bar{\eta}_\theta^2)^{1/2}}{M} \quad (2.72)$$

alınır. Təcrübə göstərir ki, eyni polimerin müxtəlif həllədicilərdə ki, məhlulları üçün $[\eta]$ -nın ölçülmüş qiymətləri ilə ikinci virial (A_2) əmsallarının qiymətləri arasında müəyyən korrelyasiya mövcuddur. A_2 -nın böyük qiymətlərində $[\eta]$ -nın qiymətləri böyük olur. Sərtzəncirli polimerlər üçün belə korrelyasiya zəif olur. Xarakteristik özlülüğünün təcrübi tapılması ikinci virial əmsalların ölçülməsindən daha asan olduğu üçün həllədicinin keyfiyyəti $[\eta]$ kəmiyyəti ilə qiymətləndirilir və aydınlaşdır ki, $[\eta]$ -nın qiyməti böyük olduqca həllədicinin keyfiyyəti daha yaxşı olur.

Kriqbaum ikinci virial əmsal ilə xarakteristik özlülüyü əla-qələndirən yarımempirik düstur təklif etmişdir.

$$[\eta] = [\eta]_\theta + 0,50 A_2 M \quad (2.73)$$

Burada $[\eta]_\theta$ - xarakteristik özlülünün θ -həllədicidə ölçülən qiymətidir. Bu düsturdan görünür ki, A_2 -böyük olduqda $[\eta]$ -nin qiyməti də böyük olur.

Mütəhərrik zəncirli polimerlər üçün Stokman-Fiksman tənliyi daha geniş istifadə olunmuşdur:

$$[\eta] = K_\theta M^{1/2} + 0,51 B M \Phi_0 \quad (2.74)$$

K_θ - θ -həllədicidə təyin olunan sabit, M -polimerin molekulyar kütłəsi, B -qarşılıqlı təsir parametri χ_1 ilə

$$B = v_{\text{mex}} (1 - 2\chi_1) \bar{V}_1 N_A \quad (2.75)$$

İfadəsi ilə əlaqədar olan kəmiyyətdir. Burada v_{mex} -polimerin məxsusi həcmi, \bar{V}_1 -həllədicinin parsial molyar həcmi, N_A - Avoqadro ədədidir. Biz (11) tənliyini


$$\frac{[\eta]}{\sqrt{M}} = K_\theta + 0,51 \Phi_0 B \sqrt{M} \quad (2.76)$$

Şəklində yaza bilərik. Əgər $\frac{[\eta]}{\sqrt{M}} - \sqrt{M}$ - asılılığının qrafikini

qursar alınan düz xəttin ordinat oxundan kəsən parçaya görə K_θ ni, onun bucaq əmsalına görə isə B -ni və sonra isə (2.75) düsturu vasitəsi ilə χ_1 -nın qiymətini tapa bilərik.

Xaqqinsin vizkozimetrik sabiti (k') də həllədicinin təbiətin-dən asılıdır. Lakin k' -ilə A_2 arasında korelyasiya yalnız mütəhərrik zəncirli polimerlər üçün müəyyən edilmişdir. Bu halda A_2 , yəni həllədicinin polimerə hərisliyi böyük olduqda k' - kiçik olur. Sərt-zəncirli polimerlər üçün bu iki kəmiyyət arasında heç bir korelyasiya yoxdur.

Bir çox hallarda həllədiciinin keyfiyyətinin pisləşməsi (onun polimerə hərisliyinin azalması) ayrı-ayrı mayeləri seçməkə yox, yaxşı həllədiciyə pis həllədici əlavə etməklə əldə olunur. Sistemdə pis həllədiciinin miqdarı artıqca məhlulda polimer yumağı çox sıxlır, yəni $[\eta]$ -kiçik olur. Doğrudan da bəzi sistemlərdə yaxşı həllədiciyə əlavə olunan həllədiciinin konsentrasiyası artdıqda $[\eta]$ -nın azalması müşahidə olunur. Lakin bir çox sistemlər üçün $[\eta]$ və k' ilə yaxşı həllədiciyə əlavə olunan pis həllədiciinin konsentrasiyası arasında ekstremal asılılıq müşahidə olunur (Şəkil 2.4).



Şəkil 2.4

Belə asılılıq ona görə baş verir ki, əvvəlcə pis həllədiciinin əlavə olunan ilk hissələri həllədici qarışığın keyfiyyətini yaxşılaşdırır, bu zaman $[\eta]$ artır k' isə azalır sonrakı əlavələr isə pisləşdirilir və $[\eta]$ -azalır, k' - isə artır. Son vaxtlar belə ekstremal asılılıq bir çox sistemlərdə müşahidə olunmuşdur. Xarakteristik özlülüyün iki dənə additiv qiyməti


$$[\eta]_{add} = [\eta]_1 \varphi_1 + [\eta]_2 \varphi_2 \quad (2.77)$$

düsturu ilə hesablanır. Burada $[\eta]_1$ və $[\eta]_2$ – polimerin hər bir mayedə ölçülmüş xarakteristik özlülükleri, φ_1 və φ_2 isə bu mayelərin binar qarışqda həcm paylarıdır. Xarakteristik özlülüyün ölçülmüş və aditiv qiymətləri arasındaki fərq həm müsbət, həmdə mənfi qiymətlər ala bilər. $[\eta]$ -nın bu xarakteri iki faktorla- mayeləri bir-biri ilə qarşılıqlı təsirləri və onlardan birinin polimerdə adsorbsiyasının digərinin adsorbsiyasında böyük olmasına dair. Əgər mayelər bir-biri ilə zəif qarşılıqlı təsirdədirlərsə, onlar polimerlə güclü qarşılıqlı təsirdə olurlar və belə sistemdə polimer yumağı çox şisir və $[\eta] > [\eta]_{add}$ olur. Əksinə, mayelər bir-biri ilə güclü qarşılıqlı təsirdədirlərsə onda onların polimerlə qarşılıqlı təsirləri zəif olur və yumağ zəif şisir və

$[\eta] < [\eta]_{add}$ olur.

Bələliklə, nəzəriyyədən görünür ki, χ və $\Delta[\eta]$ kəmiyyətlərinin işarələri uyğun gəlir və bu fakt təcrübədə təsdiq olunur. Lakin qeyd etmək lazımdır ki, bu uyğunluq keyfiyyət xarakteri daşıyır.

Xarakteristik özlülük temperatur artlığında bəzi hallarda artır, bəzi hallarda isə azalır. Bu dəyişmə həllədicinin polimerə termodynamik hərisliyinin temperatur əmsalı ilə və xüsusi halda sistemin ikinci virial əmsalını temperatur əmsalı ilə əlaqədardır. (Şəkil 2.5).



Şəkil 2.5

Θ

gər həllədicinin polimer termodynamik hərisliyi temperatur artlığı yaxşılaşırsa (A_2 -artır), polimer yumağı çox şişir və $[\eta]$ artır. Bu, məhlulun fazalara ayrılmاسının yuxarı böhran temperaturunun (AYBT) olduğu sistemlər üçün doğrudur. Bəzən əksinə temperatur artlığında polimerə hərislik (A_2) və $[\eta]$ azalır. Bu isə fazalara ayrılmanın aşağı böhran temperaturu (AABT) olan sistemlər üçün doğru olur.

§2.8. Qatı polimer məhlullarının reoloji xassələri

Məhlulda maddənin molekulları bir-biri ilə qarşılıqlı təsirdə olurlarsa, belə məhlullar qatı məhlullar adlanırlar. Polimer məhlullarında bu qarşılıqlı təsirlər nəticəsində özlülük kəskin olaraq artır və onun qiyməti təmiz həllədicinin özlülüyündən dəfələrlə böyük olur.

Ferri nisbi özlülüyü yüzdən artır olan $(\eta_{\text{mah}}/\eta_{\text{halled}}) \geq 100$ məhlulları qatı məhlullar hesab olunmasını təklif etmişdir.

Qatı polimer məhlullarının reoloji xassələrinin tədqiqi həm polimerlərin yenidən emal texnologiyasının qarşısında duran məsələlər baxımından, həm də onların fluktuasiya xarakterli fəza torunun quruluşu haqqında qiymətli məlumatlar almaq baxımından çox maraqlıdır. Daxilində həllədici yerləşən fluktuasiya xarakterli fəza toru müəyyən cixlıqla qablaşmış makromolekullardan təşkil olunmuş aqreqatlardan və assosiatlardan ibarətdir.

Məhlulun makromolekullar və həllədici tərəfindən tutulmayan sərbəst həcmi, sıxlığı və toru əmələ gətirən aqreqatların nizamlılıq dərəcəli bu cür torun quruluşunun əsas elementləridir.

Məhlulun deformasiya ya məruz qaldıqda fluktuasiya torunun və makromolekulyar aqreqatların dağılıması və makromolekulyar yumaqların yüksəkelastikliyi yaranan (açılması) prosesləri başlayır.

Əgər məhlula tətbiq olunan mexaniki enerji molekulların istilik hərəkətlərinin enerjisi ilə eyni tərtibdədirse, başqa sözlə, deformasiya sürəti kiçikdirse, onda məhlulun quruluşunun dəyişməsi də kiçik olur və bu dəyişmələr istilik hərəkəti nəticəsində aradan qalxır. Buna görə də məhlulun quruluşu axmadan əvvəl və axmadan sonraq praktiki olaraq eyni olur. Bu mənada $\sigma_{\text{sür}}$ və $\dot{\varepsilon}$ kəmiyyətlərinin kiçik qiymətlərində ölçülən ən böyük Nyuton özlülüyü quruluşu dəyişməyən məhlulun axmasını xarakterizə etdirir və ona görə də müxtəlif faktorların η_0 -nın qiymətinə təsirini öyrənməsi çox vacibdir.

§2.9. Qatı məhlulların ən böyük Nyuton özlülüyünə (η_0) - təsir edən amillər

1. Məhlulun konsentrasiyasının təsiri

Polimer məhlullarının xassələri iki qrupa bölünə bilən müxtəlif nəzəriyyələr baxımından geniş konsentrasiya oblastında təhlil edilmişdir.

Onlardan biri məhlulda özlərini biri məhlulda özlərini müstəqil quruluş vahidli kimi onlardan molekulyar yumaaqların mövcudluğu təsəvvürlerinə (duru məhlullar yaxınlaşması), ikincisi isə flüktuasiya toru və sərbəst həcmi olması təsəvvürlerinə (polimer ərintiləri yaxınlaşması) əsaslanır.

Birinci qrup nəzəriyyələrə əsaslanaraq alınan nəticələr mütəhərrrik zəncirli polimerlərin duru məhlullarında özlərini doğrudurlar.

Sərbəst həcm təsəvvürlerinə əsaslanaraq alınan tənliklər isə qatı polimer məhlullarının özlülüyünün konsentrasiyadan asılılığını dəjaha yaxşı təsvit edir. Duru məhlullar üçün ilk tənlik Fudjiti və Kisimeto tərəfindən təklif olunmuşdur.

$$-\frac{1}{\ln \alpha_c} = f(T, \varphi_1^*) + \frac{f(T, \varphi_1^*)}{\beta'(T)} \cdot \frac{1}{(\varphi - \varphi_1^*)} \quad (2.78)$$

$$\alpha_c = \frac{\eta(T, \varphi_1) (1 - \varphi_1^*)}{\eta(T, \varphi_1^*) (1 - \varphi_1)} \quad (2.79)$$

Burada $\eta(T, \varphi_1)$ və $\eta(T, \varphi_1^*)$ - T -temperaturunda həllledicinin həcmi payları φ_1 və φ_1^* olan məhlulların özlük əmsalları (ikinci məhlul standart məhlul kimi seçilmişdir), $f(T, \varphi_1^*)$ - standart konsentrasiyalı məhlulun nisbi sərbəst həcmi, $\beta'(T)$ - polimerlə həllledici arasındaki qarşılıqlı təsir funksiyasıdır.

$$(2.78) \text{ düsturundan görünür ki, } \frac{1}{\ln a_c} - f\left(\frac{1}{\varphi_1 - \varphi_1^*}\right)$$

asılılığı düz xətt olmalıdır və bu düz xəttin bucaq əmsalına görə $\beta'(T)$ funksiyasını, bu dır xəttin ordinat oxunu kəsərək ayırdığı parçanınq vasitəsilə isə $f(T, \varphi_1^*)$ funksiyasını tapmaq olar. Qeyd edək ki, standart kimi istənilən konsentrasiyalı məhlul və ya təmiz polimer ($\varphi_1^* = 0$) götürülə bilər.

Bir çox polimer-həllədici sistemləri üçün (2.79) düsturu təcrübi olaraq yoxlanılmış və $\varphi_2 < 0,5$ olan məhlullar üçün təcrübədən alınan nəticələrlə bu düsturdan alınan nəticələrin üst-üstə düşdükəri müəyyən edilmişdir.

Bukki və Kelli polimerin və həllədinin sərbəst həcmi üçün (V_{f_2} və V_{f_1}) tapılmış qiymətlərindən istifadə edərək polimer məhlulunun özlülüğünü konsentrasiya ilə əlaqələndirən ikinci tənliyi almışlar.

$$f_2 = \frac{V_{f_2}}{V} = 0,025 + 4,8 \cdot 10^{-4}(T - T_s) \quad (2.80)$$

$$f_1 = \frac{V_{f_1}}{V} = 0,025 + \alpha_s(T - T_s') \quad (2.81)$$

Burada f_1 və f_2 - uyğun olaraq, həllədinin və polimerin sərbəst həcmə verdiyi paylar, $0,025$ – maddənin şüşələşmə temperaturunda nisbi sərbəst həcmi, $4,8 \cdot 10^{-4} (1/^\circ C)$ - polimerin istidən genişlənmə əmsalı, α_s - həllədinin istidən genişlənmə əmsalı ($10^{-3} \frac{1}{^\circ C}$ tərtibində olur), T_s , T_s' – polimerin və həllədinin şüşələşmə temperaturlarıdır.


Sərbəst həcmələrin additivliyini qəbul edərək müəlliflər

$$\begin{aligned} \ln(\eta / B) = & 4 \ln d_2 \left\{ \varphi_2 [0,025 + 4,8 \cdot 10^{-4} (T - T_s)] + \right. \\ & \left. + (1 - \varphi_2) [0,025 + \alpha_s (T - T_s')] \right\}^{-1} \end{aligned} \quad (2.82)$$

düsturunu almışlar. Burada d_2 – polimerin məhlulda sıxlığı və ya kütlə konsentrasiyası, φ_2 – polimerin məhlulda həcm hissəsi, η – məhlulun özlülüyü, B – polimerin molyar kütləsindən asılı parametrdir. Bu düstur bir sıra sistemlər üçün yoxlanılmış və müəyyən olunmuşdur ki, təcrübi nəticələrlə hesablamadan alınmış nəticələr həll olmuş polimerin şüşələşmə temperaturundan yuxarı temperaturlarda daha yaxşı üst-üstə düşürlər. Lakin bəzi sistemlərdə sərbəst həcm lərin additivliyi ödənilmədiyindən təcrübə ilə nəzəriyyənin verdiyi nəticələr bir-birindən fərqlənirlər.

2. Molekulyar kütlənin təsiri

Polimerlərin qatı məhlullarının özlülüyünün loqarifminin ($\lg \eta$) polimerləşmə dərəcəsinin loqarifmindən ($\lg n$) asılılığı təmiz polimerlərdə olduğu kimi polimerləşmə dərəcəsinin börran qiymətində kəsişən iki düz xəttlə ifadə olunur (şəkil 2.6).



Şəkil 2.6

Şəkil 2.6-də düz xətlərin kəsişmə nöqtələri n_b -nin qiymətlərini artırır. Lakin polimerləşmə dərəcəsinin məhlulun konsentrasiyasına

Şəkildən görmək olar ki, polimerləşmə dərəcəsinin $n > n_b$ qiymətlərinə də düz xəttin bucaq əmsali polimerin müxtəlif həcm hissələrindəki bütün məhlullar üçün eyni olub, 3,4-ə bərabərdir.

Bukkinin nəzəri mülahizələrinə əsasən məhlulun konsentrasiyası azaldı-

hasili dəyişməyərək ($n_b \cdot c$) təxminən sabit qalır. Bu hasil polimerin təbiətindən asılıdır. Polimer zənciri sərt olduqda $n_b \cdot c$ hasili daha kiçik olur.

Temperatur artdıqda $n_b \cdot c$ hasili cüzi olaraq artır. Qeyd edək ki, polimerləşmə dərəcəsinin böhran qiyməti (n_b) məhlulda flüktuasiya fəza torunun yaranmağa başlaması halına uyğun gəlir. Şəkildəki qrafiklərdən alınan nəticələr və $n_b \cdot c$ hasilinin sabitliyi göstərir ki, fəza flüktuasiya toru polimerin molyar kütləsi böyük olduqca məhlulun daha kiçik konsentrasiyalarında əmələ gəlir.

3. Həllədicinin təsiri

Polimer məhlullarının özlülüyü polimerin məhluldakı həcm payı ilə yanaşı həllədicinin təbiətindən də asılıdır. Burada əsas rolu həllədicinin özlülüyü, həllədicinin polimerə termodinamik hərisliyi və ya onun keyfiyyəti oynayır. Əgər, iki həllədicinin polimerə hərisliyi eyni, özlülükleri fərqlidirsə, onda özlülüyü böyük olan həllədicidəki məhlulun özlülüyü daha böyük olur. Bu fərq nisbətən kiçik olur. Lakin həllədicilərin polimerə termodinamik hərisliklərinin fərqi məhlulun özlülüyünə əsaslı sürətdə təsir göstərir və bu təsir polimer zəncirinin sərtliyi və zəncirlərarası qarşılıqlı təsir böyük olduqda özünü daha çox bürüzə verir.

Mütəhərrik zəncirli polimer (məsələn polidimetilsilosan) məhlullarının özlülüyü məhlulun praktik olaraq bütün konsentrasiya oblastında həllədicinin polimerə hərisliyi azaldıqda (həllədicinin keyfiyyəti pisləşdikdə) azalır, sərt zəncirli və poliyar polimer (məsələn asetatselluloza) məhlulların özlülüyü isə artır.

Mütəhərrik zəncirli polimer məhlullarının, həllədicinin keyfiyyəti pisləşdikcə özlülüyünün azalması, makromolekulyar yumaqların sixılması ildə izah olunur. Lakin sərtzəncirli polimer məhlullarının həllədicinin keyfiyyəti pisləşdikcə özlülüyünün artması bu cür izahi oluna bilməz. Bu, həllədicini-

nin polimer molekullarından ibarət aqreqatların dağılması ilə izah oluna bilər. Aydındır ki, həllədici termodinamik mənada yaxşıdırsa, yəni polimerə hərisliyi böyükdürse, o polimerin quruluşunu daha çox dağıdır və ona görə də məhluldukı flüktuasiya toru belə halda çox da sıx olmur.

Pis həllədici isə yalnız möhkəm olmayan quruluş oblastlarına girə bilir və daha möhkəm quruluşa malik olan oblastlar dağılmamış qalırlar. Ona görə məhlulun flüktuasiya toru daha sıx olur və bu isə özlülüğün daha böyük qiymətlərinə gətirir.

Bələliklə, həllədinin termodinamik keyfiyyətinin pisləşməsi həm makromolekulların konformasiyasına, həm də onların aqreqatlaşma dərəcəsinə təsir göstərir ki, bunların birincisi özlülüyü azaldır, ikincisi isə artırır. Əgər bu iki effekt bir-birini konpensə edərsə, onda polimer məhlulunun özlülüyü həllədinin keyfiyyətindən asılı olmur.

Bu nəticələr göstərir ki, duru məhlullarda müşahidə olunan qanunauyğunluqları qatı məhlullara aid etmək olmaz. Doğrudan da, məsələn, duru məhlullarda həllədinin özlülük azalır, qatı məhlulların isə nisbi özlülüyü artır.

4. Temperaturun təsiri

Polimer məhlullarının Nyuton özlülüğünün qiyməti, kiçik-molekullu mayelerdə olduğu kimi, temperaturun artması ilə azalır və bu, adətən istilik hərəkətinin təsiri nəticəsində məhlulun quruluşunun dəyişməsinə əsasən izah olunur. Temiz mayelərdən fərqli olaraq məhlullarda temperatur artdıqda istilik hərəkətinin intensivliyinin artması ilə yanaşı həllədinin həll olan maddəyə termodinamik hərisliyi, başqa sözlə, həllədinin keyfiyyəti dəyişir. İstilik hərəkətinin intensivliyinin artması həmişə özlülüğün azalmasına səbəb olur, lakin həllədinin keyfiyyəti temperaturdan asılı olaraq müxtəlif cür dəyişir, temperaturun artması ilə həllədinin keyfiyyətinin yaxşılaşması istilik hərəkəti kimi məhlulun quruluşunun dağılması istiqamətində təsir edir və bələliklə, özlülük bu halda kəskin azalır. Bu ota qədər temperaturlarında polimerin keçiyəcək piş, temperatur artdıqca isə keyfiyyətcə yaxşı həllədilərdəki

məhlullarda baş verir. (şəkil 2.7, 2 əyrisi.). Əgər temperatur artıqda həlledicinin keyfiyyəti pisləşirsə, onda məhlulu qızdırıqda, onun quruluşu dağılmır, əksinə yeni quruluş yaranır və bu, istilik hərəkətinin təsirini zəiflədir. Bu səbəbdən ikinci halda özlülük temperaturun dəyişməsindən asılı olaraq zəif dəyişir. (şəkil 2.7, 1 əyrisi).

Beləliklə, əgər otaq temperaturunda polimerin pis həlledicidəki məhlulunun özlülüyü yaxşı həlledicidəki məhlulun özlülüyündən çox böyükdürə, temperaturun artması ilə bu məhlullar eyni özlülüyü bərabər ola bilir başqa sözə, temperatur artıqda polimerin pis və yaxşı həlledicidəki məhlularının özlülüklerinin fərqi aradan qalxır.

Beləliklə, yadda saxlamaq lazımdır ki, temperaturun polimerlərin qatı məhlullarının özlülüyünə təsiri eyni zamanda həlledicinin termodynamik keyfiyyətinin temperaturdan necə asılı olması ilə sıx əlaqədardır. Hər bir polimer üçün xarakterik olan müəyyən temperatur oblastı vardır ki, bu oblastda məhlulda baş verən quruluşun əmələ gəlməsi prosesi nəticəsində temperaturun artması ilə özlülük artır.

Qatı məhlullar üçün özlülüyün temperatur asılılığı

$$\eta = Ae^{\frac{\Delta G_{\text{öz}}}{RT}} \quad (2.83)$$

Frenkel-Eyrinq tənliyi ilə ifadə olunur. Burada $\Delta G_{\text{öz}}$ -özlü axma prosesinin aktivləşmə Gibbs sərbəst enerjisi, R -universial qaz sabiti, T -mütləq temperatur və A -sabitidir.

Özlü axmanın aktivləşmə parametlərinin hesablanması eksponentin əmsalının qeyri-müəyyənliyi nəticəsində çətinləşir.

(2.83) ifadəsində $e^{\frac{\Delta G_{\text{öz}}}{RT}}$ -həddinin ölçü vahidi olmadıqından A -sabit mayenin çox yüksək temperaturlardakı özlülüyünü xarakterizə edir, çünkü belə temperaturlarda $e^{\frac{\Delta G_{\text{öz}}}{RT}} > 1$ olur.


Məlumdur ki, çox yüksək temperaturlarda, yənimayenin-temperaturu qaynama temperaturuna yaxınlaşdıqda ($T \rightarrow T_{\text{qay}}$) bütün mayelərin özlülüyü 10^{-4} Pa·s qiymətinə yaxınlaşır.

$T > T_{qav}$ temperaturlarda maye buxara çevrilir və eyni zamanda məlumdur ki, yüksək temperaturlarda qazların özlülüyünü 10^{-4} Pa·s qiymətinə yaxınlaşır. Qeyd edək ki, plazmanın da özlülüyü bu qiymətə yaxınlaşır. Beləliklə, özlülünün bu qiyməti istənilən maye üçün xarakterikdir və bu prosesə $\tau = 10^{-12} \div 10^{-13}$ saniyədən çox relaksasiya müddəti uyğun gəlir. Bu atomların rəqsini hərəkətlərinə uyğun gələn özlülükdür. Beləliklə, Kobekonun təklifi etdiyi kimi (2.83) ifadəsindəki eksponentin əmsalı bütün cisimlər üçün eyni olub, $A = 10^{-4}$ Pa·s qiymətini alır. Onda (2.83) ifadəsindən

$$\Delta G_{\text{öz}} = 2,303RT \lg \frac{\lambda}{10^{-4}} \quad (2.84)$$

$$\lg \eta = \lg 10^{-4} - \frac{\Delta S_{\text{öz}}}{2,303 \cdot K} + \frac{\Delta H_{\text{öz}}}{2,303 \cdot K} \cdot \frac{1}{T} \quad (2.85)$$

alarıq. Özlük məlum olarsa (2.84) ifadəsindən $\Delta G_{\text{öz}}$ -ün qiymətini, (2.85) ifadəsindən isə $\lg \eta = 1/T$ -asılılığından özlü axmanın aktivləşmə istiliyini və onların fərqindən axmanın aktivləşmə entropiyasını tapa bilərik. Axmanın aktivləşmə parametləri məhlulun quruluşunun dəyişməsinə çox həssasdır. Özlü axmanın aktivləşmə istiliyi $\Delta H_{\text{öz}}$ məhlulun möhkəmliyi,




aktivləşmə entropiyası isə onun nizamlılıq dərəcəsi haqqında qiymətli məlumatlar verir. Məsələn, qeyri-polyar və az polyar, başqa sözlə, mütəhərrik zəncirli polimerlərin məhlulları üçün geniş temperatur diapozonunda $\lg \eta = f\left(\frac{1}{T}\right)$ asılılığının düzxətti olması xarakterikdir (Şəkil 2.7-də 1 xətti).

Bu, o deməkdir ki, $\Delta H_{\text{öz}}$ və $\Delta S_{\text{öz}}$ kəmiyyətləri verilmiş tempe-

ratur intervalında temperaturdan asılı deyirdilər. Bu zaman onların qiymətləri kiçik olur ki, bu isə quruluşun möhkəm olmasına və nizamsızlığına dəlalət edir (şəkil 2.8, a və 2.8, b-də 1 düzxətləri).

Polyar polimerlərin məhlulları üçün $\lg \eta - 1/T$ -asılılığı əyri xəttli olur (şəkil 2.7-də, əyri 2). Bu halda ΔH_{oz} -kəmiyyətinin qiyməti əyrinin hər bir nöqtəsinə çəkilmiş toxunanın bucaq əmsali vasitəsilə tapılır. ΔH_{oz} və ΔS_{oz} kəmiyyətlərin temperaturun funksiyalarıdır (2.8, a və b, 2 əyriləri) və kiçik temperaturlarda məsələn, asetat sellüloza üçün uyğun olaraq $\Delta H_{\text{oz}} = 188,5$ kC/mol, $\Delta S_{\text{oz}} = 290,5$ kC/mol qiymətlərini alırlar. Bu isə kiçik temperaturlarda məhlulun möhkəm nizamlı quruluşa malik olduğunu göstərir. Şəkildən göründüyü kimi, məhlulu qızdırıldıqda onun quruluşu dağılır və ΔH_{oz} və ΔS_{oz} yüksək temperaturlarda kəskin azalır. Əksər hallarda bu iki effekt bir-birini kompensə edir və ΔG_{oz} -ün qiyməti kiçik olur və temperaturdan asılı olmur (şəkil 2.8, c-də 1 və 2 xətləri)




Şəkil 2.8.

Polimer məhlullarının axmasının aktivləşmə parametlərinin polimerin konsentrasiyasından və molar kütłesindən asılılığı şəkildə göstərilmişdir. Göründüyü kimi, aktivləşmə istiliyi

molyar kütlə arttıkça molyar kütlənin müəyyən qiymətinə qədər artır sonra isə sabit qalır, aktivləşmə entropiyası kəsilməz olaraq azalır və bu səbəbdən həm özlülük, həm də aktivləşmə sərbəst enerjisi kəsilməz olaraq artır.

Deyilənlərdən aydın olur ki, molyar kütlə arttıkça aktivləşmə istiliyinin praktik olaraq sabit qalmasına baxmayaraq aktivləşmə sərbəst enerjisi aktivləşmə entropiyasının azalması hesabına kəskin artır.



Şəkil 2.9.

Şəkil 2.9, b-dən göründüyü kimi, aktivləşmə entropiyası müxtəlif işarəlilərlə ala bilər. Əgər məhlulun quruluşunun dağlı-

dağılması üstünlük təşkil edirəsə, hər bir axma aktında sistem daha nizamsız olur və aktivləşmə entropiyası müsbət olur. Əgər axma aktında makromolekulların açılması və istiqamətlənməsi üçün gelirəsə, onda axma zamanı sistem daha nizamlı olur və aktivləşmə entropiyası mənfi olur. Polimerin molyar kütləsi azaldıqda, onun yayılma dərəcəsi azalır və orientasiya effekti özünü az biruzə verir və ΔS -in mənfi qiymətləri modulca azalır və sonra öz işarəsini dəyişir.

Məhlulun axmasının aktivləşmə istiliyinin konsentrasiyadan asılılığı müxtəlif həllədicilərdə müxtəlif olur. Termodynamik yaxşı həllədicilərdə məhlulun aktivləşmə istiliyi ΔH_{oz} monoton olaraq artır (şəkil 2.9, b), termodinamik pis həllədicilərdə isə kiçik konsentrasiyalar oblastında $\Delta H_{\text{oz}} - \varphi_2$ asılılığında minimum müşahidə olunur.

Nəhayət, qeyd edək ki, temperaturun, həllədicinin təbiətinin, sürüşmə gərginliyinin və məhlulun konsentrasiyasının polimerlərin qatı məhlullarını özlülüyünə təsirləri bir-birini qarışqlı konpensə edirlər, başqa sözlə bu effektlərin superpozisiyası müşahidə olunur. Bu effektləri dəyişməkə istənilən özlülüklü polimer məhlulları almaq olar.


§2.10. Struktur özlülüyü

Uzun müddət hesab olunurdu ki, II növ gellərin əsas xüsusiyyəti onların axıcı olmamasıdır. Lakin bu növ gellər sürüşmə gərginliyinin müəyyən limit qiymətindən böyük qiymətlərində mayelər kimi axıcılığa malikdirlər. Beləliklə, II növ gellər $\sigma < \sigma_\delta$ qiymətlərində özlərini elastiki bərk cisim kimi, $\sigma > \sigma_\delta$ qiymətləridə axan maye kimi aparırlar.

Cox böyük sürüşmə sürətlərində və gərginliklərində qatı polimer məhlullarında baş verən quruluş dəyişiklikləri elə böyük olur ki, bu dəyişikliklər istilik hərəkətlərinin təsiri ilə bərpa oluna bilmirlər. Ona görə də özlülük kəskin dəyişir və gərginliyin və deformasiyanın funksiyası olur. Məhlulun quru-

luşunda baş verən dəyişikliklər özünü mövcud fluktuasiya xarakterli torun dağılmışında və makromolekulların düzelməsi və qarşılıqlı istiqamətlənməsi hesabına yeni quruluşların yanmasında biruzə verir. Bu proseslərin nisbətlərində asılı olaraq gərginlik artdıqda məhlulun özlülüyü həm arta, həm azala, həm də sabit qala bilər. Bu isə məhlulun konsentrasiyasından, temperaturdan, həlledicinin keyfiyyətindən, polimer zəncirinin təbiətindən, molyar kütlənin paylanmasıdan və deformasiya rejimindən asılıdır.

Sürüşmə deformasiyası rejimində, əksər hallarda, sürüşmə gərginliyi artdıqda, məhlulun özlülünün bütün konsentrasiyaları üçün azalması müşahidə olunur (Şəkil 2.10). Məhlulun özlülüğünün böyük gərginliklərdə azalması eyni zamanda quruluşunun dağılması və makromolekulların istiqamətlənməsi prosesləri nəticəsində baş verir. Lakin quruluşun bir hissəsi, yəni daha möhkəm hissəsi dağılmır və ən kiçik Nyuton özlülüğünə uyğun gəlir. (Əyrilərin 3-cü hissələri). Qeyd edək ki, əyrilərin 1-ci hissəsi ən böyük Nyuton özlülüğün, 2 hissəsi isə struktur və effektiv özlülüyü uyğun gəlir.



Şəkil 2.10

§2.11. Polimer məhlullarının elastikliyi

Polimer məhlullarının elastikliyi makromolekul zəncirinin təbiətindən və həlledicinin keyfiyyətindən özlülüyü nisbətən

zəif asılıdır. Həlledicinin keyfiyyəti mütəhərrik zəncirli polimer məhlullarının elastiklik moduluna praktiki olaraq təsir etmir. Lakin polyar polimerlərin elastiklik modulu termodinamik keyfiyyəti pis olan həlledicilərdə yaxşı həlledicilərdəki məhlulunun elastiklik moduluna nisbətən daha böyük olur. Müxtəlif keyfiyyətli həlledicilərdəki məhlulların elastiklik modullarının bu fərqi onların özlülükleri arasındaki fərqdən çox kiçikdir. Beləliklə, demək olar ki, elastiklik modulu özlülüyə nisbətən həlledicinin növünə daha az həssasdır. Bu, onunla əlaqədardır ki, qatı polimer məhlullarının özlülüyü əsasən flaktuasiya torunun sixlığı və zəncirlərarası qarşılıqlı təsirlərlə müəyyən olunduğu halda, onların yüksəkelastikliyi isə polimer zəncirinin mütəhəkkəriliyi ilə müəyyən olunur. Lakin həlledicinin keyfiyyətinin flaktuasiya torunun sixliğinə təsiri molekulyar zəncirin mütəhəkkəriliyinə, xüsusən də mütəhəkkəriliyi böyük olan polimerin mütəhəkkəriliyinə göstərdiyi təsirdən daha böyükdür. Kifayət qədər sərt zəncirli polimerlərdə məsələn, geləmələğətirən polimerlərdə isə həlledicinin keyfiyyəti zəncirin mütəhəkkəriliyinə və eləcə də polimerin elastiklik xassələrinə əsaslı təsir göstərir.

§2.12. Polimer gellərinin reoloji xassələri

Fəsildə yüksək konsentrasiyalı polimer məhlullarının gel halına keçməsini və gelin bəzi xassələri haqqında bəhs edərək görəcəyik ki, geləmələğəlmə prosesi özlülüyin zamana görə kəskin artması ilə xarakterizə olunur. Bu məhlulda müəyyən şəraitdə zamandan asılı olaraq tədricən istilik hərəkəti kiçik gərginliklərlə möhkəm eninə molekullararası rabitələrin yanlanması ilə əlaqədardır. Lakin mövcud iki növ gellərin reoloji xassələri müxtəlif olur.

Birinci (I) növ gellərin makromolekulları bir-biri ilə möhkəm eninə kimyəvi rabitələrlə bağlı olduqlarından onlarda axma prosesi baş vermir. Onlar yalnız böyük gərginliklərin kimyəvi rabitələri qırıldıqları halda, yəni bütün sistemi dağlıdıq-

ları halda axa bilirlər. Bu halda dağılmış quruluşun hissələri yerlərini dəyişirlər, yəni kimyəvi axma müşahidə olunur. Kiçik normal və tangensial gərginliklərdə I növ gellər fəza torundan və şismə dərəcəsindən asılı böyük, dönən, yüksəkelastiklik deformasiyalara malik olurlar. Bu növ gellər üçün

$$\sigma = \frac{dRT}{M_1} \left(\lambda - \frac{1}{\lambda^2} \right) \quad (2.86)$$

düsturunu tədqiq etmək olur. Burada λ -nisbi uzanma deformasiyası, d -polimerin sıxlığı, M_1 -torun düyünləri arasındaki hissənin molyar kütləsidir. Bu düstura görə $\sigma - \left(\lambda - \frac{1}{\lambda^2} \right)$ -asılılığı

düz xətt olmalıdır və bu düz xəttin bucaq əmsalından M_1 -nin qiymətini hesablamaq olar. Çox kiçik deformasiyalarda σ ilə λ arasında düz mütənasib asılılıq müşahidə olunur.

II növ gellər flüktuasiya xarakterli olmayan fəza toruna malik olduqlarından onlar relaksasiya xarakterli yüksəkelastikli dönən deformasiyalara uğramaq qabiliyyətinə malikdirlər. II növ gellərin yüksəkelastik deformasiyaları molekullararası qarşılıqlı təsirlərdən asılıdır və ona görə də energetik xarakter dasıyr. Məhz buna görə də belə gellərin sürüşmə modulu (Yunq modulu) temperatur artdıqca azalır və qatı məhlullardan fərqli olaraq həlliadicinin keyfiyyətindən asılı olur.

FƏSİL III

Polimer məhlullarının termodinamikası

Əvvəlcə fəsillərdə polimer zəncirlərinin statistikasının əsas müddəaları ilə tanış olduq və gördük ki, makromolekulların ölçüləri, formaları və ümumiyyətlə konformasiyaları şərh olunan nəzəriyyələr çərçivəsində həll olunur. Makromolekulların quruluşunun və xassələrinin yalnıztəğribən öyrənilməsi statistik nəzəriyyədən alınan nəticələri düzgün olub-olmadığını və bu nəzəriyyənin hansı istiqamətlərdə təkmil-ləşməsinə ehtiyac olduğunu göstərə bilər. Belə tədqiqatlarda makromolekulların həqiqi fərdi xassələrini öyrənmək üçün bu xassələri təhrif edə biləcək molekullararası qarşılıqlı təsirləri aradan qaldırmaq lazımdır ki, bu da onların bir-birilərindən uzaqda olduğu sistemlərdə, yəni duru məhlullarda mümkündür. Lakin bu halda polimer məhlullarının bir-biri ilə qarşılıqlı təsirləri bu molekullarla həllədicinin molekulları arasındaki qarşılıqlı təsirlərlə əvəz olunurlar. Ona görə də polimer məhlullarının termodinamikasının qarşısında duran ən əsas məsələ polimer məhlullarının həllədici ilə qarşılıqlı təsiri ilə makromolekulların məhsuldakı xassələri arasındaki asılılıqlara müəyyənləşdirilməsidir.

Qeyd etmək lazımdır ki, polimer məhlulları həqiqi molekulyar məhlullardan, yəni polimer molekulları məhlulda molekulyar dispersiya halında ola bilərlər. Belə məhlulların əsas xüsusiyyətləri ondan ibarətdir ki, onların hətta sonsuz duru məhlulları belə ideal məhlulların qanunlarına – Raul, Henri və Vant-Hoff qanunlarına tabe olmurlar.

§3.1. Məhlulun əsas termodinamik xarakteristikaları

Əvvəller qeyd olunduğu kimi məhlulun əsas xarakteristikaları məhlulun əmələ gəlmə (həllolma) entalpiyası (ΔH) və əmələgəlmə (həllolma) entropiyasıdır (ΔS). İzobar-izotermiñ

potensial (ΔG həllolanın Gibbs sərbəst enerjisi) bu iki kəmiyyətin funksiyasıdır:

$$\Delta G = \Delta H - T\Delta S \quad (3.1)$$

Sabit təzyiqdə və temperaturda həllolma Gibbs sərbəst enerjisinin azalması ilə gedən özbaşına prosesdir. Beləliklə, komponentlər bir-birindən həll olduqda məhlulun sərbəst Gibbs enerjisi komponentlərin sərbəst enerjilərinin cəmindən kiçik olur:

$$G_{\text{meh.}} < \sum_i n_i G_i^o \quad (3.2)$$

Burada G_i^o -i-ci komponentin təmiz halda sərbəst enerjisi, n_i – i-ci komponentin mollarının sayıdır. (3.2)-dən görünür ki, həllolma sərbəst enerjisi mənfi olmalıdır:

$$\Delta G = G_{\text{meh.}} - \sum_i n_i G_i^o < 0 \quad (3.3)$$

Uyğun olaraq məhlulda komponentin kimyəvi potensialı (μ_i) onun həllolana qədərki kimyəvi potensialından kiçik olmalıdır ($\mu_i < \mu_i^0$ və ya $\Delta\mu_i < 0$) $\Delta G < 0$ və $\Delta\mu_i < 0$ şərtləri komponentlərin bir-birinə olan hərisliyi kriteriyalarıdır. Bu hərislik ΔG və $\Delta\mu_i$ kəmiyyətlərinin mütləq qiymətləri ilə xarakterizə olunur.

§3.2. Bəzi sinif məhlullar

Molekulların eyni cür qarşılıqlı təsirdə olan komponentlərin qarışığı ideal məhlul adlanır. İdeal məhlulun xassələri komponentlərin xassələrinin additiv cəminə bərabər olur. Belə məhlullar Henri, Raul və Vant-Hoff qanunlarına tabe edirlər.

$$P_2 = K \cdot x \quad (3.4)$$

$$P_1 = P_1^o (1 - x) \quad (3.5)$$

$$\Delta\mu_i = RT \ln \frac{P_i}{P_i^0} \quad (3.6)$$

$$\Delta\mu_i = RT \ln x_i \quad (3.7)$$

Burada P_1 və P_2 komponentlərin parsial təzyiqləri, x - məhlulda komponentin mol hissəsi, $\Delta\mu_i$ kimyəvi potensialın həllolma zamanı dəyişməsi, R - universal qaz sabiti, T - mütləq temperatur, K - Henri sabiti; P_i^0 - komponentin təmiz halda təzyiqidir. Əksər hallarda məhlullar 11.4-11.7 tənliklərinə tabe olmurlar. Belə məhlullar ideal olmayan məhlullar adlanırlar. İdeallıqdan $(P_i/P_i^0 = x_i)$ kənara çıxma müsbət $(P_i/P_i^0 > x_i)$ və mənfi $(P_i/P_i^0 < x_0)$ ola bilər. İdeallıqdan kənara çıxmamı xarakterizə etmək üçün məhlulun xassəsinin onda ideal məhlul haldakı qiyməti ilə fərqi, yəni üzafı kəmiyyətlər daxil olunurlar. Məsələn, kimyəvi potensialın, entropiyanın, entalpiyanın və sərbəst enerjinin izafə qiymətləri aşağıdakı kim mi təyin olunurlar:

$$\Delta\mu_i^{iz.} = \Delta\mu_i - \Delta\mu_i^{id.} = RT \ln \gamma_i \quad (3.8)$$

$$\Delta\bar{S}_i^{iz.} = S_i - S_i^{id.} = -K \ln \gamma_i - RT (\partial \ln \gamma_i / \partial T)_P \quad (3.9)$$

$$\Delta\bar{H}_i^{iz.} = -RT^2 (\partial \ln \gamma_i / \partial T)_P \quad (3.10)$$

$$\Delta\bar{G}_i^{iz.} = R \ln \gamma_i \quad (3.11)$$

Burada γ_i i -ci komponentin real məhlulda aktivlik əmsalıdır ($\gamma_i = a_i/x_i$) və əgər aktivliyi (a_i) $RT \ln a_i = \mu_i - \mu_i^0$ ilə ifadə etsək

$$\Delta G^{iz.} = \sum x_i \Delta\mu_i^{iz.} = RT \sum x_i \ln \gamma_i \quad (3.12)$$

$$\Delta H^{iz.} = \Delta H = \sum x_i \Delta\bar{H}_i^{iz.} = RT^2 \sum x_i (\partial \ln \gamma_i / \partial T)_P \quad (3.13)$$

$$\Delta S^{iz.} = \sum x_i \Delta\bar{S}_i^{iz.} = -R \sum x_i \ln \gamma_i - RT \sum x_i (\partial \ln \gamma_i / \partial T)_P \quad (3.14)$$

olar.

§3.3. Requlyar məhlullar

Əmələ gəldikdə $\Delta H \neq 0$ olan komponentlərin molekulalarının paylanması tam xaotik olan, yəni həllolma entropiyası ideal məhlulların həllolma entropiyasını bərabər olan və komponentlərin qarışması həcmi dəyişməməsi ilə müşaiyyət olunan məhlulları Gildebrand requlyar məhlullar adlandırmışdır. Bu zaman təmiz maye komponentlərinin həllolma enerjisi E_{qar} , məhlulun bir molunun molekullararası qarşılıqlı təsir enerjisi ilə (E_μ^1) təmiz maye komponentlərin molekullar arası qarşılıqlı təsir enerjilərinin (E_i^0) cəminin fərqi nə bərabər olur.

$$\Delta F_{qar.} = 2\pi N_0 \cdot V \varphi_1 \varphi_2 \left(\frac{2}{V_1 V_2} \int_0^\infty \varepsilon_{12} \rho_{12} r^2 dr - \right. \\ \left. - \frac{1}{V_1^2} \int_0^\infty \varepsilon_{12} \rho_{12} r^2 dr - \frac{1}{V_2^2} \int_0^\infty \varepsilon_{22} \rho_{22} r^2 dr \right) \quad (3.15)$$

Burada V – məhlulun bir molunun həcmi; $\varepsilon_{11}, \varepsilon_{22}$ və ε_{12} müxtəlif cütləri enerjiləri ρ_{11}, ρ_{22} və ρ_{12} təsadüf seçilmiş həcmində molekulun 1-ci, 2-ci və 3-cü növ molekul olma ehtimalları, r – ixtiyarı seçilmiş mərkəzi molekuldan olan məsafə, φ_1, φ_2 – komponentlərin məhlulun mol-həcmi paylarıdır:

$$\varphi_1 = V_1(1-x)/[V_1(1-x) + V_2x]; \varphi_2 = V_2x/[V_1(1-x) + V_2x]$$

(11.15)-də bir neçə çevrilmələr apardıqdan sonra ΔE_{qar} üçün

$$\Delta F_{qar.} = V \varphi_1 \varphi_2 \left[\left(E_1^0/V_1 \right)^{1/2} - \left(E_2^0/V_2 \right)^{1/2} \right]^2 \quad (3.16)$$

Gildebrand-Sketqard tənliyini alarıq. Burada E_i/V_i komponentlərin kogəziya enerjisinin sıxlığı, $\delta = (E_i/V_i)^{1/2}$ isə həllolma əmsalı və ya həllolma parametri adlanır. (3.16)-da orta

mötərizədəki kəmiyyətlər fərqi məhlulun ideal məhluldan kə-nara çıxmasını xarakterizə edir.

Requlyar məhlullar nəzəriyyəsinin çatışmayan cəhəti ondan ibarətdir ki, bu nəzəriyyədə məhluladakı molekulların düzülüşünün istilik effektindən asılı olmamasının, yəni $\Delta H \neq 0$ şərti daxilində ideal həllolma entropiyasının qəbul olunmasıdır. Ona görə bu nəzəriyyə yalnız komponentlərinin molekulları praktiki olaraq qeyri-polyar olan və qarışdıqda həcmi çox cüzi dəyişən məhlulları tətbiq olunur.

Məhlulun komponentlərinin məhlulda qeyri-bərabər pay-lanmasının nəzərə alınması ciddi requlyar məhlullarının nəzəriyyəsinin əsasını təşkil edir. Bu növ məhlulların nəzəriyyəsi qəfəs modelinə əsaslanır və bu modeldə aşağıdakı fərziyyələr edilir:

- 1) məhlulun strukturu kvazikristallik (yaxın nizamlılıq) hesab olunur və maye komponentlərin və məhlulun hissəcikləri eyni z koordinasiya ədədinə malikdirlər;
- 2) Yalnız bir-birinə çox yaxın olan molekulların qarşı-liqli təsirləri nəzərə alınır;
- 3) Potensial enerji konfiqurasion (bütün molekulların qəfəsin düzünlərində yerləşdirilməsi enerjisi) və okustik (molekulların tarazlıq vəziyyəti ətrafindakı rəqs enerjisi) enerji kimi iki növ qəbul olunur.
- 4) Hər bir molekul qəfəsdə bir yer tutur (molekullar eyni həcmində və formada olurlar); müxtəlif mayelərin molekullarının fazada mübadiləsi enerjisi

$$E_{11} + E_{22} - 2E_{12} = -2W_{12} \quad (3.17)$$

kimi götürülür.

İki molekul yerlərini dəyişdikdə enerjisi E_{11} olan z dənə 1-1, enerjisi E_{22} olan z dənə 2-2 rabitəsi qırılır. Enerjisi E_{12} olan $2z$ rabitəsi yaranır. Qarşılıqli mübadilə enerjisi sıfır bərabər olduqda sistem atermik, sıfırdan fərqli olduqda isə atermik olmayan adlanır.

Sıfırıncı yaxınlaşmada ciddi requlyar məhlulların nəzəriyyəsi entalpiyanın dəyişməsi üçün

$$\Delta H = N_0(1-x)x \left(\Delta W_{12} - T \frac{\partial \Delta W_{12}}{\partial T} \right) \quad (3.18)$$

ifadəsinə gətirib çıxarır.

§3.4. Flori-Xaqqins nəzəriyyəsi. Həllolma entropiyasının hesablanması

Həllolma entropiyasının ilk nəzəri hesablamaları polimerlərin kiçik molekullu mayedəki atermik ($\Delta H = 0$) məhluluların üçün aparılmışdır.

Flori və Xaqqins məhlulların sxematik olaraq 3.1-ci şəkildə göstərilmiş kvazikristallik modelindən istifadə etmişlər. Şəkillərdə ağ kürəciklər həlledicinin molekullarını, qara kürəciklər isə bir-biri ilə kimyəvi rabitələrlə əlaqədə olan polimer zəncirinin manqalarını göstərirlər. Qəbul olunur ki, həlledicinin molekulları polimer zəncirinin manqaları ilə yerlərini dəyişə bilirlər.

Bu isə yalnız polimer molekulu əyilə bildiyi hallarda mümkündür. Müxtəlif adlı molekulların yerlərini dəyişə bilməsi onların düzülüş variantlarının sayını, yəni termodynamik ehtimalını artırır və bu isə öz növbəsində entropiyanın artması ilə müşaiyyət olunur. Beləliklə, aydın olur ki, həllolma entropiyasının qiyməti polimer zəncirinin manqaları arasındaki əlaqələrdən və məhlulun konsentrasiyasından asılı olmalıdır.

Həlledicinin kiçik konsentrasiyalarında (şəkil 3.1,a və 3.1,b); yəni həllolmanın və ya şışmənin başlangıç mərhələlərində həlledicinin molekullarının düzülüş variantı hər iki hal üçün eyni olacaqdır, çünki ağ kürələr qara kürələrlə yerlərini dəyişərək istənilən vəziyyəti tuta bilərlər. Həlledicinin böyük konsentrasiyalarında (şəkil 3.2,a və 3.2,b) isə ağ kürələrin düzülüşü variantlarının sayı qara kürəciklər bir-öri ilə rabitəli olmadığı halda daha çox olacaqdır.

Hesablamalarda bir sıra sadələşmələr qəbul edilmişdir:


- 1) Polimerin bütün molekulları mütəhərrikdirlər və eyni

ölçüyə malikdirlər.


2) Kvazikristallik qəfəs hər birində ya həllədicinin bir molekulu, ya da həllədici molekulu ilə yerlərini dəyişə bilən polimer zəncirinin bir hissəsi yerləşmiş olan n_0 – xanadan ibarətdir.

3) Sistemdə n – həllədici molekulu və hər biri r hissədən ibarət olan N – zəncir vardır ($n_0=rN+n$).

4) Əgər zəncirin hər hansı bir hissəsi müəyyən xanada yerləşibsə, zəncirin ondan sonrakı hissəsinin yerləşə biləcəyi qonşu xanaların sayı qəfəsin koordinasiya ədədi adlanır və Z hərfi ilə işarə olunur.




a)




b)

Şəkil 3.1



a)



b)

Şəkil ..2

Polimer zəncirinin mümkün konformasiyalarının sayının hesablanması metodu qəfəsə zəncirin hissələrinin ardıcıl olaraq doldurulmasından ibarətdir.

Əgər qəfəsdə artıq N – polimer zəncirinin və ya ekvivalent sayda həllədici molekullarının olduğunu qəbul etsək qəfəsin boş qalan xanalarının sayı (n_0-rN) – olacaqdır. Belə halda

$(N+1)$ -ci zəncirin birinci hissəsi qəfəsdə $(n_0 - rN)$ – sayda variantla yerləşəcəkdir. Əgər qəfəs boş olsaydı və zəncirin birinci hissəsi artıq qəfəsdə yerləşmiş olsaydı, onun ikinci hissəsi Z – sayda, yəni koordinasiya ədədi sayda variantla yerləşərdi. qəfəsin bir hissəsi tutulduğundan bu ədəd $(n_0 - rN)$ boş xanaların sayının, xanaların ümumi sayından fərqi qədər azalmalıdır, yəni zəncirin ikinci hissəsinin yerləşmə variantlarının sayı

$$\frac{Z(n_0 - rN)}{n_0}, \quad (3.19)$$

Zəncirin üçüncü hissəsinin yerləşməsinin mümkün olan variantlarının sayı isə

$$\frac{(Z-1)(n_0 - rN)}{n_0} \quad (3.20)$$

olacaqdır.

Polimer zəncirinin sonraki hissəsinin qəfəsdə yerləşməsinin variantlarının sayı (3.20) düsturu ilə hesablanı bilər. Onda r hissədən ibarət bir zəncirin mümkün olan konformasiyalarının ν_{N+1} sayı

$$\nu_{N+1} = \frac{1}{2} \frac{(n_0 - rN)Z \cdot (n_0 - rN)(Z-1)^{r-2}(n_0 - rN)^{r-2}}{n_0 \cdot n_0^{r-2}} \quad (3.21)$$

olacaqdır. Alınmış ifadədə $\frac{1}{2}$ - vuruğunun daxil edilməsi onuna bağlıdır ki, hər bir zəncirin iki ucu vardır və onların hər biri qəfəsə daxil olan birinci hissə ola bilər və bu bütün hesablamalarda nəzərə alınmalıdır.

(3.21) ifadəsi sadələşdirildikdən sonra

$$\nu_{N+1} = \frac{1}{2} (Z-1)^{r-2} (n_0 - rN)^r n_0^{1-r} \quad (3.22)$$

şəklini alır.

Məhlulun W termodinamik ehtimalı bütün N sayda zəncirlərin və həllədicinin bütün molekullarının qəfəsdə yerləşmələri variantlarının sayının hasilinə bərabərdir.

$$W = \frac{1}{N!} \prod_{i=1}^N V_N \quad (3.23)$$

(3.22) ifadəsi (3.23)-də yerinə yazıb və stirlinqin

$$\ln n! = N \ln N - N \quad (3.24)$$

düsturlarından istifadə etsək

$$W = \left(\frac{Z-1}{e} \right)^{(r-1)N} \left(\frac{1}{2} \right) \frac{(n-rN)^{N+n}}{n^n (r \cdot N)^N} \quad (3.25)$$

ifadəsini alırıq. Bu bərabərliyi loqarifmalayaraq entropiyanın

$$S = k \cdot \ln W \quad (3.26)$$

düsturunda nəzərə alsaq

$$S = k \cdot \ln W = -k \left(n \ln \frac{n}{n+rN} + N \ln \frac{N \cdot r}{n+rN} \right) + \quad (3.27)$$

$$k(r-1)N[\ln(Z-1)-1] - kN \cdot \ln 2$$

olar. Bu ifadə polimer məhlulunun entropiyasıdır. Onda həllolma entropiyası

$$\Delta S^M = S_{\text{məh}} - (S_{\text{polimer}} + S_{\text{həllədici}}) \quad (3.28)$$

kimi təyin oluna bilər. Əgər məhlulun hər iki təmiz komponenti ideal kristallik haldadırlarsa, yəni $S_{\text{polimer}} = 0$ və

$S_{\text{həllədici}} = 0$ olarsa, həllolma entropiyası $\Delta S^M = S_{\text{məh}}$ olar. Əgər komponentlər maye halda olarsa, onda onların kristallik haldan maye hala keçməsi entropiyası (ΔS^*) hesablanmalıdır.

ΔS^* maddənin amorf və kristallik haldakı entropiyalarının fərqiidir. Kristallik halda entropiya sıfır olduğundan fərqiidir. Kristallik halda entropiya sıfır olduğundan amorf halın entropiyasını qəfəsdə ya yalnız polimer zəncirlərinin olduğunu ($n=0$), ya da yalnız həllədici olduğunu ($N=0$) qəbul etməklə (3.27) ifadəsinə əsasən hesablamalıq olar. Bu halda

$$\Delta S^* = k(r-1)N[\ln(Z-1)-1] - kN \ln 2 \quad (3.29)$$

alınır. Polimer ilə həllədici qarışdıqda isə həllolma entropiyası

$$\Delta S^M = S - \Delta S^* \quad (3.30)$$

olur. (3.27)-dən (3.29)-ü çıxsaq

$$\Delta S^M = -k \left(n \ln \frac{n}{n+rN} + N \ln \frac{Nr}{n+rN} \right) \quad (3.31)$$

alarıq. Burada $\varphi_1 = \frac{n}{n+Nr}$ və $\varphi_2 = \frac{Nr}{n+Nr}$ nisbətləri həllədinin və polimerin məhluldakı həcm paylarıdır. Onda (3.31) ifadəsi

$$\Delta S^M = -k(n \ln \varphi_1 + N \ln \varphi_2) = -R(n_1 \ln \varphi_1 + n_2 \ln \varphi_2) \quad (3.32)$$

şəklinə düşər. Burada n_1 və n_2 komponentlərin mollarının sayıdır.

(3.32) ifadəsinə ideal məhlulların həllolma entropiyasının

$$\Delta S_{id}^M = -R(x_1 \ln \varphi_1 + x_2 \ln \varphi_2) \quad (3.33)$$

ifadəsindən fərqli olaraq komponentlərin mol payları (x_1 və x_2) əvəzinə həcm payları (φ_1 və φ_2) daxil olurlar.

Yuxarıda alınmış nəticələrdən istifadə edərək komponentlərin parsial həllolma entropiyalarını ($\Delta \bar{S}_1$ və $\Delta \bar{S}_2$) tapmaq olar.

$$\Delta \bar{S}_1 = \frac{\partial \Delta S}{\partial n} = -R \ln(1-\varphi_2) - R \left(1 - \frac{1}{2}\right) \varphi_2 \quad (3.34)$$

$$\Delta \bar{S}_2 = \frac{\partial \Delta S}{\partial N} = -R \ln(1-\varphi_1) + R(r-1)\varphi_1 \quad (3.35)$$

§3.5. Həllolmanın sərbəst enerjisi və istiliyi

Flora və Xaqqinsin hesablamaları atermik həllolma üçün aparılmışdır ($\Delta H = 0$). Buna uyğun olaraq bu növ məhlularda həllolma zamanın sərbəst enerjinin dəyişməsi

$$\Delta G^M = -T\Delta S^M = RT(n_1 \ln \varphi_1 + n_2 \ln \varphi_2) \quad (3.36)$$

tənliyi ilə təsvir olunur.

Atermik olmayan qarışıqlar üçün $\Delta\mu_i$ -nin hesablanması üçün $\Delta\mu_i = \Delta\bar{H}_i - T\Delta\bar{S}_i$ tənliyindən istifadə olunmuşdur.

Bu tənlikdə $\Delta\bar{\delta}_i$, $\Delta\bar{n}_i$ -nin qiymətlərini yazsaq aşağıdakı tənlikləri alarıq:

$$\Delta\mu_1 = RT(1 - \varphi_1) + RT\left(1 - \frac{1}{r}\right)\varphi_2 + B\bar{V}_2\varphi_1^2 \quad (3.37)$$

$$\Delta\mu_2 = RT(1 - \varphi_1) + RT(r - 1)\varphi_1 + B\bar{V}_2\varphi_1^2 \quad (3.38)$$

Burada B parametri komponentlərin qarşılıqlı təsir parametridir. Xaqqins daha sonra komponentlərin aktivlikləri üçün

$$\ln a_1 = \ln \varphi_1 + \left(1 - \frac{\bar{V}_1}{\bar{V}_2}\right)\varphi_2 + \chi_1\varphi_2^2 \quad (3.39)$$

$$\ln a_2 = \ln \varphi_2 + \left(1 - \frac{\bar{V}_1}{\bar{V}_2}\right)\varphi_1 + \chi_2\varphi_1^2 \quad (3.40)$$

Burada a_1 – həlledicinin və polimerin aktivlikləri, φ_1 və φ_2 – həlledicinin və polimerin məhluldakı həcm payları, \bar{V}_1 və \bar{V}_2 həlledicinin və polimerin məhluldakı parsial həcmləri, χ_1 və χ_2 isə həllolma istiliyini və tam nizamsızlıqdan kənara çıxmaları nəzərə olan empirik sabitlərdir.

Asanlıqla göstərmək olar ki, (3.37) və (3.38) tənlikləri (3.39) və (3.40) tənlikləri ilə tamamilə eynidirlər. Nəzəriyyə-

də qəbul olunduğu kimi, hər bir polimer molekulunun r – hissədən təşkil olundığını və hər bir hissənin həcmiminin bir molekulun həcmində bərabər olduğunu nəzərə alsaq 1 mol polimerin həcmiminin 1 mol həllədicinin həcmindən r dəfə böyük olduğunu göstərir ($\bar{V}_2 = \bar{V}_1 r$). Onun $\frac{1}{r} = \frac{\bar{V}_1}{\bar{V}_2}$ ifadəsini (3.37)-də yerinə yazsaq, $\Delta\mu_i/RT = \ln a_1$ olduğunu nəzərə alsaq (3.39) ifadəsini alarıq. Buradan mənfiqi olaraq belə nəticə çıxır ki, χ_1 empirik sabiti B parametri ilə, yəni komponentlərin həllolma parametrinin fərqi ilə

$$\chi_1 = B \bar{V}_1 / RT \quad (3.41)$$

kimi əlaqədardır.

Böyük molekulyar kütləyə malik polimer üçün \bar{V}_1/\bar{V}_2 çox kiçik olduğundan (3.39) tənliyi aşağıdakı sadə şəklə düşər:

$$\ln a_1 = \frac{\Delta\mu_1}{RT} = \ln(1 - \varphi_1) + \varphi_2 + \chi_1^2 \varphi_2^2 \quad (3.42)$$

χ_1 -parametri polimer məhlullarının nəzəriyyəsində çox mühüm rol oynayır və polimerlə həllədici arasındaki qarşılıqlı təsir parametri və ya Flora-Xaqqins parametri adlanır. Bu parametr qarşılıqlı mübadilə enerjisi W_{12} ilə (3.17)

$$\chi_1 = \frac{z W_{12} \cdot r}{RT} \quad (3.43)$$

tənliyi ilə əlaqədardır. Əslində χ_1 ölçüsüz parametr olaraq polimerlə həllədiciinin qarşılıqlı təsir enerjisinin RT kinetik enerjisində nisbətini xarakterizə edir.

χ_1 -in təyin etmək üçün (3.42) tənliyini başqa şəkildə yazaq:

$$\ln \left(\frac{P_1}{P_1^0} \right) = \ln(1 - \varphi_1) + \varphi_2 + \chi_1^2 \varphi_2^2 \quad (3.44)$$

P_1/P_1^0 - kəmiyyətini həllədicinin buxarının nisbi təzyiqini təcrübədən taparaq və

$$2,303 \lg \frac{P_1}{P_1^0(1-\varphi_2)} / \varphi_2 - \text{kəmiyyətinin polimerin həcmi}$$

payından (φ_2) asılılığını quraraq alınan xəttin bucaq əmsalı vasitəsilə χ_1 -i təyin etmək digər üsul məhlulun osmotik təzyiqin

$$\pi = -\frac{RT}{V_1} \ln a_1 \quad (3.45)$$

ifadəsində (3.39)-dan $\ln a_1$ -in qiymətini yerinə yazsaq və bir sıra riyazi əməliyyatlar aparsaq


$$\frac{\pi}{c} - \frac{RT d_1 c^2}{3M_1 d_2^2} = \frac{RT}{M_2} + \frac{RT}{M_1 d_2^2} \left(\frac{1}{2} - \chi_1 \right) c \quad (3.40)$$

ifadəsini alarıq. Burada d_1 və d_2 – həllədicinin və polimerin sıxlıqları, M_1 və M_2 isə onların molekulyar kütlələridir. (3.46)-da sol tərəfində ikinci həddi kiçik konsentrasiyalarda nəzərə almamaq olar. Onda (3.46) ifadəsi əvvələr aldığımız

$$\frac{\pi}{c} = RT \left(\frac{1}{M_2} + A_2 c \right) \quad (3.47)$$

ifadəsinə çevrilər. (3.47)-dən göründüyü kimi birinci virial əmsal bilavasitə polimerin molekul kütləsi ilə əlaqədardır: $A_1 = 1/M_2$. İkinci virial əmsa lisə $\pi/c - c$ asılılığında düzləttini bucaq əmsalı ilə xarakteriz olunur (şəkil 3.3).

Müxtəlif həllədicilərdə $\pi/c - c$ xəttinin bucaq əmsalı müxtəlif olacaqdır. Ekvakon-



Şəkil 3.3

sentrasiyalı məhlullar üçün bu əmsal π və $|\Delta H|$ böyük ol-
duqca böyük qiymətlər alacaqdır. Beləliklə, A_2 polimerin həl-
lediciyi hərisliyini xarakterizə edir.

Ideal məhlullar üçün $\pi/c = f(c)$ asılılığı məlum olduğu
kimi Vant-Hoff qanunu ilə, qrafikdə (şəkil 3.2) absis oxuna
paralel düz xətlə xarakterizə olunur. Bu halda $A_2=0$ olur.

Beləliklə, $A_2=0$ olduqda həllədici ideal, $A_2 > 0$ olduqda
yaxşı, $A_2 < 0$ olduqda isə pis həllədici hesab olunur.

Cədvəl 3.1-də bir sıra sistemlər üçün ikinci virial əmsal-
ların qiymətləri verilmişdir.

Cədvəl 3.1

Polimer	$M \cdot 10^{-3}$	Həllədici	Tem- pera- tur, °C	$A_2 \cdot 10^{-4}$ $m^3 \cdot mol/kq^2$
Polistirol	1600	toluol	22	3,12
	1600	dixloretan	22	2,88
	1600	sikloheksan	27	-0,37
Poliizobutilen	720	sikloheksan	30,0	5,38
	720	benzol	40,0	1,51
Polivinilksetat	200	aseton	30,0	6,0
	200	metiletikle- ton	30,0	4,6

Cədvəldən göründüyü kimi müxtəlif həllədicerlər eyni po-
limerə müxtəlif hərisliklərə malikdirlər.

İndi yenidən χ_1 -lə ikinci virial əmsal arasındaki münas-
bətə qayıdaq. (3.46)-dan $\pi/c - c$ asılılığının bucaq əmsalı

$$\frac{RTd_1}{M_1 d_2^2} \left(\frac{1}{2} - \chi_1 \right) \quad (3.48)$$

ifadəsinə bərabərdir. Buradan χ_1 -lə A_2 arasında

$$A_2 = \frac{d_1}{M_1 d_2^2} \left(\frac{1}{2} - \chi_1 \right) \quad (3.49)$$

münasibətini alarıq. (3.49)-la yuxarıda deyilənləri müqayisə etsək, ideal həllədicilər üçün $A_2 = 0$ $\chi_1 = 1/2$; yaxın həllədicilər üçün $A_2 > 0$ $\chi_1 < 1/2$; pis həllədicilər üçün $A_2 < 0$ $\chi_1 > 1/2$ qiymətlərini alarıq.

Beləliklə, χ_1 -həllədicinin polimerə termodinamik hərisliyini göstərir. Qeyd edək ki, çox yaxşı həllədicilər üçün χ_1 mənfi qiymətlərdə ala bilər.

Tezliylə, Dji və Trilo təbii kauçuk-benzol məhlulunu (qeyri-polyar həllolan – qeyri polyar həllədici məhlulu) tədqiq edərək bu sistem üçün həllolma entropiyasının təşribi qiyməti ilə nəzəri hesablanmış qiymətlərinin üst-üst düşdүünü və χ_1 parametrinin qiymətinin digər oxşar sistemlər üçün olduğu kimi konsentrasiyadan asılı olmadığını göstərdilər.

Lakin polyar məhluluar üçün χ_1 konsentrasiyadan asılı olur və əksər hallarda konsentrasiya artıqca artır. Bir sıra hallarda χ_1 konsentrasiya artıqca azalır və bəzən mənfi qiymətlər alır.

(3.41) və (3.49) ifadələrinin müqayisəsi göstərir ki, χ_1 parametri ikili xarakter daşıyır. Bir tərəfdən χ_1 kogəziya enerjisinin sıxlığı ilə, yəni daxili qarşılıqlı təsir enerjisi ilə, digər tərəfdən isə termodinamik hərisliyi xarakterizə edən ikinci virial əmsalla əlaqədardır. Bu isə onu göstərir ki, χ_1 daxili enerji ilə yanaşı həllolma entrapiyasından da asılıdır.

Bu ikili xüsusiyyət onunla əlaqədardır ki, nəzəriyyədə yalnız molekulların yerdəyişməsi ilə bağlı həllolma entropiyası (kombinatorial entropiya) nəzərə alınmışdır. Əslində isə, istilik hərəkəti nəticəsində kombinatorial olmayan həllolma sonralar qalıq kimyəvi potensial ($\Delta\mu_i^2$) anlayışını daxil etmişdir.

$$\Delta\mu_1^2 = \Delta\bar{H}_1 - T\Delta\bar{S}_{1,kom.olv} \quad (3.50)$$

Bu parametr $\Delta\mu_1$ -dən $T\Delta S_{1,kom}$ həddi ilə fərqlənir. Onda (3.35)-i nəzərə alsaq $\Delta\mu_1$ və $\Delta\mu_1^2$ kəmiyyətləri bir-biri ilə (r-in böyük qiymətlərində)

$$\Delta\mu_1 = \Delta\mu_1^2 - T\Delta\bar{S}_{1,kom} \quad (3.51)$$

ifadəsi ilə bağlı olacaqdır. Bu halda (3.39) düsturu

$$\frac{\Delta\mu_1^2 - T\Delta\bar{S}_{1,kom.}}{RT} = \frac{T\Delta\bar{S}_{1,kom.}}{RT} + \chi_1\varphi_2^2 \quad (3.52)$$

şəklində yazılıa bilər. Buradan χ_1 üçün

$$\chi_1 = \frac{\Delta\mu_1^2}{RT\varphi_2^2} = \frac{\Delta\bar{H}_1}{RT\varphi_2^2} = \frac{\Delta\bar{S}_{1,kom.olv.}}{R\varphi_2^2} \quad (3.53)$$

aləriq. (3.53)-də birinci hədd yalnız həllolma entalpiyasından asılıdır və χ_H ilə, ikinci hədd isə kombinator olmayan həllolma entropiyası isə əlaqədardır və χ_s ilə işarə olunur:

$$\chi_H = \frac{\Delta\bar{H}_1}{RT\varphi_2^2}; \chi_s = -\frac{\Delta\bar{S}_{1,kom.olv.}}{R\varphi_2^2} \quad (3.54)$$

Beləliklə, χ_1 -in ümumi qiyməti

$$\chi_1 = \chi_H + \chi_s \quad (3.55)$$

alınacaqdır.

Yuxarıda qeyd olunanlar onu göstərir ki, χ_1 ikinci virial əmsalların qiymətinə və ya buxar təzyiqinin azalmasına əsaslanaraq hesablanan qiymətləri doğrudan da onun termodynamik hərisiyi xarakterizə etdiyini göstərir. Komponentlərin həllolma qabiliyyətlərinin fərqiə əsaslanaraq hesablanan χ_H isə onu termodynamik hərisliyini eks etdirməyən hissəsini təşkil edir.

Bu səbəbdən ($\delta_1 - \delta_2$)-nin eyni qiymətlərində polimer bir həllədicide həll olur, digərində isə həll olmur. Deməli, həllolma parametrlərindən başqa həllolma həm kombinatorial, əhm də kombinatorial olmayan həllolma entropiyalarının nəzərə alınması vacibdir.

§3.6. Polimer məhlullarında fazaların tarazlığı

Məhlul iki maye fazaya ayrıldıqda kritik nöqtədə aşağıdakı şərtlər ödənilir:

$$\left(\frac{\partial \mu_1}{\partial \varphi_2} \right)_k = 0; \quad \left(\frac{\partial^2 \mu}{\partial \varphi_2^2} \right)_k = 0 \quad (3.56)$$

(3.37) ifadəsini diferensialayıb, alınan nəticələri sıfıra bərabər etsək iki tənlik alarıq:

$$\frac{1}{1-\varphi_{2,k}} - \left(1 - \frac{1}{r} \right) - 2\chi_{1,k}\varphi_{2,k} = 0 \quad (3.57)$$

$$\frac{1}{(1-\varphi_{2,k})^2} - 2\chi_{1,k} = 0 \quad (3.58)$$

Buradan

$$\varphi_{2,k} = \frac{1}{1+r^{1/2}} \quad (3.59)$$

və

$$\chi_{1,k} = \frac{(1+r^{1/2})^2}{1-\varphi_{2,k}} = \frac{1}{2r} + \frac{1}{r^{1/2}} + \frac{1}{2} \quad (3.60)$$

alarıq. (3.59) və (3.60) tənliklərində görünür ki, r -in böyük qiymətlərində yeni polimerlərin molekulyar kütləsinin böyük qiymətlərində $\varphi_{2,k}$ sıfır, $\chi_{1,k}$ isə $\frac{1}{2}$ qiymətlərinə yaxınlaşırlar.

Bu onu göstərir ki, polimer məhlulları fazaları ayrıldıqda faza lara ayılma kritik konsentrasiyası kiçik olmalıdır, yəni faza ta-

razlıq əyrisi kiçik konsentrasiyalar oblastına sürüşməlidir. (11.60)-a görə kritik nöqtədə məhlul özünü ideal məhsul kimi aparmalıdır ($\chi = 1/2$). Bu isə sözsüz ki, o həqiqətə uyğun deyil, çünki kritik nöqtəyə yaxınlaşdıqda məhlulun ideallıqdan müsbət kənara çıxması baş verir və fazaları ayrılma izafə sərbəst enerjinin müsbət qiymətlərində baş verir.

§3.7. Duru polimer məhlullarının nəzəriyyəsi

İfrat durulmuş məslullar üçün (3.34) tənliyindən $\ln(1 - \varphi_2)$ həddini sıraya ayırıb birinci iki həddlə kifayətlənsək $\Delta\bar{S}_1$, üçün

$$\Delta\bar{S}_1 = -R \left(-\frac{\varphi_2^2}{2} - \frac{\varphi_3}{2} \right) \quad (3.61)$$

alariq. R-in böyük qiymətlərində $\varphi_{r/2}$ -in kiçik olunduğunu nəzərə alsaq (3.61)

$$\Delta\bar{S}_1 = -R \frac{\varphi_2^2}{2} \quad (3.62)$$

kimi olar.

Polimerin parsional həllolma entropiyası müxtəlif həllədicilərdə müxtəlif olduğundan flora həllolma entropiyasına həllədicinin təsirini xarakterizə edən ψ_1 parametrini daxil etmişdir:

$$\Delta\bar{S}_1 = R \cdot \psi_1 \cdot \varphi_2^2 \quad (3.63)$$

Daha sonra

$$\Delta\bar{H}_1 = RTk_1 \cdot \varphi_2^2 \quad (3.64)$$

qəbul edib ifrat duru məhlul üçün Flori

$$\Delta\mu_1 = \Delta\bar{H}_1 - T\Delta\bar{S}_1 = RT(k_1 - \varphi_1)\varphi_2^2 \quad (3.65)$$

tənliyini almışdır. $\Delta\mu_1 = \Delta\bar{H}_1 - T\Delta\bar{S}_1$ tənliyində $\Delta\bar{S}_1 = R\varphi_2^2/2$

və $\Delta\bar{H}_1 = RT\chi_H \cdot \phi_2^2$ qiymətlərini yazsaq

$$\Delta\mu_1 = RT \left(\chi_H - \frac{1}{2} \right) \phi_2^2 \quad (3.66)$$

alariq. Buradan

$$\chi_H - \frac{1}{2} = k_1 - \psi_1 \quad (3.67)$$

olar. $\theta = k_1 T / \psi_1$ parametrini daxil etsək (3.65)

$$\Delta\mu_1 = RT\psi_1 \left(1 - \frac{\theta}{T} \right) \phi_2^2 \quad (3.68)$$

şəklinə düşər. Axırıncı tənliklərdən görünür ki, θ -nın ölçüsü temperatur ölçüsüdür. Bu temperatur θ - temperaturla və ya Flori temperaturu adlanır.

İdeal məhlul üçün $\Delta\mu_1 = RT \ln x_1$. Əgər ideal məhlul çox duru olarsa, yəni $x_1 \rightarrow 1, \ln x_1 \rightarrow 0$ olarsa $\Delta\mu \rightarrow 0$ olar. (3.68)-dən görünür ki, bu yalnız $\theta = T$ olduğu olur. Beləliklə, θ -temperatura elə temperaturdur ki, bu temperaturda polimerin duru məhlulları ideallıqdan kənara çıxmırlar.

İdeal duru məhlullardan osmotik təzyiq

$$\pi = cRT \quad \text{və ya} \quad \pi / c = RT \quad (3.69)$$

qiymətlərini alır. Beləliklə, ideal duru məhlullarda ikinci virial əmsal sıfıra bərabərdir. Belə halda demək olar ki, θ -temperaturda ikinci virial əmsal sıfıra bərabərdir.

Digər tərəfdən (3.67). və $\theta = kT / \psi_1$ tənliklərindən istifadə edərək θ -temperaturu $\chi_{1,kr.}$ -lə ifadə edə bilərik:

$$\chi_{1,kr.} = \frac{1}{2} - \psi_1 \left(1 - \frac{\theta}{T_{kr.}} \right) \quad (3.70)$$

(3.70)-də (3.60)-dan $\chi_{1,kr.}$ qiymətini yazsaq

$$\frac{(1+\sqrt{r})^2}{2r} = \frac{1}{2} - \psi_1 \left(1 - \frac{\theta}{T_{kr}} \right) \quad (3.71)$$

alariq. Buradan T_{kr} üçün

$$\frac{1}{T_{kr}} = \frac{1}{\theta} + \frac{1}{\theta} \cdot \frac{1}{\psi_1} \left(\frac{1}{\sqrt{r}} + \frac{1}{2r} \right) \quad (3.72)$$

qiymətini tapa bilərik.

Makromolekul zəncirində seqmentlərin r sayı μ molekulyar kütlə ilə mütənasib olduğundan

$$\frac{1}{T_{kr}} = \frac{1}{\theta} + k \frac{1}{\sqrt{M}} \quad (3.73)$$


olar. K - mütənasiblik əmsalıdır.

(3.73)-dən görünür ki, $M \rightarrow \infty (1/\sqrt{M} \rightarrow 0)$ olduqda

$\theta = T_{kr}$ olur. Beləliklə, temperatura sonsuz böyük molekulyar kütləyə malik olan polimerin həllolmasının kritik temperaturudur. Aydındır ki, $T > T_{kr}$ temperaturlarında polimerin homoloji sırasında bütün fraksiyaların verilməsi həllədicidə qeyri-məhdud həll olurlar.

Yuxarıda qeyd olunanlardan belə nəticə alınır ki, θ -temperaturunu təyin etmək üçün ya müxtəlif temperaturda ikinci virial əmsal (A_2) təcrübi olaraq ölçülür və $T(A_2)$ asılılığı A_2 -nin sıfır qiymətinə ekstrapolyasiya olunur (şəkil 3.4a), ya da polimerin müxtəlif fraksiyalarının həllolmasının kritik temperaturu tanıılır və $1/T_{kr} - 1/\sqrt{M}$ asılılığı $1/\sqrt{M} \rightarrow 0$ qiyməti-nə ekstrapolyasiya olunur (şəkil 3.4b).

(3.4) şəklindən görünür ki, İHBT-na malik olan sistemlər üçün $A_2 = f(T)$ və $1/T_{kr} = f(1/\sqrt{M})$ asılılıqları şəkildə 1 düz xəttləri ilə, AHBT-na malik olan sistemlər üçün isə şəkildə 2 düz xəttləri ilə göstərilməlidir. 2 düz xətlərini ekstropolyasiya etdikdə ikinci θ -temperaturunu alarıq. Bu temperatura potensial temperaturu adlanır. Aydındır ki, sistem həm YHBT və



Şəkil 3.4

həmdə AHBT-na malik olduqda onun iki θ -temperaturu olur.

Qeyd etmək lazımdır ki, θ -temperaturda bu iki üsulla alınan qiymətləri bir çox hallarda üst-üstə düşmür.

Duru məhlulların nəzəriyyəsi məhlulun bəzi termodinamik xarakteristikalarını qarşılıqlı təsirdə olmayan mütəhərrik polimer zəncirlərinin aldıqları yumaq konformasiyasının ölçüləri ilə əlaqələndirməyə imkan verir.

Yumaqların ölçülərinin hesablanması polimer zəncirinin başlanğıc və son nöqtələrinin arasındaki orta kvadratın məsafənin (II fəsil) hesablanmasına gətirilir. Bir çox hallarda yumağın ölçülərinin işığın səpilməsi metodu ilə tapılmış qiymətləri nəzəri hesablamalardan alınan qiymətlərindən böyük olur. Bu onunla əlaqədardır ki, nəzəri hesablamalarda molekuladxili qarşılıqlı təsirlər nəzərə alınmir. Lakin məlumdur ki, bir-birindən zəncir boyu uzaqda olan monopolimerləri molekulun mətəhərrikliyi hesabına fəzada yaxınlaşaraq itələmə və ya cəzibə qüvvələri ilə qarşılıqda təsirdə ola bilərlər və bunun nəticəsində polimer yumağının həcmi dəyişir.

Uzaq nizamlılıq qarşılıqlı təsirlərinin polimer yumağının həcmində təsiri həcm effekti adlandırılmışdır. Nəzəri hesablamalarda həcm effektinin nəzərə alınması bir sıra konformasiyaları, əsasən də yiğilması konformasiyaları aradan çıxarmaq

deməkdir, çünki heç bir cüt monomer (manqa) eyni zamanda bir həcm elementində yerləşə bilməz. Bu effekt bəzən təcrid olunmuş həcm effekti adlanır.

Polimer zəncirində bir-birindən uzaqda yerləşən qrupların həcmi artması ilə nəticələnən qarşılıqlı təsiri əyrinin təsiri zəncirin yüksək elastiklik halında olduğu haldakı xətti dərtilməyə ekvivalentdir. Tutaq ki, yumağın ölçülü onun θ -həllədicidəki ölçüsünə h_0 nəzərdən α dəfə dərtilmişdir. Onda yumağın həqiqi ölçüsü

$$(\bar{h}^2)^{1/2} = \alpha \sqrt{h_0^2} \quad (3.74)$$

alacaqdır. Belə halda Gibbs sərbəst enerjisinin dəyişməsi Floryə görə

$$\frac{\partial G_{11}}{\partial \alpha} = -3kT \left(\alpha - \frac{1}{\alpha} \right) \quad (3.75)$$

kimi olur.

Məhlulda yumağın ölçüsünə həcmi effektlə yanaşı polimerin həllədici ilə qarşılıqlı təsiri də öz payını verir.

Həllədiciinin molekülləri yumağın daxilinə keçərən onu sişdirir. Şişmə nəticəsində sərbəst enerjinin yumağın ölçülərinə görə dəyişməsi

$$\frac{\partial \Delta G}{\partial \alpha} = \frac{G C_M \cdot kT (k - \psi_1) M^{1/2}}{\alpha^4} \quad (3.76)$$

tənliyi ilə təsvir olunur. Burada k -Bolsman sabiti, C_M sistemin xassəsindən asılıl parametr, M – polimerin molekulyar kütləsidir.

Yumağın ölçülərin böyüməsi ilə bağlı sərbəst enerjinin ümumi dəyişməsi

$$\frac{\partial \Delta G}{\partial \alpha} = \frac{G C_M \cdot kT (k_1 - \psi_1) M^{1/2}}{\alpha^4} - 3kT \left(\alpha - \frac{1}{\alpha} \right) \quad (3.77)$$

düsturu ilə ifadə olunur. Tarazlıq halında $\left(\frac{\partial \Delta G}{\partial \alpha} = 0 \right)$

$$\frac{2C_M(k_1 - \psi_1)M^{1/2}}{\alpha^4} = \alpha - \frac{1}{\alpha} \quad (3.78)$$

və ya

$$\alpha^5 - \alpha^3 = 2C_M\psi_1 \left(1 - \frac{\theta}{T}\right) M^{1/2} \quad (3.79)$$

olar.

(3.79)-dan görünür ki, yumağın ölçüsü polimerin molekulyar kütləsindən və həllolma entropiyasından kəskin asılıdır (ψ_1 həddi)

(3.73) tənlikdən eyni zamanda görünür ki, $T = \theta$ olduqda $\alpha = 1$ olur. Beləliklə, duru məhlul üçün elə temperatur mövcuddur ki (θ -temperatur) bu temperaturun o özünü ideal məhlul kimi aparır, "həyəcanlanmamış" olur.

§3.8. Flori-Xaqqins nəzəriyyəsinin bəzi aspektləri

Termodinamik funksiyaların Flori və Xaqqins tərəfindən aparılan nəzəri hesablamalar yüksəkmolekullu birləşmələrin həllolma prosesini başa düşməyə kömək etməklə yanaşı məhlulların ümumi nəzəriyyəsinin inkişafına güclü təkan vermişdir.

Termodinamika sahəsində görkəmli mütəxəssis Quqenqeymin dediyinə görə məhlullar nəzəriyyəsi sahəsində əldə olunmuş nailiyyətlər əsasən yüksəkmolekullu birləşmələrin məhlullarının tədqiqi ilə əlaqədardır. Lakin, bu nəzəriyyə bir sıra faktları izah edə bilmir və alınan nəticələrin bəziləri təcrübədə təsdiq olunmur.

Əvvəla Flori-Xaqqins nəzəriyyəsi göstərir ki, polimer məhlullarında yalnız bir böhran temperaturu – yuxarı həllolma böhran temperaturu (YHBT) olmalıdır. Lakin təcrübədə bu böhran temperaturundan başqa aşağı həllolma böhran temperaturu da müşahidə olunur.

Nəzəriyyəyə görə qeyri-polyar polimerlər qeyri-polyar həlledicilərdə həll olduqda proses endotermik olmalı, yəni udul-

ma ilə ($\Delta H > 0$) müşayiət olunmalıdır. Lakin bir sıra polimerlər üçün həll olmanın ekzotermik olduğu ($\Delta H < 0$) müşahidə olunur.

Flori-Xaqqins nəzəriyyəsinə görə χ_1 parametri məhlulun konsentrasiyasından asılı deyil. Əslində isə təcrübə göstərir ki, bu parametr konsentrasiyadan asılıdır və bu asılılıq özünü poliylar sistemlərdə daha kəskin bürüzə verir.

Flori-Xaqqins nəzəriyyəsinin yuxarıda qeyd olunan çatışmazlıqlarla ondan çıxan bir sıra nəticələrə əsaslanaraq qəbul edilmiş sadələşdirilmələrlə əlaqədardır:

1. Həllolmanın entropiyasının əsas düsturu atermik ($\Delta H = 0$) məhlullar üçün çıxarıldığı halda, atermik olmayan məhlulların həllolma entropiyasını hesablamaq üçün tətbiq edilmişdir. Belə dəqiqsizlik çox kiçik həllolma istilik effektini malik həllolma proseslərinə tətbiq oluna bilsə də, həllolma prosesində udulma və ya ayrılma istiliyi böyük olan həllolma proseslərinə tətbiq oluna bilməz. Belə məhlullarda molekulların güclü yönəlmış düzülüşündə yeni assosiasiya və solvatsiya prosesləri müşahidə olunur ki, bu da entropiyanın əlavə dəyişməsinə səbəb ola bilər. Molekulların məhlulda qarşılıqlı rientasiyası, effektini nəzərə almaq cəhətləri olmuş və göstərilmişdir ki, bu cür həllolma prosesində entropiya azalır.

2. Nəzəri tənliklərin əsasında mütəhərrrik zəncirlər haqqında təsəvvürlər durur. Lakin bir çox hallarda Flori-Xaqqins tənliyi istənilən mütəhərrriklik dərəcəsinə malik olan polimer məhlullarına tətbiq olunmuşdur. Aydındır ki, zəncirlərin mütəhərrrikliyi azaldıqca həllolma entropiyasının hesablanmış və təcrübədən tapılmış qiymətləri arasındaki fərq artacaqdır.

3. Flori-Xaqqins nəzəriyyəsi duru məhlulları kifayət qədər dəqiq təsvir etmir. Bu, nəzəriyyədə şişmiş makromolekulyar yumağın həcmində seqmentlərin konsentrasiyasının düzgün olmayıaraq sabit qəbul edilməsi ilə əlaqədardır. Əslində polimer yumaqlarının mərkəzləri arasındaki orta məsafə ətalət mərkəzinin orta kvadratik qiymətindən çox böyükdür.

4. Qəfəs nəzəriyyəsinin çatışmayan cəhətlərindən biri həllolma nəticəsində məhlulun həcminin dəyişməsi effektinin

nəzərə alınmamasıdır. Bu nəzəriyyədə əsassız olaraq komponentlərin molekullarının qəfəsin hər bir xanasında hərəkətləri nəzərə alınmamışdır.

Buradan isə belə nəticə çıxır ki, entropiya yalnız müxtəlif adlı molekulların yerlərini dəyişmə hesabına artır, başqa sözlə, Flori-Xaqqins nəzəriyyəsi həllolmanın yalnız kombinator entropiyasının dəyişməsini nəzərə alır.

Bir sözlə, məhlulların qəfəs nəzəriyyəsi mayelərin ən əsas xassəsini, yəni molekulların qarşılıqlı düzülüşündəki qeyri-nizamlılığın nəzərə almır.

Son vaxtlar məhlulların nəzəriyyəsi problemlərinin həlli üçün uyğun hallar prinsipindən və ya qanunundan geniş istifadə olunur.

Cisimlərin xassələrinin gətirilmiş kəmiyyətlərlə ifadə olunan halları uyğun hallar adlanır. Gətirilmiş kəmiyyətlər dedikdə cismin hər hansı xassəsinin xarakterizə edən parametrin gətirilmiş və ya normallaşdırıcı parametrə nisbəti olan adsız kəmiyyət başa düşülür.

Uyğun hallar qanununa görə gətirilmiş kəmiyyətlər arasındakı asılılıq bütün tədqiq olunan maddələr sırası üçün bir dənə ümumi qrafiklə təsvir olunur.

Real qazlar üçün

$$\varepsilon = \frac{T}{\tau_{böh.}}; \quad \pi = \frac{P}{P_{böh.}}; \quad \omega = \frac{V}{V_{böh.}} \quad (3.80)$$

böhran parametrləri gətirilmiş parametrlər rolunu oynayırlar. $T_{böh.}$, $P_{böh.}$, $V_{böh.}$, uyğun olaraq, maddənin böhran tempearturu, böhran təzyiqi və böhran həcmidir. Məsələn, real qazlar üçün Van-der-Vaals tənliyi gətirilmiş parametrlərdə daha dəqiq ödənilir.

Quqenqeym göstərmmişdir ki, uyğun hallar qanunu sferik formalı molekullara malik olan mayelər üçün müvəffəqiyyətlə tətbiq oluna bilər.

Zəncirli molekulları olan mayelərə uyğun hallar qanununun tətbiqinin mümkünüyünü Priqojin göstərmişdir. Belə sistemlərin istənilən molyar termodinamik funksiyalarını gətirilmiş

şekildə almaq olar. Məlum olduğu kimi sistemin enerjisi, həcmi və entropiyası temperaturun (τ) və zəncirdəki atomların n sayının funksiyasıdır $[V(T, n), U(T, n), S(T, n)]$ gətirilmiş kəmiyyət isə maddenin təbiətindən asılı olmayıb, yalnız temperaturdan asılı olmalıdır. Bu şərtin ödənməsi üçün isə normallaşdırıcı parametrlər (v_o, U_o, S_o) yalnız cismin təbiətindən asılı olmalıdır, yəni homoloji sırə üçün atomların yalnız n sayından asılı olmalıdır.

§3.9. Priqojin nəzəriyyəsi

Priqojin nəzəriyyəsi həllolmada həcmin dəyişməsini nəzərə alan ilk nəzəriyyədir. Bu nəzəriyyənin əsas ideyası polimer və həllədici molekullarının bir-birindən fərqli sərbəst həcmə malik olmasıdır.

Nəzəriyyənin ilk variantında qəfəs və ya xana modelindən istifadə olunmuşdur. Lakin əvvəlki qəfəs modellərindən fərqli olaraq sərt qəfəs əvəzinə həcmi təzyiqdən, temperaturdan və məhlulun konsentrasiyasından asılı olaraq dəyişə bilən qəfəs götürülmüşdür. Sonralar isə qəfəsin xüsusiyyətləri haqqında heç bir fikir söyləmədən uyğun hallar prinsipinin zəncirvari molekullardan ibarət mayeyə tətbiq olunmasının mümkünüyü göstərilmişdir.

Burada zəncirli molekul kimyəvi tərkibi və quruluşu ilə fərqlənən sərt kvazi sferik seqmentlər ardıcılılığı kimi qəbul olunmuşdur. Belə mayeler üçün bir-biri ilə enerjiləri və məsafələri ilə fərqlənən iki növ qarşılıqlı təsirlər-valent və molekullararası fiziki qarşılıqlı təsirlər xarakterikdirlər. Mayelerin yalnız valent rabiələri ilə bağlı sərbəstlik dərəcələri ilə, yəni nüvələrin və elektronların hərəkətləri, kimyəvi rabiələrin valent və deformasiya rəqsiləri ilə xarakterizə olunan xassələri daxili, molekullararası qarşılıqlı təsir qüvvələri ilə xarakterizə olunan xassələri isə xarici xassələr adlanırlar. Xarici sərbəstlik dərəcələri dedikdə molekulların bütövlükdə irəliləmə və fırlanma hərəkətləri və daxili fırlanma başa düşülür. Mayelerin

daxili xassələri temperaturdan, xarici xassələri isə temperaturdan və həcmindən asılıdır.

Priqojin nəzəriyyəsində yalnız xarici xassələr nəzərə alınır və zəncirli moleküllərə malik olan mayeyə sərbəst sferik molekullar ansanblından fərqli olaraq yalnız Van-der-Vaals qarşılıqlı təsirlərində olan kvazisərbəst seqmentlər ansanlı kimi baxılır. Lakin seqmentlər arasında kimyəvi rabitələrin olması onların xassələrinə öz təsirini göstərir.

Əvvəla molekulun seqmentin ətrafindakı səth oblastı moleküllərarası qarşılıqlı təsir üçün qismən boşdur. Çünkü ətraf səth oblastının qalan hissəsi həmin molekulun digər seqmentləri tərəfindən tutulmuşdur. n atomdan ibarət olan zəncirə r kvazi sferik seqmentlər ardıcılılığı kimi baxmaq olar. Bu r seqmentin xarici kontaktlarının q sayı sərbəst sferik seqmentlərin xarici kontaktlarının sayından çox azdır. Qeyd edək ki, n və r bir-birinə yaxın kəmiyyətlərdir.

Digər tərəfdən belə zəncirin seqmentinin sərbəstlik dərəcələrinin sayı sərbəst sferik molekulun sərbəstlik dərəcələrinin sayından, yəni üçdən az olur. Əgər zəncirvari molekul c sayı ekvivalent sferik moleküllərdən təşkil olunmuşdursa, onda onun xarici sərbəstlik dərəcələrinin sayı $3c$ olar.

Nəzəriyyədə daha sonra qəbul olunur ki, seqmentlərarası xarici kontaktlar eyni Lenard-Cons poetsnialı ilə xarakterizə olunur.

$$\varphi(R) = 4\epsilon \left[\left(\frac{\sigma}{R} \right)^{12} - \left(\frac{\sigma}{R} \right)^6 \right] \quad (3.81)$$

Burada ϵ - 0 K-də kontaktın enerjisi, σ - kontaktın yarandığı məsafə, yəni qarşılıqlı təsir dairəsinin diametri, R - moleküllərarası məsafə, $\varphi(R)$ - moleküllərarası qarşılıqlı təsir enerjisidir.

Beləliklə, zəncirli molekullu maye hər bir seqmentin iki parametri ilə (ϵ, σ) və seqmentlərin effektiv sayını göstərən üç adsız parametrlə (q, r, c) xarakterizə olunur.

Bir molekula düşən koreziya (moleküllərarası qarşılıqlı təsir) enerjisi monomer maye üçün $z\epsilon$ ilə, polimer mayesi üçün

isə $q \cdot z \cdot \varepsilon$ ilə mütənasibdir (burada z – mayenin koordinasiya ədədi, $q\varepsilon$ isə r sayda seqmentin xarici kontaktlarına düşən enerjidir). Əgər polimer N sayda zəncirvari molekuldan ibarət olarsa, onda mayenin koqəziya enerjisi

$$E_{kor} = Nq \cdot z\varepsilon \quad (3.82)$$

həcmi

$$V_{zon} = Nr\sigma \quad (3.83)$$

entropiyası isə

$$S_{zon} = N \cdot c \cdot k \quad (3.84)$$

olar. Burada k – Bolsman sabitidir.

(3.82) – (3.84) ifadələrində

$$u_0 = q\varepsilon, \quad v_0 = r\sigma^3, \quad s_0 = c \cdot k \quad (3.85)$$

kəmiyyətləri normallaşdırıcı parametrlər olub, molekulyar vahidlər adlanırlar.

Priqojin nəzəriyyəsində gətirilmiş kəmiyyətlər aşağıdakılardır:

Gətirilmiş enerji

$$\tilde{U} = \frac{U}{N \cdot u_0} = \frac{U}{N \cdot q\varepsilon} \quad (3.86)$$

gətirilmiş həcm

$$\tilde{V} = \frac{V}{N \cdot v_0} = \frac{V}{Nr \cdot \sigma^3} \quad (3.87)$$

gətirilmiş entropiya

$$\tilde{S} = \frac{S}{N \cdot s_0} = \frac{S}{N \cdot c \cdot k} \quad (3.88)$$

gətirilmiş təzyiq

$$\tilde{P} = - \left(\frac{\partial \tilde{U}}{\partial \tilde{V}} \right)_{\tilde{S}} = \frac{P \cdot v_0}{u_0} \quad (3.89)$$

gətirilmiş temperatur

$$\tilde{T} = \left(\frac{\partial U}{\partial S} \right)_V = \frac{Ts_o}{u_o} \quad (3.91)$$

gətirilmiş istilik tutumu

$$\tilde{C}_p(\tilde{T}) = \frac{C_p(T, n)}{N \cdot s_o} \quad (3.92)$$

Gətirilmiş temperatur maddənin sərbəstlik dərəcələrindən kinetik enerjisinin onun koreziya enerjisinə nisbətidir və struktur faktorundan $\left(\frac{c}{q} \right)$ aşağıdakı kimi asılıdır.

$$\tilde{T} = \frac{T}{T_o} = \frac{3ck \cdot T}{qze} \approx \frac{c}{q} \frac{kT}{ze} \quad (3.93)$$

§3.10. Zəncirvari molekullu polimer məhlullarının termodinamikası

Priqojin göstərmişdir ki, zəncirvari molekullu polimer məhlullarının konfiqurasiya ilə əlaqədar olan termodinamik kəmiyyətləri uyğun hallar qanuna tabedirlər. Bunlardan ən sadələri, komponentləri bir homoloji sıranın üzvləri olan maye məhlullardır. Bu cür məhlulun komponentləri bir-birindən yalnız molekullarının ölçüləri ilə fərqlənirlər, lakin onlar üçün ϵ və σ kəmiyyətləri isə eynidirlər. Belə sistemlərə misal olaraq maye amorf polimerin öz kiçikmolekullu analoqunda və ya onun hidridləşdirilmiş monomerindəki məhlulunu göstərmək olar. Bu növ sistemlərin normallaşdırıcı parametrləri təmiz komponetlərin normallaşdırıcı parametrlərinə nisbətən additivdirlər

$$\langle v_0 \rangle = x_1 \cdot v_{0,1} + x_2 \cdot v_{0,2} \quad (3.94)$$

$$\langle u_0 \rangle = x_1 \cdot u_{0,1} + x_2 \cdot u_{0,2} \quad (3.95)$$

Burada x_1 və x_2 -komponentlərin məhluldakı molyar paylarıdır.

Buna uyğun olaraq

$$\langle q \rangle = x_1 q_1 + x_2 q_2 \quad (3.96)$$

$$\langle c \rangle = x_1 c_1 + x_2 c_2 \quad (3.97)$$

yazmaq olar.

Əvvəlki paraqrafa görə (3.91) buradan

$$\begin{aligned} \langle \tilde{T} \rangle &= \frac{T}{\langle T_0 \rangle} = \left\langle \frac{c}{q} \right\rangle \frac{KT}{\varepsilon} = \\ &= \frac{(x_1 c_1 + x_2 c_2) KT}{(x_1 q_1 + x_2 q_2) \varepsilon} = \frac{x_1 c_1}{x_1 q_1 + x_2 q_2} \cdot \frac{KT}{\varepsilon} + \frac{x_2 c_2}{(x_1 q_1 + x_2 q_2)} \cdot \frac{RT}{\varepsilon} \end{aligned} \quad (3.98)$$

olduğunu yaza bilərik.

(3.98)-ifadəsindən birinci həddi q_1 -ə, ikinci həddi isə q_2 -yə vurub bölsək

$$\langle \tilde{T} \rangle = X_1 \tilde{T}_1 + X_2 \tilde{T}_2 \quad (3.99)$$

alarıq. Burada

$$X_1 = \frac{x_1 q_1}{x_1 q_1 + x_2 q_2} \quad (3.100)$$

Ifadəsi birinci komponentin molekullarının xarici kontaktlarının sayının məhluldakı bütün molekulların xarici kontaktlarının sayına olan nisbətini göstərir. Birinci komponentlərin molekullarının bu "səth payı" onun seqmentlərinin payına yaxın olmalıdır, başqa sözlə belə hesab etmək olar ki, $q \approx r$ olduğda $X_1 = \varphi_1$ olar. Beləliklə, qarışığın gətirilmiş temperaturu

$$\langle \tilde{T} \rangle = \varphi_1 \tilde{T}_1 + \varphi_2 \tilde{T}_2 \quad (3.101)$$

olur. Burada \tilde{T}_1 və \tilde{T}_2 - komponentlərin gətirilmiş temperaturları, φ_1 və φ_2 - isə onların məhlullarda həcm paylarıdır.

Yuxarıda göstərilənlərdən istifadə edərək həllolmanın enerjisinin, həcmimin və entropiyasının və onlara uyğun izafi termodinamik funksiyaların hesablanmış qiymətləri göstərir ki, komponentlərin kimyəvi quruluşlarının eyni olmasına baxmayaraq belə məhlullarda (polimer-hidridləşdirilmiş mono-

mer) izafî həcmiñ (ΔV^M) və izafî daxili enerjinin

$$\Delta V^M = V_{\text{məh}} - x_1 v_1 - x_2 v_2 = <\vartheta_0> \left\{ \tilde{V}(\tilde{T}) - [\varphi_1 \tilde{V}(\tilde{T}_1) + \varphi_2 \tilde{V}(\tilde{T}_2)] \right\} \quad (3.101)$$

$$\Delta U^M = U_{\text{məh}} - x_1 u_1 - x_2 u_2 = <u_0> \left\{ \tilde{U}(\tilde{T}) - [\varphi_1 \tilde{U}_1(\tilde{T}_1) + \varphi_2 \tilde{U}_2(\tilde{T}_2)] \right\} \quad (3.102)$$

qiymətləri sıfırdan fərqli olurlar. Bu nəticəyə yalnız komponentlərinin molekullarının zəncirlərinin uzunluqlarının və genişlənmə əmsallarının fərqlənmələri ilə əlaqədardır. Termodinamik funksiyanın həllolan komponentlərin ölçüləri arasındaki fərq hesabına yaranan artıqlığını Priqojin quruluş effekti adlandırmışdır.

Həllolma prosesində həcmiñ (ΔV^M) mənfi dəyişməsi (azalması) nəticəsində entropiyanın (ΔS^M) azalması belə sistemlərdə ΔU^M -in mənfi qiymət almasından daha əhəmiyyətli olduğundan həllolmanın sərbəst enerjisini kombinator olmayan payı müsbət olur ($\Delta G^E > 0$) və bu isə yüksək temperaturda məhlulun fazalara ayrılmasına səbəb olur.

Patterson Priqojinin məhlullar nəzəriyəsini polimer məhlullarına qarşılıqlı təsir parametlərini tətbiq edərək (χ -parametrinin) temperaturdan asılılığı üçün

$$\chi_1 = \frac{U_1}{RT} \gamma + \frac{\tilde{T}_2 / \tilde{T}_1}{2R} \cdot C_p \quad (3.103)$$

ifadəsini almışdır. Burada \tilde{T}_1 və \tilde{T}_2 -həlledicinin və polimerin gətirilmiş temperaturları, $\tilde{T}_2 / \tilde{T}_1$ komponetlərin sərbəst həcmiñin fərqiñi xarakterizə edən struktur faktoru, C_p -həlledicinin temperatur artıqca artan və onun buxara çevrilədiyi kritik temperaturda sonsuzluğa yaxınlaşan konfiqurasiya istilik tutumu, U_1 -həlledicinin buxarlanma enerjisi, γ -polimerin və həlledicinin seqment ölçüləri tərtibində olan korreziya enerjilərinin fərqiñin nəzərə alan əmsaldır. (3.103) ifadəsindəki birinci hədd temperatur artıqca artan, ikinci hədd isə azalan

funksiyalardır, başqa sözlə χ_1 -in qiymətində aşağı temperaturların əsas rolu birinci hədd, yüksək temperaturların isə ikinci hədd oynayır.

Beleliklə, nəzəriyyə iki böhran temperaturunun fazalara ayrılmاسının təcrübədə müşahidə olunan aşağı kritik nöqtərinin və iki θ - temperaturunun olduğunu sübut edir.

Priqojin nəzəriyyəsi həllolma prosesində polimerin sıxlamasını izah etmişdir.

Lakin Priqojinin hesablamalarındaki əsas çətinliklər gətirilmiş parametrlərin seçilməsi ilə əlaqədardır.

§3.11. Florinin ikinci nəzəriyyəsi

Florinin yeni nəzəriyyəsinə əvvəlki nəzəriyyənin (Priqojin) bütün mülahizələri saxlanılır və gətirilmiş parametrlər komponentlərin bir sıra hallarda təcrübədən tapılan, bəzi hallarda isə cədvəlleşdirilən xarakteristikaları ilə həcmi genişlənmənin termik əmsalı (α), izotermik sıxlılma əmsalı (β_T), və daxili təzyiq əmsalı (γ) ilə əlaqələndirilir.

Əsas gətirilmiş parametr kimi seqmentin v^* -məxsusi həcmi və ya zəncirvari molekulun məxsusi $V = r \cdot v$ həcmi (r -molekullu seqmentlərinin sayıda) qəbul olunur.

Məlum olduğu kimi, N -molekuldan ibarət 1q polimerin həcmi molekulların məxsusi həcmi ilə V_E -sərbəst həcmiñ cəminə bərabərdir.

$$V = V_E + \sum_{i=1}^N V_i \quad (3.104)$$

Əgər V -həcmini bütün seqmentlərin Nr -sayına bölsək bir seqmentin həcmi ilə onun payına düşən sərbəst həcmiñ cəmini alarıq (v)

$$v = \frac{V}{Nr} \quad (3.105)$$

Onda gətirilmiş həcm kimi

$$\tilde{v} = \frac{v}{v^*} \quad \text{və } \tilde{V} = \frac{\tilde{V}}{V^*} = \frac{M}{\alpha \cdot V^*} \quad (3.106)$$

həcmi qəbul olunun. Gətirilmiş həcm nəzəriyyədən alınan hal tənliyinə daxil olur.

$$\frac{\tilde{P} \cdot \tilde{v}}{\tilde{T}} = \frac{\tilde{v}^{1/3}}{\tilde{v}^{\frac{1}{3}-1}} - \frac{1}{\tilde{v} \cdot T} \quad (3.107)$$

Burada \tilde{P} və \tilde{T} gətirilmiş təzyiq və temperaturdur. Atmosfer təzyiqinə (3.107) ifadəsi daha sadə şəkil alır.

$$\tilde{T} = \frac{\tilde{v}^{\frac{1}{3}-1}}{\tilde{v}^{4/3}} \quad (3.108)$$

(3.108) ifadəsini temperatura görə diferensiallaşaq həcmi genişlənmə əmsalı daxil olan əsas tənlik alınır:

$$\tilde{v}^{1/3} - 1 = \frac{\alpha T}{3(1 + \alpha T)} \quad (3.109)$$

Gətirmiş təzyiq isə izotermik sıxılma əmsalı β_T və ya təzyiqin termik əmsalı $\left(\gamma = \left(\frac{\partial P_i}{\partial T}\right)_V\right)$ arasında

$$\frac{\tilde{P} \left(\frac{d\tilde{v}}{dP} \right)_T}{P \cdot v} = -\beta_T \quad (3.110)$$

və

$$\frac{\tilde{T} \cdot P}{T \cdot \tilde{P}} \left(-\frac{\partial \tilde{P}}{\partial \tilde{T}} \right)_j = \gamma \quad (3.111)$$

ifadələri ilə əlaqədar olur.

Beləliklə, α -nın qiymətini bilməklə (3.109)-dən \tilde{v} -nin (3.106)-dən v^* -nin (3.108)-dən \tilde{T} -nin və (3.111)-dan isə \tilde{P} -nin qiymətləri hesablanır.

Priqojen nəzəriyyəsinin qarışısında duran əsas məsələ komponentlərin məlum xassələri əsasında məhlulun termodynamik parametrlərini hesablamaqdan ibarətdir. Lakin Priqojin nəzəriyyəsində məhlulun tərkibi həcmi paylarla yox, daxil edilmiş və aşağıdakı kimi təyin olunan məhlulda seqmentlərin ϕ_i -payı və onların ψ_i -yer payları ilə ifadə olunur.

$$\phi_2 = \frac{N_2 V_2^*}{N_1 V_1^* + N_2 V_2^*} = \frac{m_2 \cdot v_{2, \max}^*}{m_1 v_{1, \max} + m_2 \cdot v_{2, \max}} \quad (3.112)$$

$$\psi_2 = 1 - \psi_1 = \frac{S_2 \cdot r_1 N_1}{S_1 r_1 N_1 + S_2 r_2 N_2} = \frac{\left(\frac{S_2}{S_1} \right) \cdot \phi_2}{\phi_1 + \left(\frac{S_2}{S_1} \right) \phi_2} \quad (3.113)$$

Burada, N_1 və N_2 -komponentlərin molekullarının sayı, V_1^* , V_2^* -onların məxsusi molyar həcmi, m_1 və m_2 -komponentlərin kütlələri, $v_{1, \max}^*$; $v_{2, \max}^*$ -onların gətirilmiş məxsusi həcmi, r_1 və r_2 -seqmentlərin sayı, S_{2/S_1} -məhluldakı molekulların səthlərinin nisbetidir. Məhlulda v_0 gətirilmiş həcmi \tilde{v}^E gətirilmiş izafi həcmi və $\Delta V/V_0$ həllolma həcmi asanlıqla hesablaşmaq olar:

$$\tilde{v}^0 = \phi_1 \tilde{v}_1 + \phi_2 \tilde{v}_2 \quad (3.114)$$

$$\tilde{v}^E = \tilde{v} - \tilde{v}^0; \frac{\tilde{v}^E}{\tilde{v}^0} = \frac{\Delta V}{V_0} \quad (3.115)$$

Florinin nəzəriyyəsinə görə bir sıra termodinamik parametrlər-qarşılıqlı təsir parametri (ψ_{12}) izafi entalpiya (ΔH), izofi kimyəvi potensiallar ($\mu_1 - \mu_1^0$) hesablanmış və alınan nəticələr onların təcrübə ilə Flori-Xaqqinsin qəfəs nəzəriyyəsinin nəticələrinə nisbətən daha yaxşı uyğun gəlməsi müşahidə olunmuşdur.

Nəşriyyat direktoru: Xanlar Həsənli
Kompyuter dizaynı : Elñur Babayev
Korrektorlar: Xuraman Əliyusif qızı
Raqif Vaqifoğlu

Məsimov Eldar Əli oğlu
professor, fizika-riyaziyyat elmləri doktoru;

**MƏHLULLARIN
FİZİKİ-KİMYƏVİ XASSƏLƏRİ**
(*ali məktəblər üçün dərslik*)

Yığılmağa verilib: 14/01.2008. Çapa imzalanıb: 04/03.2008.
Format: 60x90 1/16. Əla növ kağız. Rizoqraf çap üsulu. Şərti çap
vərəqi: 9,5. Tırajı: 500 nüsxə. Sifariş №42.

«Ləman Nəşriyyat Poliqrafiya» MMC-də çap edilmişdir.